

**Q.T.MUSTAFAYEV, F.Z.QARABƏYLİ,  
N.A.MƏHƏRRƏMOVA**

# **ONURĞALI HEYVANLARIN EKOLOGİYASI**

*(Dərslik)*

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik şurası «Biologiya» bölməsinin 30 mart 2001-ci il tarixli 274 sayılı protokolu ilə təsdiq edilmişdir.

**B A K I - 2 0 0 1**

Elmi redaktoru:

**Beynəlxalq Pedaqoji Akademiyasının üzvü, biologiya elmləri doktoru, prof. Q.T.MUSTAFAYEV**

Ra'yçılar:

**Biologiya elmləri doktoru, prof.  
H.S.ABBASOV  
Biologiya elmləri doktoru, prof.  
F.Q.AĞAMALIYEV**

**Mustafayev Q.T., Qarabəyli F.Z., Məhərrəmova N.A.  
Onurğalı heyvanların ekologiyası (ali məktəblər üçün dərslik). Bakı,  
Bakı Universiteti nəşriyyatı, 2001. - 197 səh.**

Onurğalı heyvanların ekologiyası təhsilin biologiya istiqaməti üzrə bakalavr pilləsində tədris olunur. Lakin dərslik yoxdur. İlk dəfə nəşr edilən bu dərslik BDU-nun planına və respublikamızda keçirilən tədris islahatının tələblərinə uyğundur. Dərslikdə onurğalı heyvanların mənşəyinin və coğrafi yayılmasının ekoloji aspekti, onların davranışları, həyat tərzi, ekoloji qrupları, səmərələri istifadəsi və qorunması verilir. Dərslikdən tələbələr, müəllimlər, ovçular, balıqçılar və ekologiya ilə maraqlanan oxucular istifadə edə bilirlər.

M 2005000000 - 1 /  
658(07) - 049 49 - 2001

© Bakı Universiteti nəşriyyatı, 2001

## REDAKTORDAN

**T**exniki tərəqqi və iqtisadiyyatın intensiv inkişafı ilə əlaqədar fauna və heyvanlar aləmi güclü antropogen transformasiyaya uğrayır. Bu hadisələr təəssüf ki, heç də həmişə pozitiv xarakter daşıdır. Antropogen amillərin tə'siri altında fauna və heyvanlar aləminin müxtəlifliyi çox yerde zəifləyir, bə'zi növlərin genetik fondu tələf olmaq qorxusu qarşısında qalır. Buna misal olaraq Azərbaycanın Qırmızı kitabına daxil edilmiş heyvanları göstərmək olar.

Heyvanlar aləmini qorumaq və o lan istifadəni optimallaşdırmaq üçün kompleks tədbirlər sistemi həyata tətbiq edilməlidir. Bu tədbirlərdən ən başlıcası ek əlogiyamın fasılısız tədris edilməsidir. Azərbaycan Respublikasında ekologiya iki istiqamətdə tədris edilir: birincisi, ekologiyani ayrıca bir fənn kimi tədris etməkdir, ikincisi isə müxtəlif fənnlərin ekoloji bilik və tərbiyə vermək imkanlarından istifadə etməkdir. Ali məktəblərdə birinci istiqamətə üstünlük verilir, lakin ikinci istiqamət də var.

Bütün fənnlərin tədrisi prosesində regional faktlardan istifadə edilməsi lazımdır. Ekologiyanın tədrisində yerli faktlar daha çox təbiidir. Yerli faunadan istifadə cəmədən heyvanların ekologiyasının tədrisi heç bir effekt verə bilməz. Lakin Azərbaycan Respublikasının heyvanlar aləminin ekologiyasına dair heç bir dərslik yoxdur. Bu da bir həqiqətdir ki, heyvanlar aləminin ekologiyasının tədris programının əsasını onurğalı heyvanların ekologiyası təşkil edir. Ona görə müəlliflər onurğalı heyvanların ekologiyasına dair dərslik yaratmayı faydalı hesab edirlər. Güman edirik ki, bu dərslik Azərbaycan Respublikasında «Ümumi ekologiya», «Ətraf mühitin qorunması» kimi kurslarının mənimsinə də pozitiv tə'sir edəcəkdir.

Son bir neçə ildə Azərbaycan Respublikasında onurğalı heyvanların öyrənilməsinə və qorunmasına dair yeni mə'lumatlar müəlliflərin məqsədinə pozitiv tə'sir etmişdir. Bu baxımdan Azərbaycan EA Zoologiya İnstitutunun planı üzrə nəşr edilmiş «Животный мир Азербайджана» (2000) adlı funda-

Ekoloji tədqiqatlarının səviyyəsinə uyğun olaraq bu elmin tarixi dörd əsas dövrə ayrılır (Mustafayev, 1993);

I dövr XIX əsrin birinci yarısını əhatə edir. Bu dövrdə ümumi biologiya formalasır, orqanizm ətraf mühitlə əlaqədə dərk edilir, lakin ekologiya bir elm kimi hələ yox idi.

II dövr 1860-1920-ci illəri əhatə edir. Bu dövrdə ekologiya əmələ gəlmış, lakin zoologianın və botanikanın tərkibində olmuşdur. Populyasiya və ekoloji birləşmələr əsasən heyvanların növdaxili və növlərarası münasibətlərinə aid edilmişdir.

III dövr 1920-1980-ci illəri əhatə edir. Bu dövrdə heyvanların və bitkilərin ekologiyasına əsasən ümumi ekologiya formalasmış və fundamental bioloji elmlərdən biri kimi e'tiraf edilmişdir. Ekologiyada sistem anlayışı tətbiq olunduğu üçün maddələrin bioloji dövriyyəsində heyvanların rolü açılmış, heyvan populyasiyalarının sıxlığına diqqət çoxalmışdır. Lakin keçmiş SSRİ məkanında ümumi ekologiya inkar edilmiş və bu elm zoologianın və botanikanın tərkibində qalmışdır.

IV dövr 1980-ci ildən sonrakı vaxtı əhatə edir, ekologiyanın müxtəlif elmlərə integrasiyası güclənir, sosial və qlobal ekologiya yaranır, bu elmin tətbiqi ön plana çəkilir, ətraf mühitə tə'sirin qiymətləndirilməsi, genetik fondun və bioloji müxtəlifiyyin qorunub saxlanması vacib hesab edilir.


Bələliklə, ekologiya anlayışı yarandıqdan sonra təxminən 100 il bu elm zoologianın və botanikanın tərkibində autekologiya səviyyəsində qalmışdır. Lakin müasir dövrdə heyvanların ekologiyası təkcə növləri və populyasiyaları xarakterizə etmək üçün deyil, ümumi ekologiyadan ayrılmaz hissəsidir. Müasir ümumi ekologiya ekoloji sistemləri öyrənmək, onlardan səmərəli istifadə etmək, təbii ekosistemləri qorumaq üçün heyvanların konsument rolunu nəzərə almaya bilməz. Təsadüfi deyil ki, ekoloji sistemlərin, ekoloji qanunların və təlimlərin yaradılmasında heyvanların ekologiyası əsas rol oynamışdır.

Təbiətdə heyvanlar üzərində aparılan müşahidələr, laboratoriyyada və təbiətdə keçirilən təcrübələr, riyazi modelləş-

dirmələr heyvanlar arasında növdaxili və növlərarası əlaqələri (yırtıcı-qənimət, parazit-sahib münasibətləri, rəqabət, protokooperasiya və s.) öyrənmək üçün əsas tədqiqat metodları olmuş və indi də əsasdır.


Heyvanların ekologiyası kursunun əsas vəzifəsi heyvanlar aləminin struktur və funksiyası haqqında, heyvanlar aləmi ilə insan cəmiyyəti arasında qarşılıqlı əlaqəyə dair bilik vermək və bu əlaqəni optimallaşdırmaq metodlarını öyrətməkdir.

Heyvanların autekologiyası bəhsini ilk növbədə ətraf mühit faktorlarını araşdırır; abiotik faktorlar (ışık, temperatur, təzyiq, rütubət, relyef, torpaq, ximizm, hava, su və s.); biotik faktorlar (növdaxili və növlərarası əlaqə formaları; antropogen faktorlar insan cəmiyyətinin ətraf mühiti dəyişdirən bütün formaları və onların əks-sədasi, yəni insana tə'siri). Bu faktorlar zamana və məkana görə heyvanların fərdi və qrup effektinə ciddi tə'sir edir.



Şəkil 3. Rentgen şüasının eyni dozasına müxtəlif orqanizmlərin dözümlülüyü: A-orqanizmlər, B-rentgen dozası; 1-bakterilər, 2-cüclər, 3-məməlilər; a-dərhal öldürürək doza, b- tədricən öldürürək doza, c-stabillik dozası, d-rüşeymi öldürən doza.


Su mühiti, quru sahə, torpaq və hava onurğalı heyvanların ətraf mühitləridir. Bu mühitlərin hər biri ekoloji şəraitinə görə səciyyəvidir. Mühitin fiziki şəraiti heç də həmişə məhdudlaşdırıcı deyil, cənai vaxtda pozitiv (faydalı) tə'sir edir. Faktor çox vaxt siqnal rolu oynayır. Məsələn, işıq siqnalı heyvanın davranışına zaman və məkana uyğun istiqamət verir. Günün uzunluğuna heyvanın verdiyi reaksiya «fotoperiodizm» adlanır.



Səkil 4. Heyvanların say dinamikasının mexanizmi: 1-doğum, ölüm, miqrasiya, 2-pəri ilyasiyanın sıxlığı, 3- zoofaqlar, patogenlər, 4-növdaxili tə'sirlər, 5-qidanın tə'siri, 6-abiotik faktorlar, 7-antropogen faktorlar.

Ətraf mühit faktorunun az, istərsə də çox olması heyvanların fəaliyyətinə neqativ (pis) tə'sir edir. Faktorun pozitiv (faydalı) tə'siri optimal vəziyyət yaradır. «Minimum» və «Döyünlülük» qanunları dediyimizə misaldır.

Ekologiyada əsas diqqət populyasiyaya yönəlir. Hətta müasir qlobal ekologiyanın əsas obyekti populyasiyadır.



**Şəkil 5.** Populyasiyanın say dinamikasına dair D.Çitti hipotezi: 1-sayın çoxalması, 2-qarşidurma yaranması; 3-sayıñ çoxalması intensivliyin zəifləməsi və onun nəticəsində: 4-reproduktiv fəallığın zəifləməsi, 5-ölümün çoxalması, 6-miqrasiyanın güclənməsi, 7-təbii seçmə getməsi, 8-aqressivliyin güclənməsi, 9-miqrasiyaya tə'sir edən külək və b. faktorların olması, 10-sayıñ azalması, 11-qarşidurmanın zəifləməsi, 12-sayıñ çoxalması. Sonra proseslər təkrar olunur.

Heyvanların eyni növünə məxsus fəndlərin konkret ərazi də yerləşən, qeyri məhdud müddətdə real imkanlar əsasında sərbəst cütləşib öz sıxlığını tənzim edə bilən, coğrafi, ekoloji və etoloji mexanizmlərlə az çox təcrid olunmuş qrupuna populyasiya demək olar (Mustafayev, 1993). Bioloji növün populyasiyasının çox olması onun inkişafını, az olması isə zəifləyini göstərir.

Populyasiya bir sira əlaməti ilə səciyyələnir: konkret sahədə qeyri məhdud müddətdə yaşayıb öz sıxlığını tənzim etməsi; sərbəst cütləşməsi (genetik əlaqə) üçün real imkan olması; coğrafi, ekoloji və etoloji mexanizmlər ilə az-çox təcrid olunması; səciyyəvi həyat ritminə malik olması. Heyvanın bir fərdinə nisbətən populyasiyanın həyat effekti yüksəkdir. Populyasiya və onu təşkil edən fəndlərin hər biri böyüyür, differensiasiya edir və özü-özünü saxlayır. Populyasiyanın qrup effekti onun nəsil verməsindən, ölüm faizindən (çixar), sıxlığından və onu təşkil edən fəndlərin ümumi sayından asılıdır. Miqrasiyanın və immiqrasiyanın da rolü böyükdür. Bunlar populyasiyanın illik və çoxillik dinamikasını müəyyən edir.


Populyasiyanın strukturu onun tərkibinə daxil olan qruplardan ibarətdir: fəndlərin davranışına, həyat tərzinə, sahədə yerləşməsinə, yaşına, cinsiyətinə və s. əlamətinə görə əmələ gələn qruplar. Populyasiyada fəndlərin arasındaki qarşılıqlı əlaqə formaları etoloji sistem (davranış sistemi) yaradır. Fəndlərin qarşılıqlı həyatını tə'min edən formalar müxtəlidir: təkkət (cüt) yaşamaq; ailələr və sürülər halında yaşamaq; koloniyalar (düşərgə) əmələ gətirmək.

Populyasiya bir neçə fərddən başlamış (kiçik populyasiya) milyonlarla fərdi əhatə edən böyük populyasiyaya qədər

müxtəlidir. Populyasiyanın kiçik olmasının səbəbi çox, özü də təbii və antropogen ola bilər.

Müasir dövrdə əsas səbəb antropogen faktorlardır. Hər halda nəslinin kəsilməsi qorxusu yaranmış kiçik populyasiyalar Qırmızı kitaba daxil edilir, təbii abidə statusu və s. mexanizmlərlə qorunur.

Heyvanlar bir-birinə zərərli və faydalı tə'sir edirlər: rəqabət, komensalizm, protokooperasiya, yurticiliq və s. Bu cür tə'sirlərin nəticəsi fərd səviyyəsində bir cür, populyasiya səviyyəsində başqa cür ola bilər.



### Şəkil 6. Heyvanların növdaxili ekoloji qrupları:




1 - növ, 2 - coğrafi populyasiya və yaxud yarımnöv, 3-ekoloji populyasiya, 4-elementar populyasiya, 5 - konkret sahəsi olan cütlər, 6 - iş bölgüsü olan koloniyalar, 7-iş bölgüsü olmayan koloniyalar, 8-cavan föndlərdən ibarət sürülər, 9-yetkin föndlərin sürüsü, 10-liderli sürü, 11-başçısı olmayan sürü, 12-disilərdən ibarət sürü, 13-erkəklərdən ibarət sürü, 14 -liderli miqrantların sürüsü, 15-başçısı olmayan miqrantların sürüsü, 16-cüt-cüt qışlayanların sürüsü, 17 - liderlə qışlayanların sürüsü, 18 - başsız qışlayanların sürüsü, 19-tüləyən föndlərin sürüsü, 20-yaxına köçən liderli sürülər, 21-yaxına köçən və başsız sürülər, 22-reproduksiya rəqabətinə görən erkəklərin sürüsü, 23-reproduksiya üçün toplaşan disilərin sürüsü. Bunların hamisinin eyni növdə olması mütləq deyildir.

Sahədə (akvatoridə) müxtəlif növ heyvanlar birlikdə (əlaqəli) yaşayırlar. Belə birliyə zoosenoz, onun yerləşdiyi sahəyə (akvatori) biotop deyilir. Biotop canlı da ola bilər. Bir heyvanın bədəni onun üzərində və ya içərisində yaşayanlar üçün biotopdur. Zoosenozun strukturu onu təşkil edən zooloji növlərin qanuna uyğun əlaqəsindən, sahədə və ya akvatoridə yerləşməsindən, sayından və başqa xüsusiyyətdən ibarətdir. Zoosenoz ekosistemin əvəzsiz hissəsidir. Ekosistem kimi zoosenozun da konkret həcmi yoxdur, istənilən sahəni əhatə edə bilər. Maddələrin bioloji dövriyyəsində konsument rolü oynamaq zoosenozun əsas funksiyasıdır. Bunsuz ekosistem yaşaya bilməz.


Heyvanın yaşadığı (olduğu) yer onun ünvani, yaşama yerdəki funksiyası isə onun ekoloji mövqeyidir. Ekoloji mövqə «dar» və «geniş» ola bilər. Heyvanın ekoloji mövqeyi onun nəsil verdiyi, qidalandığı və gecələdiyi yerdə neqativ faktordan özünü qoruduğu şəraitdən, inkişaf mərhələsindən, inkişaf tipindən, yaşından, cinsiyyətdən və s. xüsusiyyətdən asılıdır. Ekoloji mövqə orqanızmin biotopa və biotopun orqanizmə tə'sirlərinin cəmidir.

A	B	V
1	?	?
2	±	±
2a	+	-
2 b	+	+
3	-	?
4	+	?
5	±	±
5a	+	-
5 b	+	+
6	+	-
7	+	+
8	+++	+++

Şəkil 7. Heyvanların qida əlaqələri (Mustafayev, 1993); A-assasiyanın mahiyyəti, B-iştirakçılarından biri üçün assasiyanın əhəmiyyəti; V - iştirakçıların digəri üçün əlaqənin əhəmiyyəti; a-ford səviyyəsində, b - populyasiya səviyyəsində, 2-rəqabət, 3-amensalizm, 4-komensalizm, 5-yurticılıq, 6-parazitizm, 7-protokooperasiya, 8-mutualizm.



Şəkil 8. Orqanizmin ekoloji mövqeyinin əlamətlərə tə'siri: A-kəsişmeyən mövqe-allapatriya yaradır; B-kəsişən mövqe-simpatriya yaradır; 1-yaxın qohum olan növlərdən biri, 2-yaxın qohum olan növlərdən ikincisi.



Şəkil 9. Yırtıcıların sayıının qənimətin müxtəlifliyindən asılı olması: A-yırtıcı, B-qənimət; I-bir qəniməti olan yırtıcı, II-iki növ qəniməti olan yırtıcı; B. I-birinci qənimət, B. 2-ikinci qənimət.

Hər bir canlı orqanizm kimi, heyvanların da həyatı (hərəkəti, böyüməsi, nəsil verməsi, onları bəsləməsi, maddələr mübadiləsi) enerji tələb edir. Mə'lumdur ki, yerdə olan bitkilərin həyatı günəş enerjisinin, heyvanların və insanın həyatı isə bitkilərin hesabınaadır. Heyvanlar və insan əsas enerjini qidadan alırlar. Mütlif heyvan növleri özləri də bir-birini yeyirlər. Təbiətin ümumi qida zəncirinin çox hissəsi heyvanların payına düşür. Yaşlı bitkilər birinci qənimət səviyyəsi, bitgi yeyən heyvanlar - ikinci, sadə zoofaqlar (məsələn, bülbülbül, sığırçın və s.) üçüncü, adı yırtıcılar - dördüncü, super yırtıcılar - beşinci qənimət səviyyəsini təşkil edirlər. Qida zəncirləri bir-birilə birləşib qida şəbəkəsi əmələ getirir.


Hər bir qənimət səviyyəsindən sonrakı səviyyəyə keçəndə enerjinin çoxu (90%) sistemdən çıxır (istilik enerjisiniə çevrilib ətrafa dağılır). Bu səbəbdən enerjinin konkret porsiyası qısalır; adətən 4-5 qənimət səviyyəsinə ötürürlə bilir.

Ekoloji sistemdə heyvanların bədənində üzvi birləşmələrin əlaqəsində fiksə olunan enerjiyə ikinci məhsul deyilir (ilk məhsul bitkilərə məxsusdur). İlk məhsul kimi ikinci məhsul da «ümumi» və «təmiz» adlanan hissələrdən ibarətdit.

Ekosistemin birinci və ikinci məhsuldarlığının kəmiyyət göstəricisi üçün müəyyən nisbet mövcuddur ki, buna məhsulun ekoloji piramida qaydası deyilir. Qənimət səviyyəsinin hər birinin konkret vaxt və məkan daxilində yaratdığı biokütə sonrakı səviyyədən çox olur. Bu qayda ekosistemi təşkil edən orqanizmlərin sayına və onlardan keçən enerjiyə də aiddir. Hər bir qida piramidasının əsasını bitkilər, sonrakı qənimət səviyyələrini isə heyvanlar təşkil edir.

Heyvanlar aləmi biosferdə böyük yer tutur. Biosfer tə'liminin əsasını XX əsrin 20-ci illərində V.İ. Vernadski qoymuşdur. Biosfer Yerin nazik üst təbəqəsidir, yəni orqanizmlərin birbaşa tə'siri altında gedən proseslərin yerləşdiyi təbəqədir. Biosfer litosferin, atmosferin və hidrosferin qovşuğunda yerləşir.

Biosfer tə'limindən çıxan birinci nəticə onun bütövlüyü (tamlığı) prinsipidir. Biosferin müasir canlı maddəsi 2 milyondan çox bioloji növü əhatə edir. Onun çoxu (1,5 milyon) heyvanlar aləminə daxildir. Biosferdə canlı maddənin geokimyəvi fəaliyyəti böyük və kiçik dövriyyələr sistemindən keçən atomların yerdəyişməsi və miqrasiyası prosesində heyvanlar aləminin rolü əvəz-sizdir.




**Şəkil 10.** Populyasiyanın biokütləsinin qənimət səviyyəsindən asılı olması: A-heyvanların qənimət səviyyəsi, B- biokütlə, kg/ha; A1-fitoqraflar, A2-zooqaqlar; 1-maral, 2-marmot, 3-çöl sıçanı, 4-sincab, 5-burunduq, 6-dağ sıçanı, 7-qara ayı, 8-tülkü, 9-skuns, 10-puma, 11-vaşaq, 12-gelincik (şəkillərin boy nisbəti gözlənilməyib).

İnsanın hər şeyə qadir geoloji faktor olması o qədər güclüdür ki, onu V.İ.Vernadski «Noosfer» (yunanca noos-ağıl, idrak) adlandırıbdır. Bu o deməkdir ki, təbii təkamül nəticəsində əmələ gəlmış biosfer tədricən insan dərrakəsi həmin hakim olan noosferə çevirilir. Təəssüf ki, ətraf mühiti dəyişdirmək bəşəriyyətə çox baha başa gelir. İnsanın təbiəti dəyişdirməsi prosesində uğursuzluqları uğurlarından çıxdır.

İnsan cəmiyyətinin inkişafı elə bir mərhələyə çatıbdır ki, indi onun praktiki fəaliyyəti qarşısında ekoloji tələblər qoyulur. İnsanın hər bir fəaliyyəti ətraf mühitə tə'sirin qiymətləndirilməsi (ƏMTQ) ilə başlanmalıdır. Bu prinsip ətraf mühitə neqativ tə'sirin aradan qaldırılması üçün mühüm şərtidir.

Heyvanlar aləminə insanın tə'siri birbaşa və dolayısı ilə olur. Birbaşa tə'sir heyvanların özünə yönəlir: əhliləşdirmə, introduksiya, ovlama və s.. İkinci tə'sir yolu heyvanların yaşama şəraitinin dəyişdirilməsidir. Bu tə'sir birbaşa tə'sirdən güclü və genişdir, həm də plansız-məqsədsiz olduğu üçün qarşısını almaq çətindir, hətta mümkün deyildir.

Heyvanlar aləminə antropogen tə'sirin nəticəsi pozitiv və neqativ ola bilər. Neqativ tə'sir hallarında heyvan həmin yerdən qaçır (bacarsa), pozitiv tə'sirlər isə onu cəlb edir. Bütün dünyada təbii ətraf mühiti antropogen landsaftlar və antropogen faktorlar əvəz edib aradan çıxır. Kənd, şəhər və başqa selitəb sahələrin çoxalması heyvanların sinantroplasması prosesinə səbəb olur və onu gücləndirir. İnsanın məişətindən, iqtisadi fəaliyyətindən və ərzaq qalıqlarından az-çox istifadə edən heyvanlar sinantrop adlandırılır. Indi bu hadisə qlobal xarakter daşıyır və böyük problemlər ilə əlaqədardır: heyvanlara tə'sirin düzgün qiymətləndirilməsi; onların səmərəli istifadəsinin və qorunmasının düzgün təşkil edilməsi; xəstəliklərin təbii mənbələrinin ləğv edilməsi; məhsulun tarlada və anbarda




Şəkil 11. Antropogen sahələrdə faunanın formallaşması mənbələri:  
 A-təbii sahələr, B-antropogen sahələr, C-otrafdar yığılma növlər,  
 Q-uzaqdan gəlmə növlər; 1-meşələr, 2-qayalıqlar, 3-bozqırılar,  
 4-yarıməsərlər, 5-çəmənliklər, 6-kolluqlar, 7-bağlar, 8-kəndlər, 9-tarlalar,  
 10-şəhərlər.

qorunması; havada, quruda və suda heyvənlərin nəqliyyatla toqquşması hallarının aradan qaldırılması; genetik və bioloji müxtəlifliyin qorunub saxlanması və s. Təəssüf ki, insan üçün iqtisadi baxımdan faydalı olan heyvənlər ondan uzaqlaşır, zərərli və neytral olanlar isə sinantroplasır (müstəsnalıq azdır).


Göstərilən və göstərilməyən ekoloji problemlərin həlli üçün müasir ekologiyada yeni istiqamətlər yaradılıb inkişaf etdirilir; ekoloji hüquq, sənaye ekologiyası, aqrar ekologiya, mösət ekologiyası, tibbi ekologiya, qlobal ekologiya və s.

Ekologiyanın həyata tətbiqi hər şeydən öncə ekoloji qanunçuluğun regional, milli və beynəlxalq miqyasda və konstitusiya əsasında inkişaf etdirilməsindən asılıdır. Ekoloji qanunçuluğa müvafiq icra mexanizmi yaradılır. Müxtəlif rejimli xüsusi qorunan ərazilər (akvatoriya) ayrıılır. Azərbaycanda 14 qoruq və 20 yasaqlıq var. Bunlar təbii komplekslərin, o cümlədən heyvənlər aləminin qorunmasında çox əhəmiyyətlidir. «Azərbaycanda heyvənlər aləminin səmərəli istifadəsi və qorunması» (1999) və «Azərbaycanın xüsusi qorunan əraziləri (akvatoriya)» (2000) adlı qanunları ölkədə heyvənlər aləminin qorunmasının strateji əsasını təşkil edir.

Ekologiyanın həyata tətbiqi ictimai fəaliyyətdən çox asılıdır. İndi onlarca beynəlxalq ekoloji təşkilatlar fəaliyyət göstərir, yüzlərlə beynəlxalq və transmilli ekoloji müqavilələr qoşulubdur. Misal üçün «Genetik fond», «Bioloji müxtəliflik» və s. konvensiyaları göstərmək olar. Azərbaycan Respublikası «Dünya Bankı» (DB), «Qlobal Ekoloji Fond (QEF), «Beynəlxalq Təbiəti Qoruma Cəmiyyəti» (BTQC) və s. beynəlxalq təşkilatlar ilə sıx əlaqə saxlayır.



Şekil 12. Sinantrop fauna ve onun mənbələri: A-reproduksiya dövrü, B-qışlama dövrü, S-selitəb sahə; 1-mövşüm sinantropu, 2-ətrafdan yıqlıma qismən sinantrop, 3-uzaqdan gəlmə qismən sinantrop, 4-ətrafdan yıqlıma tamam sinantrop, 5-uzaqdan gəlmə tamam sinantrop.



Şekil 13. Ev heyvanları ilə vəhşi onurğalılarının qida əlaqələri: A-yabanı quşlar, B-ev heyvanları, V-vəhşi məməlilər, K-komensalizm, Pk-protokooperasiya, Nx-boğaz ortağı, X-yırtıcı; 1-ağ vağ, 2-boz qarğı, 3-sağsağan, 4-sığırçın, 5-ev sərcəsi, 6-çalağan, 7-camuş, 8-inək, 9-at, 10-qoyun, 11-toyuq, 12-sir, 13-bəbir, 14-canavar, 15-kaftar, 16-çaqqal, 17-tülkü, 18-çöl pişiyi.

## **2. XORDALILARIN MƏNSƏYİNİN EKOLOJİ ASPEKTİ**

**T**əbiidir ki, xordalıların əcdadı suda yaşamışdır. Təkamülçülərin çoxu hesab edir ki, xordalıların qədim əcdadı ikinci bədən boşluğunə malik qurdabənzər heyvanlar olublar. Onların sonrakı təkamülü oturaq və ya hərəkətli olması ilə əlaqədar getmişdir. Oturaq yaşayanlar dənizin dibində suyu filtrləməklə (süzməklə) passiv qidalanmışlar. Bunlar dörd tipin əcdadı olmuşlar: 1) dənizdə foal yaşayan dərisitikanlılar; 2) oturaq yaşayan paqanoforlar; 3) yarımxordalılar; 4) xordalılar. Xordalılar fəal hərəkət etməklə təkamül edibdir.

Ibtidai xordalıların mənşəyi ilk (primitiv) kəlləsizlər hesab edilir. Onlar suyu filtirləməklə passiv qidalanmışlar. Primitiv kəlləsizlər üç istiqamətdə təkamül etmişlər. Bir qrupu fəal hərəkət etməklə sərbəst yaşamış və onurğalılara başlangıç vermişdir. O vaxt dənizdə də bioloji rəqabet güclənmiş, sərvət çox olan biotoplard tutulmuş, yırtıcılıq genişlənmişdir. Ona görə zəif hərəkətli və də həyatı keçirənlər qrupu passiv qidalanmağa məcbur olub qalmışlar. Bu yolla qədim kəlləsizlərdən müasir kəlləsizlər əmələ gəlmışlər. Onlar suyun dibində qumu qazıb gizlənməyə uyğunlaşmışlar. Dibdə oturaq, yəni məkana görə hərəkətsiz olanlar (tunikalılar) passiv qidalanmaqla yaşmış və regressiv təkamül etmişlər.

### **2.1 Onurğalıların mənşəyinin ekoloji aspekti**

Bunlar qidasını axtarıb tapmaq, tutmaq, parçalamamaq, çeynəmək, özünü yırtıcıdan və başqa neqativ faktorlardan qorumaq üçün fəal hərəkət edirlər. Ona görə maddələr mübadiləsi yüksəlmüşdür. Onurğalılar iki qrupa ayrılır: cənəsizlər və cənəlilər. Müasir onurğalılardan cənəsizlərə yalnız dəyirmiağızlılar daxildir. Qalanlar hamısı cənəlilərdir. Ətraf mühitin temperaturuna münasibətinə görə onurğalı heyvanlar iki qrupa ayrılır;

1.Poykiletermələr-bədən temperaturu dəyişkən olanlar (bunlara ekzotermələr və ya soyuqqanlılar da deyilir).

2. Homoyoterm - bədən temperaturu sabit olanlar (bunlara ladaterm və ya istiqanlı da deyilir). Bu qrupa quşlar və məməlilər daxildir; qalan onurğalılar hamısı poykilotermdir.

#### **2.1.1. Dəyirmiağızlıların mənşəyinin ekoloji aspekti**

Bunlar ordovikin sonu - silurun əvvəlində (təxminən 450 mln. il önce) primitiv kəlləsizlərdən əmələ gəlmişlər. Güman edilir ki, kəlləsizlər fəal hərəkətli qədim heyvanların dənizlərdən şirin sularda keçdiyi dövrdə dənizin dayaz yerlərində, körfezlərdə və çay mənsəbində su axımı zəif olan yerlərdə formalışmışlar. Müasir dəyirmiağızlılar yarımparazit (minoqalar) və parazit (miksninlər) həyat keçirməklə əlaqədar regressiv təkamül etmişlər. Miksninlər minoqalara nisbətən duzlu suya davamlıdır (23% duzlu suya dözürlər). Suda şikarına yapışır onun qanını sorurlar. Reproduksiya dövrü qidalanmanın saxlayırlar. Kürüləmək üçün çayların yuxarı hissəsinə inqrasiya edirlər. Azərbaycanda 1950-ci ildən sonra Mingəçevir bəndini keçib çayın yuxarısına gedə bilmədikləri üçün aşağı hissələrdə kürüləməyə uyğunlaşırlar. Kürri tökdükdən sonra məhv olurlar. Lakin yeni nəsl qalır.

#### **2.1.2. Balıqların mənşəyinin ekoloji aspekti**

Güman edirlər ki, cənəli onurğalılar silur dövründə ibtidai cənəsizlərdən (Pteraspidomorphi) əmələ gəlmişlər. Sonra keçmişdə yaşamış zirehli balıqlar və cənəsiqəlsəmolilər (Placodermi və Acanthodii) daha sonra qıçıraqlı və sümüklü balıqlar əmələ gəlib təkamül etmişlər. Təbiidir ki, balıqların fəaliyyəti soviyyəsi onların təkamülündə həllədici rol oynamışdır. Müasir balıqların 25-30 min növü cətiraf edilir. Dünyanın heç bir dənizi, gölü və çayı heç bir balıqsız deyildir. İstiliyi 50 dərəcəyə çatan suda və tamam donmuş suda yaşaya bilən (karas) balıqlar var.


Balıqların primitiv qrupları silur dövründə şirin sularda əmələ gəlmişlər. Onların təkamülü 400-500 milyon il davam etmişdir. Gah şirin suda, gah da duzlu suda üstün mövqə tutmuşlar. Qıçıraqlı balıqların təkamülü dənizdə gedibdir. Onlar

qədim əcdadlarının bə'zi passiv müdafiə əlamətlərinin (plakoid pulcuqlar) saxlamaqla bərabər hərəkəti və maddələr mübadiləsini gücləndirmə istiqamətində proqressiv uyğunlaşmalar qazanıblar (daxili mayalanma, diri bala vermək və s.) Akula müxtəlif boylu, fəal və çox universal yırtıcıdır. Onlar hər şey yeyir, hətta insana hücum edir. Lakin skatlar suyun dibində yaşayırlar. Ona görə bədəni çox yastılaşdırılmışdır, hərəkəti zəifdir. Passiv müdafiəsi (dəri örtüyü, elektrik orqanı, zəhər ifrazi və s.) güclüdür.

Sümüklü balıqlar silur dövrünün axırında çənəsiqəlsəmeli primitiv balıqlardan başlangıç götürübələr. Ekoloji baxımdan pəncəüzgəcli və ikicürənəffüslürlər çox maraqlıdır. Pəncəüzgəclilər yırtıcı olublar, əsasən şirin suda, qismən də dənizlərdə yaşayırlar. Bunların bir qrupu paleozoy dövründə dəniz həyatına üstünlük vermiş, sonra azalmış, indi latimeriya kimi nümayəndələri qalmışdır. Pəncəüzgəclilərin başqa qrupu quru onurğalılarının əcdadi olmuşdur. İkicürənəffüslürlər devon dövründə qədim pəncəüzgəclilərdən əmələ gəlmişlər. Onlar heç vaxt dominant mövqə tuta bilməyiblər. Bunlar şirin suda möhkəm örtülü olan və dibdə yaşayan obyektlər ilə qidalanıblar. Ona görə də çox da hərəkətli olmayıblar.


### 2.1.3. Suda-quruda yaşayanların mənşeyinin ekoloji aspekti

Suda-quruda yaşayanların əmələ gəlməsi onurğalı heyvanların təkamülündə ilk dəfə sudan quruya çıxmasını göstərir. Onurğalıların su mühitindən quru (hava) mühitinə çıxması çox böyük proqressiv uyğunlaşma tələb edirdi. Onlar quruda (bərk substrat üzərində) hərəkət etməyi və atmosfer havası ilə tənəffüs etməyi bacarmalı idilər. Balıqların bir çoxunda sudan quruya çıxmamaq (sıcıramaq, uçmaq, sürünmək və s.) olmuşdur. İkicürənəffüslürlərin hətta ağciyəri var, yəni su quruyanda atmosfer havası ilə tənəffüs edib qalırlar. Lakin heç bir balıq bədənini ətrafları üzərində qaldırıb quruda hərəkət edə bilməyibdir.



Şəkil 14. Balıqların mənşeyi və təkamülü

Silurun axırı-devonun əvvəlində şirin sularda balıq çoxalmış, onların arasında rəqabət güclənmişdir. O vaxt dağlar əmələ gəlməyə başlamışdır. Ona görə eroziya çoxalmış, dərələr dolmuş, sular çox lillənmiş, bitki örtüyü sıxlaşmış, dayaz sularda oksigen azalmışdır. Belə vəziyyət balığı sahildən qida götürməyə və havadan oksigen mənimseməyə məcbur etmişdir. Bu baxımdan pəncəüzgəclilərin və ikicürənəffüslülərin uğuru çox olmuşdur. İkicürənəffüslülərin üzgəcləri zəif idi, balığı quruda gəzdirə bilmirdi, lakin ağıcyayı olduğu üçün sürünüb bir hövzədən başqasına keçməklə kifayətlənmiş və lili qazib yuxuya getmişdir. Lakin devon dövrünün şirin su pəncəüzgəcliləri möhkəm əzəlesi və skeleti olan üzgəcləri üzərində cəld atılmaqla yırtıcılıq etmişlər. Məhz bu balıqlardan qədim amfibilər (ixtiostehidlər) əmələ golmişlər və devonun axıllarında pəncəüzgəcliləri sıxışdırıb, rütubətli sahil zolaqlarını zəbt etmişlər. Devon dövründə quraqlıq mövsümü şirin su balıqlarını çətinlik qarşısında qoymuşdur. Çünkü dayaz sular qurmuşdur, balıqlar məhv olmuş, bozulular isə quruda hərəkət etməli olmuşlar. Belə vəziyyətdə tədricen zirehli amfibilər, daha sonra isə stegosefallar, müasir amfibilər formalashmışlar. Daş kömür dövrü amfibilər üçün əlverişli olmuşdur. Daş kömür dövrünün ortalarından quraqlıq başladığı üçün ilk sürünlər (seymuromorflar) əmələ gəlmışdır. Onlar amfibiləri sıxışdırmağa başlamışlar. Amfibiləri yaşıdan əsas səbəb onların qidaya az tələbkər olması, zəif hərəkət edib gizli yaşamasıdır. Şimal regionlarında və dağlarda sürünlər az olduğu üçün amfibilər uzun müddət həmin yerlərdə qalmışlar. Beləliklə, amfibilərin əmələ gəlib təkamül etməsi biotopun və biosenzun qarşılıqlı tə'siri altında getmişdir.



Şəkil 15. Amfibilərin mənşeyi və təkamülü.


## 2.1.4. Sürünənlərin mənşeyinin ekoloji aspekti

Qədim sürünenlər daş kömür dövrünün əvvəlində (texminən 320 milyon il önce) əmələ gəlmişlər. Bunun əsas səbəbi dünyada quraqlığın güclənməsi olmuşdur. O vaxt Seymurlar adlı heyvanlar amfibilərlə sürünənlər arasında keçid mövqə tutmuşlara. Sonra katilozavrular əmələ gəlmiş, olnalar isə sonrakı sürünenləri, quşlara və məməlilərə başlanğıc veriblər.


Sürünənlər yura və təbaşir dövrlərində (140 milyon il) yer üzərində ən çoxsaylı və iri heyvanlar olmuşlara. Qədim sürünenlər üçün nəhənglik səciyyəvidir. O vaxt dünyanın hər yeri oxşar yeknəsək olduğu üçün nəhəng olmağa imkan vermişdir. Quruda, sahildə, havada ov edən və yırtıcı sürünenlər yaşamışlara. Bəzi dinozavrin uzunluğu 30 m, kütlesi 50 ton olmuşdur. Mezazoy erası - sürünenlər erası adlanır. Lakin kaynazonun əvvəlində (65 milyon il önce) onlar kütləvi qırılıblardır.

Müasir sürünenlər mezazoy faunasının cüzi qalığıdır. Bunun bir neçə səbəbi var. O vaxt sürünenlər konkret ekoloji şəraitdə ixtisaslaşmış yaşımlıdırlar. Lakin təbaşir dövründə intensiv dağmələgəlmə prosesi olub, iqlimdə kəskin mövsüm dəyişikliyi əmələ golibdir. Buna uyğun bitki örtüyü dəyişmişdir. İñəyarpaqlı bitkilər örtülü toxumlular ilə əvoz olunmuşdur. Dəyişkən şəraitdə uyğunlaşmaq üçün cəld hərəkət lazımdır. Nəhəng dinozavrular bunu bacarmırdılar. Mezazoyun sonunda məməlilər və quşlar intensiv inkişaf edirlər. Onlar çox fəal olub, həyat üçün vacib olan sərvətləri mənimsəmiş, nəhəng «tənbəllər» ac qalıb qırılmışlara. Başqa səbəblər də var. Lakin inkar etmək olmaz ki, mezazoy sürünenlərinin kütləvi qırılmasının əsas səbəbi onların bioloji rəqabətdə uduzması olmuşdur.

Müasir sürünenlər tabeći mövqə tuturlar. Pulcuqlular (kertenkələ, ilan) kiçik olduqları üçün az əhəmiyyətli yerdən sığınır qalmışlar. Tisbağaları passiv müdafiə forması (çanaqları) qoruyub saxlayır. Timsahlar quruda rəqabətə dözə bilməyib, təkrar suya qayıtmışlar.



Şəkil 16. Qədim sürünenlərin əsas qrupları.



Şekil 17. Sürünənlərin mənşeyi və təkamülü.


### 2.1.5. Homoyotermliyin ekoloji aspekti

Quşlar və məməlilər homoyoterm heyvanlardır. Mezazoy erasının hakim sürünenləri ilk məməliləri və ilk quşları müyyən müddət sıxışdırıb tabeçi mövqədə saxlamışdır. Təbaşir dövrünün sonunda hündür dağların əmələ gəlməsi ona uyğun iqlimin mövsüm fərqləri, örtülütoxumlu bitkilərin geniş yayılması, cüclülərin müxtəlifliyinin nəticəsində quşlar və məməlilər çox foal, cəld, dəqiq hərkətə etməyə məcbur olmuşlar. Quşlar da məməlilər kimi sürünləri sıxışdırıb qabaqcıl mövqe tutmaq üçün bir sıra uyğunlaşmalar qazanmalı idilər. Buna bədən temperaturunun sabit saxlanması (homoyoterm), fəallığın yüksəlməsi, növdaxili formaların dəqiqləşməsi, populyasiyadaxili iyerarxiya misal ola bilər.


Organizmin homoyoterm olmasının etoloji, ekoloji və morfoloji mexanizmləri var. Bu mexanizmlər bədəndə enerji yaratmayı, onu paylamağı və ətraf mühitə vermayı düzgün nizamlayır. Homoyoterm heyvanlar pis şəraitə düşəndə soyuqdan deyil, daxili enerji mənbəyini tə'min edə bilməyən qida azlığından ölürlər. Homoyotermi tə'min edilməsində fiziki, biokimyəvi və davranış mexanizmləri eyni dərəcədə vacibdir. Homoyoterm olmaq bədəndə bütün sistemlərin fasılısız işləməsini tə'min edir, ətraf mühitdən səmorolü istifadə etməyə şərait yaradır. Quşların və məməlilərin homoyoterm olması onların dünyada geniş yayılmasına, biosenozda üstün mövqe tutmasına, maddələrin qlobal dövriyyəsində geniş iştirak etməsinə səbəb olmuşdur.

### 2.1.6. Quşların mənşeyinin ekoloji aspekti

Quşlar 170-190 milyon il önce sürünenlərdən əmələ gəlmişlər. Trias dövründə arxeozavrların bir qolu olan psevdozuxilərin nəsilləri tədricən meşə həyatına keçərək bir ağacdən başqasına tullana biliblər. Onların qərnı (buynuz) pulcuqları tədricən lələk kimi uzanmağa başlayıbdır. Sonralar onlar süzmə ucuşu etməyo, on nəhayət isə qanad çalmaqla uçmağa nail olmuşlar. Lələk örtüyü əvvəlcə bədən temperaturunu sabit saxlamağa xidmət etmiş, sonralar isə tənaq üçün böyük rol oynamışdır. Deməli quşun uçmasına lələyin xidməti onun ikinci vəzifəsidir.



Şəkil 18. Məməlilərin iyeşlənməsi və təkamülü



Şəkil 19. Plasentali məməlilərin mənşəyi və təkamülü

Sürünənlərin təkamülündə lələk örtüyünün əmələ gəlməsi bir neçə dəfə olmuşdur. Məməliyə oxşar dinozavrılarda, arxipterksdə, əsl quşların namə'lum əcdadında bir-birindən əlaqəsiz lələk örtüyü inkişaf etmişdir. Deməli, sürünlənlər hava mühitini mənimsəməyə dəfələrlə cəhd etmiş, lakin müasir quşların təkamül yolu uçmaq istiqamətində daha çox uğurlu olmuşdur. Təbaşir dövrünün sonundan başlayaraq (70 milyon il öncə) müasir quşların təkamülü çox intensiv getmiş, indiki dəstələrin çoxu formalasılıblar. Bu dövrdə örtülü toxumlu bitkilər və cüclülər də sür'ətlə təkamül etmişlər. Görünür ki, quşların təkamülü onların əsas qida obyektlərinin təkamülü ilə qarşılıqlı əlaqədə getmişdir.

#### 2.1.7. Məməlilərin mənşeyinin ekoloji aspekti

Məməlilər karbon dövrünün sonundan başlayaraq (215 milyon il öncə) teremorf sürünlərdən əmələ gəlmişlər. Yura dövründə teremorfları arxeozavrular sixışdırıblar. Kiçik boylu teremorflar az əhəmiyyətli bataqlıq və çəngəllik yerlərdə qaldıqları üçün daha çox fəal olmağa, bir-birilə sıqnal əlaqələrini gücləndirməyə məcbur olublar. Trias dövründə ilk məməlilər, eyni vaxtda kisəlilər və ali məməlilər əmələ gəliblər. Məməlilər mövcud olduğu geoloji vaxtin 2/3 hissəsi müddətində sığovul boyda qalıblar. Lakin yaşama uğrunda mübarizə onları fəallaşdırmış, proqressiv əlamətlər qazanımağa; dinamik qruplarla yaşamağa məcbur etmişdir. Populyasiyadaxili münasibətlərin bioloji sosiallaşması yaşama uğrunda mübarizəyə yeni imkanlar veribdir, onları dünyanın hakim heyvanları edibdir.

Kisəli məməlilər ilk vaxtlar (təbaşir dövründə) Amerikada, Avropada və Asiyada geniş yaşamışlar. Amerikada onların bə'zi növü indi də qalır. Avstraliyada kisəlilərin müxtəlifliyi indiyə qədər ona görə qala bilib ki, Avstraliya ümumi materialdən ayrırlarkən ali məməlilər hələ az yayılmışdır. Ali məməlilər kisəlilərlə ilə eyni vaxtda əmələ gəlməsinə baxmayaraq, intensiv inkişaf, fəal bala doğmaqla onları ölüm faızını azaltmış və kisəli məməliləri Avropadan və Asiyadan sixışdırılmışlar. İndi Avrasiyadan kisəlilərin yalnız paleontoloji qalığı təpilir.

### 3. ONURGELİ HEYVANLARIN COĞRAFI YAYILMASININ EKOLOJI ASPEKTLƏRİ


**S**uda və quru sahədə yaşayan heyvanların yayılması na görə dünyanın ərazisi və akvatorisi vilayətlərə, okruqlara, sahə və rayonlara ayrıılır. Dünyada heyvanların yayılmasının səbəbi onların tarixi keçmiş və müasir ekoloji şəraiti ilə bağlıdır. Ayrı-ayrı növlərin, cinslərin, fəsilə və başqa taksonların yayılmasının səbəbləri çox fərqli ola bilər. Növlərin yayılmasının əsas səbəbi onların yaşama şəraiti dir. Yaşama şəraiti və ona adaptasiya hər növün arealını formalaşdırır, yəni onun fərdlərinin hansı məkanda yerləşə biləsini müəyyən edir.

#### 3.1. Dəyirmiağızlıların coğrafi yayılmasının ekoloji aspekti

Dedik ki, dəyirmiağızlılar silurun əvvəlində primitiv kolləsizlərdən, onlar isə qalxanlılardan əmələ gəlmişlər. Qalxanlılar ordovik dövründə (500 mln.öncə) dünyanın bütün dənizlərində geniş yayılmış və su biosenozunda hakim mövqə tutmuşlar. Dəyirmiağızlıların əcdadi olmuş çənəsizlər dənizlərin şirin sulu dayaz yerlərində və çay mənsəblərində olmuşdur. Müasir dəyirmiağızlılar da əsasən çaylarda və onların mənsəbində yayılıblar. Məsələn, Xəzər minoqası, Atlantika minoqası dənizdə yaşayır, kürű tökmək üçün çaylara gedir. Avropa və Asiya çaylarında yayılmış minoqalar göllərdə də olur və həmin yerlərdə kürű tökürlər. Miksinlər şor dənizlərdə yayılıblar, kürű tökmək və qışlamaq üçün dənizin dərin hissələrinə çökürlər.

#### 3.2. Balıqların coğrafi yayılmasının ekoloji aspekti

Dünyanın quru ərazisi kimi, su sahələri də vaxtaşırı dəyişib, gah dəniz, gah göl və çay, gah isə, gah soyuq, bə'zən duzlu, bə'zən də şit olmuşdur. Bunlara uyğun balıq faunası da həmişə dəyişibdir. Müasir dövrdə dünyada elə bir su tapmaq



Şəkil 20. Yer kürəsinin zoocoğrafi vilayətləri: 1.Palearktika, II-Efioopiya, III-Şərqi vilayəti, IV-Avstraliya, V-Neoarktika, VI-Neotropika, I və V vilayətlər birlikdə holoarktikadır.

olmaz ki, orada hər hansı bir balıq növü olmasın. Okyanın dərinliyi, qaranlıq mağara suyu, artezian quyuları, qaynar bulaqlar və Arktikanın soyuq suları balıqsız deyildir. Balığın yayılmasına tə'sir edən ekoloji faktorlar çoxdur: suyun dərinliyi, temperatur, duzluluq, qazlar rejimi, işıqlanma səviyyəsi, qida bazası, durğunluq, hərəkət səviyyəsi (axarlıq) və s. Dənizdə yaşayan balıq növləri şit suda yaşayanlardan çoxdur, keçici balıqlar nisbətən azdır. Dəniz balıqlarına nisbətən şirin su balıqlarının yayılmasına mane olan coğrafi sədlər çoxdur (dağ, səhra, meşə və s.). Təbiidir ki, insanların balıqlara tə'siri bütün faktorlardan güclüdür.


Okeanda və dənizdə balıqların yayılmasını relyefə və suyun dərinliyinə görə bir neçə zonaya ayrılır: sahildən 200 m dərinliyə qədər şelf adlanır və orada olan balıqlara şelf balıqları deyilir; 200-3000 m dərinlikdə olan balıqlara batial balıqları deyilir; 3000-6000 m dərinlikdə yaşayanlar abissal balıqlardır; 6000-11000 m dərinlikdə olanlara ultraabisal balıqlar deyilir. Su kütləsinin dərirliyinə görə epipelagial (00-200m), mezapelagial (200-1000m) batipelagial (1000-3000 m), abissapelagial (3000-6000) və ultraabissal (6000-11000) balıqlar var. Dəniz və okeanın şelf hissəsi 7,4% təşkil etdiyi halda, balıq ovunun 80%-ə qədəri buranın payına düşür. Çünkü burada balıqların qidası (plankton, bentos) çoxdur. Balıqların yayılmasına görə dəniz və okean suları müxtəlif zoocoğrafi vilayətlərə ayrılır: arktika, antarktika, boreal, notal, tropik. Şirin su balıqlarının yayılmasına görə Palearktika, Neoarktika, Amur, Hind-Cin, Afrika, Avstraliya, Cənubi Amerika vilayətləri ayrılır. Məsələn, Afrikada kicürtənəffüsülu balıqlar qeyri sabit olan və hətta qısa müddətdə tamam quruyan sularda yaşayırlar. Onlar su quruyanda suyun dibini (qruntu) qazib gizlənir və yay yuxusuna gedirlər. Tropikada yayılmış bə'zi balıqlar sudan çıxır, nəm yerlərdə, hətta ağac gövdəsində cüçüləri ovlayır. Başqa vilayətlərin də balıqlarını səciyyələndirən göstəricilər az deyildir.

### 3.3. Suda-quruda yaşayanların coğrafi yayılmasının ekoloji aspekti


Suda-quruda yaşayanlar ilk quru onurğalıdır. Lakin bunların su mühiti ilə əlaqələri hələ tam kəsilməyibdir. Hamisimın kürü tökməsi və sürfə mərhələsi suda gedir. Suda-quruda yaşayanların sudan q'ruya keçib uyğunlaşması, onurğalı heyvanların yeni mühiti mənimsəməsi olmaqla biosferin tarixində böyük bir yeniliyin b şəlgincidir. Onlar iki mühüm yeniliyə nail olmadan materiklərdə yayılmasını tə'min edə bilməzdilər: 1) atmosfer havasında olan oksigen ilə tənəffüs etmək; 2) quruda (bərk substrat üzərində) hərəkət etmək. Bunun üçün qəlsəmələr ağ ciyər ilə, tizgəclər isə bədən altında ling kimi dayaq ola bilən beşbarmaqlı ətrafla əvəz edilməli olmuşdur. Bunlar idi amfibilərin təkamülünün əsas istiqamətləri. Müasir suda-quruda yaşayanların toxminən 2500 növü var. Bunlar 3 dəstəyə daxildir: quyruqsuzlar, ayaqsızlar və quyruqlular. Quyruqsuzların növü çoxdur (2100) və Antarktidadan başqa bütün qit'olordə yayılıblar. Bunlar sohralara qədər yayılıblar, lakin çoxu keçə fəal olur. Bə'zi növü yumurtalarını nəm yerə qoyur, torpağa basdırır, yumurtadan sürfə yox, kiçik qurbağalar çıxır. Quyruqlu amfibilərin təkamülü təkrar suya qayıtmış istiqamətində getmişdir. Əsasən tropik bölgədə, dağ göllöründə və çaylarda yaşayırlar. Bə'ziləri neotenik qaydada nəsil vərirlər (sürfə mərhələsində nəsil vermək).

### 3.4. Sürünənlərin coğrafi yayılmasının ekoloji aspekti

Sürünənlərin müasir yayılması suda-quruda yaşayanlara nisbotən genişdir. Sürünənlərin bədəninin qərnı(buynuz maddəsi) örtüyü və quruda yaşaması onlar üçün rütubətin əvəzinə soyuq temperaturu əsas faktora çevirmişdir. Bə'zi sürünənlər  $75^{\circ}\text{S}$  isti qaya üzərində müşahidə edilmiş, onun bədən temperaturu  $43-45^{\circ}\text{S}$  olmuşdur. Ona görə qütblərdə və yüksək dağlarda sürünənlərin müxtəlifliyi azdır. Eyni vaxtda qızmar isti də sürünənlərin çox növünə pis tə'sir edir. Onlar isti və müləyim iqlim xoşlayırlar. İndoneziyada - 200, Orta Asiyada - 50, Cənubi Qafqazda - 40, Şimali Qafqazda - 28, Qərbi Avropana - 12 növ sürünənlər qeydə alınıbdır. Mezazoy sürünənlərinin



Şəkil 21. Heyvanların yayılmasına sahə rəqabətinin tə'siri: Opt.-arealmın optimal hissəsi, Min.-arealmın az əhəmiyyətli kənar hissəsi; 1-arealmın boş hissəsi, 2-arealmın dolu hissəsi; A-növdaxili rəqabət, B-növlərarası rəqabət.



Şəkil 22. Parazit və sahib sistemində homeostazın təkamülü: A - populyasiyanın sıxlığı, B - vaxt, həftə hesabılı; I - yaxın vaxtda birləşdirilmiş populyasiyalar, II - çoxdan birləşib uyğunlaşmış populyasiyalar; 1 - sahib organizm, 2 - parazit organizm.

kütlevi qırılmasının əsas səbəblərindən biri iqlimin soyuması olmuşdur. O vaxtdan indiyə qədər sürünenlər tabeçi mövqedə qalıblar. Kərtənkələ və ilanlar (pulcuqlular)-biokütlə baxımından kiçik olduqları üçün gizlənib qalmış, timsahlar və bir sıra başqaları təkrar su mühitinə qayıtmış, tisb Əgəri çanaqları qoruyub saxlamış və maddələr mübadiləsi aşağı düşmüştür. Bə'zi tisbağalar 200 il yaşayır. Bir sira sü.ünənlərin sayı çoxalanda kannibalizm (öz növünə məxsus fərdləri yeməsi) güclənir. Beləliklə, müasir sürünenlərin ekologiyası onların coğrafi yayılmasını məhdudlaşdırır.


### 3.5. Quşların coğrafi yayılmasının ekoloji aspekti

Quşlar Yer kürəsinin hər yerində yayılırlar: bütün qit'ələr, dağların zirvəsi, geniş səhralar, hətta sahildən min kilometrlərlə uzaqda olan okean adaları quşuz deyildir. Buna imkan verən quşların uçması, homoyoterm olması, sinir sisteminin yüksək inkişafı və geniş morfo-fizioloji adaptasiyasıdır.

Quşların çoxu (80%) tropik zonada olur, qütb'lərə doğru getdikcə quşlar azalır. Dünyanın quru sahəsinin 34%-ni təşkil edən Palearktikada 1100 növ, 12% təşkil edən Cənubi Amerikada isə 2600 növ quş var. Ona görə ki, Cənubi Amerika əsasən tropik zonada yerləşir. Quşların hamısı öncə uça bilmışlar. Təkamül prosesində bə'zi quşlar (dəvəquş) qaçmağa, bə'ziləri üzməyə (pinqvın, qaz, ördək və s.) üstünlük vermişlər. Lakin heç bir quş quru mühiti ilə əlaqəsini təmam kəsmeyibdir. Təxmini hesablamalara görə dünyada 100 milyard quş (fərd) var. Bunların çoxu tropik zonada olur. Quşların bir yerdə çox, başqa yerdə az olmasına müəyyən edən əsas ekoloji faktor onların qidası və nəsil verməsi üçün lazımlı şəraitdir. Müasir dövrdə insan faktoru da əsasdır.

### 3.6. Məməlilərin coğrafi yayılmasının ekoloji aspekti

Məməlilər səciyyəvi quru sahə həyvanları olmasına baxmayaraq, onlar sonrakı təkamül prosesində su mühitinə (balina, delfin, morj və s.), hava mühitinə (varasalar) və torpaq mühitinə (yereşən, kor siçan, köstəpək) uyğunlaşa biliblər.



Şekil 23. Cavan bayquşların arealdaxili yayılması (Störta görə, hal-qalama üsulu nəticəsində): dairələr üzərindəki rəqəmlər yuvadan uzaqlaşma məsafəsini (km), dairələr arasındaki rəqəmlər isə əldə edilən həqiqi quşların sayını göstərir.

Suda (balina) və torpaqda (kor siçan) doğulub, həmin mühiti tərk etmədən ömrünü keçirə bilən məməlilər olduğu halda, belə quş yoxdur. Odur ki, məməlilər sinfinin həyatilik bacarığı yüksəkdir. Məməlilerin coğrafi yayılması dünyanın müxtəlif hissələrini daha yaxşı səciyyələndirir. Məsələn, Avstraliya üçün ilk məməlilər (yumurta verənlər) və kisəlilər səciyyəvi-

dir. Mərkəzi və Cənubi Amerikada həşəratyeyən məməlilər yoxdur, onların əvəzinə opposumlar (kisəlilərdən) və yarasalar çoxdur. Bir sülə gəmiricilər və enliburun meymunlar endem növlərdir. Yırtıcılardan yenotlar çoxdur. Cütdırnaqlılar, təkdirnaqlılar (kərgədan, zebr) və yırtıcılar çoxdur. Afrika fili səciyyəvidir. Madaqaskar üçün ibtidai meymunlar (lemurlar) və həşəratyeyənlər səciyyəvidir. Hind-Malay, Cənub-Şərqi Asiya və Malay arxipelaqında yunqandlılar və bəzəzi meymunlar yaşayır. Hindistan fili səciyyəvidir. Yarasalar, cütdırnaqlılar, təkdirnaqlılar çoxdur, pələng və panda maraqlıdır. Avropa, Asiya və şimali Amerikada dovşankimilər dəstəsi endemdir. Bu ərazi şimalda yerləşdiyi üçün faunası çox da zəngin deyildir.

Dünyanın hər iki yarımkürəsinin yuxarı hissələrinin dənizlərində kürəkayaqlılar yayılıblar. Balinalar çoxdur. Tropik zonada yerləşən dənizlər üçün delfinlər səciyyəvidir.


## 4. ONURGAJI HEYVANLARIN DAVRANIŞI VƏ HƏYAT TƏRZİ

Məzəzoy erasının axırlarında (140-150 mln. il öncə) dünyada dağəmələgəlmə prosesinin yeni mərhələsi (alp qurşağı formallaşması) olmuşdur. Bununla əlaqədar ilin mövusmləri (yaz, yay, payız, qış) daha çox fərqlənmişlər. Tropik zonanın əsas mövsüm fərqi ilin yağışlı və quraq keçdiyi dövrlər olmuş, başqa yerlərdə dörd fəsil formalışmışdır. Təbiidir ki, materik dənizlərin yerlərini dəyişməsilə quru sahədə yeni iżyeflərin əmələ gəlməsinə, bitki örtüyündə və keyfiyyət yeniliklərinə heyvanlar reaksiya verməli idilər: dözə bilənlər sürətli təkamül etmiş, uyğunlaşa bilməyənlər qırılmışlar.

Bilirsiniz ki, təkamül yenilikləri davranışın, sonra da həyat tərzinin dəyişməsi ilə başlanır, morfoloji yeniliklər ilə tamamlanır. Bu yolda sümüklü balıqların, quşların və məməlilərin uğurları onurğalıların başqa siniflərinə nisbətən yüksək olmuşdur.



### 4.1. Dəyirmiağızlıların davranışı və həyat tərzi

Müasir dəyirmiağızlıların davranışı və həyat tərzi sadədir. Onların həyatının iki əsas dövrü var: 1) reproduksiya dövrü, 2) reproduksiya dövründən kənar vaxtda olan davranış. Bu heyvanların reproduksiya dövrünə qədər əsas fəaliyyəti özünü qorumaq və qida tapmaqdır. Bilirsiniz ki, minoqlar yarımparazit, miksinqələr isə tamam parazitidlər. Onlar ovunu pusurlar. Qoxu və başqa hiss orqanlarının köməyi ilə ovunun yərini duymuş minoqa və ya miksinqələr ona yaxınlaşır və dərisinin yumşaq yerindən ağız aparatı ilə yapışır. Sonra ovunun qanını sormağa başlayır. Miksinqələr ovunun bədənini deşib daxili orqanlarından da yeyir. Bilirsiz ki, bu heyvanların ağız aparatından əlavə dilinin ucunda da iti dişləri var. Ona görə dilin ucu mətqab kimidir. Tüpürçək vəziləri axarı dilin ucuna açılır. Tüpürçəyində olan antikoagulyant qanın laxtalanmasının qarşısını alır, onu parazit asan sorur, tüpürçəyin proteolitik fermentləri



Şəkil 24. Heyvanların konvergent uyğunlaşmaları: A-Afrika, B-Cənubi Amerikada (bu iki qitədə qohumluğu olmayan heyvanlar oxşardırlar): 1-hippopotam, 1a-su donuzu; 2-cırdan maral, 2a -paaka; 3-cırdan antilop, 3 a-aquiti, 4-duker, 4a-mazama; 5-panqolina, 5a-iri zirehli. Bunları oxşar edən ekoloji mövqeləridir.

Şəkil 25. Orqanizmlərin həyatında davranış komponentlərinin əhəmiyyəti. A-davranış komponentləri: 1.tropizm, 2-+aksis, 3-refleks, 4-insinkt, 5-tə'lim, 6-intellekt, B-orqanizmlər: I-ibtidailər, II-bitkilər, III-ibtidai onurğasızlar, IV -ali onurğasızlar, V-cüçülər (həşərat), VI-ibtidai onurğalılar, VII-ali onurğalılar, VIII-insan.



Şəkil 26. Minoqanın balığa yapışıp onun qanını sorması

zülalı parçaları. Bu cür «bağırsaqdankənar» qidalanma xüsusiyyəti iri heyvanları diri olduğu halda yeməyə imkan verir. Minoqa nərələrə, akulaya, balinaya hücum edə bilir. Bəzən bir balığa 100-dən çox minoqa sarımb qanını sorur. Adətən gecə ova çıxıb, gündüz lıl içerisinde yatırlar.

Minoqlar reproduksiya dövrünü yaxın çox piylənir, kürüləməyə gedərkən qidalanmasını dayandırır; kürüləyənə qədər ac qalırlar. Dəniz minoqları çayın aşağı hissəsində və

mənsəbində kürüləyir, bə'zi növ isə çayın yuxarılarına qədər gedir. Çay minoqaları kürüləmək üçün yerini az dəyişir. Kürüləmədən sonra minoqanın əksəriyyəti qırılır. Miksinlər dənizin sahil hissəsində yaşayır, qışlamaq və kürüləmək üçün dərin hissələrə üzürlər.

#### **4.2. Qiğırdaqlı balıqların davranışları və həyat tərzi**


Qiğırdaqlı balıqların təkamülündə hərəkətin sürətlənməsi hiss üzvlərinin və mərkəzi əsəb sisteminin təkmilləşməsi ilə paralel getmişdir. Bu balıqların davranışında şərtsiz refleksin rolü çox mürəkkəb instinct forması yaratmışdır. Bunların instincti faydalı məkan tutmağı, qidanı axtarib tapmaq və mənimsəmək, miqrasiya və nəsil verməyi tə'min edir. Qiğırdaqlı balıqların həyatında fərdi təcrübənin rolü zəif öyrənilibdir. Ehtimal ki, populyasiyadaxili qurumlar az-çox var. Bə'zi qadırga balıqlarının fərdi sahəsi var və onu qoruyur.

Qiğırdaqlı balıqların miqrasiyası suyun temperaturunun və orada qida obyektlərinin mövsümə göro dəyişməsi ilə bağlıdır. Bə'zi növlər reproduksiya miqrasiyası edir. Bu balıqların çoxu yazda sahilə yaxın dayaz sularda (qida bol olan yerdə) olur. Cütləşir və balalayır. Qadırğa və ximerlər yayda dənizin dayaz hissəsində, qışda isə sahilə yaxın və körfəzlərdə olur. Tropik dənizlərdə olan qiğırdaqlı balıqlar suyun dərinliyinə (sərin hissəsinə) çökürlərlər. Beləliklə, onlar ilin mövsümündən asılı olaraq suyun ekoloji şəraitinin dəyişməsinə biganə qalmırlar.


#### **4.3. Sümüklü balıqların davranışları və həyat tərzi**

Sümüklü balıqların davranışları və onunla əlaqədar populasiyanın quruluş və mövsüm dəyişmələri çex cəhətlidir. Zəngin anadangəlmə reflekslər cürbəcür instinctləri tə'min edir, nəticədə qidanı axtarib tapmaq, ovlamaq, reproduksiya üçün optimal yer seçmək, uğurlu kürüləmək, nəsil qayğısı, fərdi sahəsini qorumaq, sürü əmələ gətirmək, miqrasiya etmək və s. mümkün olur. Sümüklü balıqlar işığa, səso, temperatura, kimyəvi tərkibə, suyun hərəkətinə, eşyanın formasına və

ölçüsünü qarşı şərti reflekslər yarada bilirlər. İki-üç günlük sürfələr bir-birinin hərəkətini təkrar edirlər. Bir çox balıqlar ömür boyunca sürü halında yaşayırlar (siyənəklər, xanıllar, çəkilər və s.). Lakin yırtıcı balıqlar adətən tək-tək yaşayırlar. Qida tapmayanda öz körpələrini yeyirlər (kannibalizm).




Şəkil 27. Latimeriya



Şəkil 28. Uçan balıq.

Sümüklü balıqların həyatında mövsüm hadisələri müəyyən qayda ilə gedir. Miqrasiya böyük rol oynayır. Fəal və passiv miqrasiya olur. Fəal miqrasiya edənlər (məs. qızıl balıq) çayın güclü axınının əksini istiqamətdə üzməyə çox enerji sərf edir. Passiv miqrasiya edənlər suyun axınına qoşulub

üzürlər (ay balıq). Kürüsünü tökmüş balıqlar qida bol olan yərə miqrasiya edirlər. Yeyib kökəlirlər. Növbəti reproduksiya vaxtı kürüləmə miqrasiyasına qayıdır. Şimal sularında balıqlar qida miqrasiyadan sonra əsil qışlama miqrasiyası edirlər. Qışlaqda az fəal olurlar. Qışlamadan sonra bə'zi balıqlar öncə qida miqrasiyası, sonra reproduksiya miqrasiyası edir, başqa qrup balıqlar isə qışlama yerindən birbaşa reproduksiya miqrasiyasına başlayırlar. Beləliklə, ilin mövsüm döyişməsini keçirmək üçün balıqların həyatında miqrasiya mühüm şərtidir.




Şəkil 29. Kürüləməyə gedən qızıl balıq.

#### 4.4. Suda-quruşa yaşayanların davranışları və həyat tərizi

Suda-quruşa yaşayanların davranışları sadədir. Quyruqlular və ayaqsızlar az hərəkətlidir. Quyruqsuzlar quruya nisbətən suda daha cəld hərəkət edirlər. Hərəkətləri anadangolmə instinkt və natural refleksə əsaslanır. Natural refleks körpə yaşda əmələ gəlir, ömrü boyunca qalır, yaddaşa kömək edir. Instinkt və natural refleks bu heyvanların bir-birini tapmasını, qışlama və reproduksiya yerini müəyyən etməsini, təhlükədən qaçmasını və s. davranışını tə'min edir. Şərti reflekslər ləng yaranır və tez söñür. Həyat təcrübəsi az rol oynayır. Suda-quruşa yaşayanların populyasiyasında olan fördlər bir-birinin

fəaliyyötinə az müdaxilə edirlər, tək-tək yaşayırlar. Onların müəyyən sahəyə yığılmaları qoxu, görmə, qismən də səs siqnallarına əsaslanır. Bir qurbağanın sahildən suya tullanması başqaları üçün təhlükə siqnalı olur. Qurbağa «xoru» reproduksiya üçün güclü siqnalıdır. Qışlama yerini hər bir fərd sərbəst tapır.



Şəkil 30. Amfibilərin bə'zi növlərinin kürüsünü yerləşdirmə qaydası (Bannikova görə): 1-qurbağa, 2-ağac kurbağası, 3-sarımsaqılı kurbağa, 4-quru kurbağası, 5-anac kurbağa, 6-mamaçı kurbağa.

Regionun ekoloji şəraitinin mövsüm dəyişmələri amfiblərin həyatında sinxi n reaksiya əmələ gətirir. Məsələn, tropik bölgədə amfibilərin həyatında mövsüm fərqi zəifdir. Göl qurbağasının yuxuya getməsi Moskvada 230, Kiyevdə -180, Qafqazda 90 günə qədərdir. Havanın temperaturu 8-12°C-dən aşağı düşəndə qurbağalar yuxuya gedirlər. Suyun dibində (lildə), bə'zi növləri isə quru sahədə rütubətli yerlərdə qışlayırlar. Şaxta 0,5-1°C olanda qurbağalar qırılırlar. Yazda yuxudan ayılan kimi bir neçə yüz metr, bə'zi isə bir neçə km miqrasiya edib nəsil verməyə başlayırlar. Eyni hövzədən bir neçə il istifadə edirlər. Reproduksiya qurtaran kimi hər növ özünəməxsus yaylaq biotopuna qayıdır və qış yuxusuna qədər fəal olur. Sutkalıq fəallığı havanın temperaturundan və rütubətdən asılıdır. İsti vaxtda gecə fəal olurlar.

#### 4.5. Sürünənlərin davranışı və həyat tərzı

Sürünənlər esil quru heyvanlarıdır. İndi suda yaşayan sürünənlərin əcdadı quruda əmələ golmiş, suya sonradan keçmişlər. Quru mühitin uyğunlaşmaq sürünənlərin davranışına və həyat tərzinə istiqamət verən əsas faktordur. Müasir sürünənlər əsasən quruda, bə'ziləri havada və suda hərəkət edirlər. Bu da onların sinir sisteminin və hiss üzvlərinin inkişafına səbəb olmuşdur. Bunlara baxmayaraq sününənlərin poykiloterm olması məslələr mübadiləsini aşağı səviyyədə saxlayır və həyat imkanlarını məhdud edir.

Sürünənlərin davranışının əsasını mürəkkəb instinktlər yaradan şərtsiz reflekslər təşkil edir. Instinkt onlara yararlı temperaturlu sığınacaq və qida yerini, reproduksiya vaxtında bir-birini tapmağı, yuvaçıdan və digər təhlükədən xilas olmaq yollarını müəyyən etməyə imkan verir. Onların sutkalıq və mövsüm davranışları da instinktə əsaslanır. Sürünənlərin çox növü yaşadığı yerdən uzaq getmir. Onlar tək-tək yaşayır, lakin qonşu fəndlərə neytral qalmırlar. Erkekler öz sahəsini öz növünə aid olan qonşu erkəkdən qoruyurlar. Bə'zi erkək bir neçə dişiyə sahib olur. Cavan fəndlərin tutduğu sahə kiçikdir.

Dışı fəndlər yumurta qoyduqları yerdən uzağa getmirlər. Bə'zi sürünenlər (varanlar) sürü halında ova çıxırlar.

Timsahlar özünə yuva düzəldib yumurtalayırlar. Onların yuvasının quruya və suya açılan yolları olur. Erkek və dişi timsahlar bir-birini tapmaq üçün səs siqnalindar istifadə edirlər. Tısbağalar da torpağı qazib kiçik yuva düzəldir və oraya yumurta qoyurlar, lakin onların hər birinin ayrıca sahəsi yoxdur. Sürünənlərin çoxu gəmircilərin və başqa heyvanların torpaqda olan köhnə yuvalarından istifadə edir.

Bə'zi sürünenlər (dəniz tısbağası) böyük sürürlərə çoxalma miqrasiyası edirlər. Lakin belə sürürlərdə fəndlər arasında fəal olaqə zəifdir.

Sürünənlərin sutqalıq fəaliyyəti onların hər bir növünün tələbinə uyğun optimal temperaturdan asılıdır. Bunlar istisevər (20-40°C) heyvanlardır. Qızmar isti olan səhrada gecə, müləyim qurşaqda isə gündüz fəal olurlar. Hətta eyni regionda bu heyvanların eyni növü yazda günorta vaxtı, yayda isə səhər və axşam, bə'zən də gecə fəal olur. İlənlər iri şikarı bütöv udaraq sığınacaq yerinə çökilir, orada qidasını bir həftəyə qədər həzm edir, acanda ova çıxır. Ona görə sutqalıq fəallığı temperaturdan çox da asılı qalmır.


Sürünənlərin illik fəaliyyəti ətraf mühitin temperaturundan asılıdır. İlin isti vaxtlarında fəal olur, soyuq aylarda qış yuxusuna gedirlər. Qış yuxusu təbii və antropogen mənşəli örtülü şəraitdə keçir. Bə'zi sürünenlər (ilan) minlərlə fərdən ibarət sürü halında qışlayırlar. Onların hər biri qışlaq yerini sərbəst tapır, bir-birinə dolaşır yatması bədənin temperatur itkisini azaldır.

Sürünənlərin həyatında şərti refleksin rolü azdır.

#### 4.6. Quşların davranışı və həyat tərzı


Quşlar çox hərəkətlidir. Ətraf mühiti öz tələblərinə uyğunlaşdırmaq halları quşlarda aydın görünür: yuva tikmək, kürt yatmaq, qida ehtiyatı toplamaq, sürü əmələ gətirmək, komensalizm-protokooperasiya əlaqələri və s. Quşların da davranışında şərtsiz reflekslərin rolü üstünlük təşkil edir.

Mühit komponentləri şərtsiz refleks üçün əsas qıcıqlardır. Lakin quşların fərdi davranışları şərti reflekslər (təcrübə) hesabına zənginləşir və təkmilləşir. Valideynin və qrup yoldaşının davranışını yamsılamaq bir fərdin təcrübəsini populyasiyanın təcrübəsinə çevirir. Quşlar hadisənin yaxın gələcəyini duya bilir: hırslıdır, şadlaşır, yaddaşı da pis deyil. Bu cür ağıl fəaliyyəti sürünenlərdə yoxdur. Ona görə sürünenlər əhliləşmir.



Şəkil 31. Qırğının görmə sahəsi (Uolles): 1-binokulyar görmə sahəsi, 2-monokulyar görmə sahəsi, 3-görmə sahəsindən konarlar, 4-ənsə hissəlerinin iti bucaqlı görmə sahəsi, 5-iti bucaqlı görmə sahəsinin mərkəzi hissəsi.

Quşların populyasiyadaxili qarşılıqlı münasibəti sürünenlərə nisbətən nizamlı xarakter daşıyır, populyasiya ərazidə bərabər paylanır. Lakin quşların fəal başçısı yoxdur, qabaqcıl fəndləri var. Qabaqcıl fəndlər özünün nümunəvi davranışını ilə başqalarına yol göstərir, onlara fəal tə'sir etmir. Quşların ierarxiyası razılıqlı davranışlı tə'min edir.



Şəkil 32. Quş qatarının formaları

Ətraf mühitdə baş verən dəyişiklik quşların həyat ritmini, davranışını və populyasiyاسının quruluşunu istiqamətləndirir. Onların illik fəaliyyəti bir neçə dövrə ayrıılır:


**1. Reproduksiya hazırlıq dövrü.** Gündüzün uzanması (ışiq faktoru) quşları reproduksiya hazırlayan əsas faktordur (qışlaqdan qayıtması, bə'zi quşun cüt əmələ gətirməsi, bəzəkli lələklərin çıxması və s.)

**2. Reproduksiya dövrü.** Quşlar cinsiyət oyunları və soslöşmələr edir, yuva tikir, yumurtalayıb kürt yatır, bala bəsləyib porvazlayır.


**3. Lələk dəyişmə dövrü.** Əksəriyyət quşlar reproduksiya dövrünün ikinci yarısından başlayaraq lələklərini ildə bir dəfə tamam dəyişirlər. Təzə lələklər quşu yaxşı gizlədir, bədən temperaturunun sabit saxlanmasına yaxşı kömək edir, uçmağı asanlaşdırır, bir-birini tanınmasına kömək edir və s.

**4. Qış hazırlıq dövrü.** Reproduksiya və lələk dəyişməni icra etmiş quşlar arıqlayır, həm də qarşidan çətin qış dövrü gəlir. Ona görə intensiv yemlənib yağılanması tələb olunur. Bu da müxtəlif xarakterli miqrasiyalar edib, bol qida tapmaqla mümkün olur.


**5. Qışlama dövrü.** Quşlar qışda qida və müdafiə şoraiti yaxşı olan ərazidə yerləşirlər. Əraziyə rənunasibətinə görə quşlar 3 qrupa ayrılır: a) oturaq quşlar - eyni ərazidə bütün il boyu qalanlar; b) yuvalama arealı daxilində miqrasiya edənlər; v) köçəri quşlar - yuvalama arealından konarda qışlayanlar, hətta başqa qit'ələrə köçənlər. Eyni növün müxtəlif populyasiyası ayrı-ayrı ərazi qrupuna daxil ola bilər. Lakin 600 növə qədər quşun bütün populyasiyaları köçəridir. Quşların yuva konservativizmi yaxşı inkişaf edibdir. Onların uçması sahə konservativizminə imkan verir, haraya köçsə də yeno öz yerinə qayida bilir. Bu işdə onlara anadangəlmə instinkt və fərdi təcrübə kömək edir.




Şəkil 33. Kürt yatan bə'zi quşların yuvası: 1-kiçik cüllüt, 2-adi qayğı, 3-boz kəklik, 4-qasqaldaq, 5-ağqas qaratoyuq, 6-qamışlıq vələmirquşu.



Şəkil 34. Odqayruq quququşun balasını yemləyir.



Şəkil 35. Maygülü cüçələrini belinə mindirib üzür




Şəkil 36. Qışda qarğaların və dolaşaların gecələməsi

#### 4.7. Məməlilərin davranışı və həyat tərzi

Məməlilərin sinir sistemi və hiss üzvləri yüksək inkişaf etmişdir. Onların davranışında beyin qabığı böyük rol oynayır. Şərtsiz reflekslərə əlavə olaraq vacib şərti reflekslər əmələ gəlir. Məməlilərin «bioloji saatları» güclüdür. «Bioloji saat» orqanizmin konkret vaxta uyğun davranışıdır, bioloji ritmləri-

dir. Bioloji ritmlər fərdi təcrübə əmələ gətirir. Bunlar şərtsiz refleks və instinkt ilə birləşib «operativ yaddaş» formalaşdırır. Belə yaddaş xarici şəraititə dərk etmək və orqanizmin cavab imkanlarını konkret şərait ilə tutuşdurub optimal fəaliyyət variantı seçməyə imkan verir.

Məməlilərin «operativ yaddaş» kiçik yaşlarda yaranır, ömür boyu daha da zənginləşir və onun yaşama şəraitinə uyğunlaşmasını asanlaşdırır, ətraf mühitin təbii sərvətlərindən səmərəli istifadəsini tö'min edir. Ona görə növdaxili qrupların yaranması və dinamik inkişafı məməlilərin populyasiyası üçün səciyyəvidir. Ali məməlilərin populyasiyasının etoloji quruluşu çox əhəmiyyətlidir. Bə'zi məməlilərin tək-tək və ya ailəvi həyatı, bə'zinin sürü və ya koloniya əmələ gətirməsi onların ekoloji şəraitə uyğunlaşma mexanizminə daxildir.



Şəkil 37. Ada dovşanının sıfatındaki lamisə rolu oynayan antenna əvəzi bığcıqlar

Məməlilərin populyasiyasının quruluşu fəndlərin bacarıq səviyyəsinə osaslanır. Fəndlərin bacarıq səviyyəsi populyasiyada, hətta sürüdə və koloniyada ierarxiya yaradır, dominant, subdominant və tabe mövqeyi tutan fəndlər fərqlənir.



Şəkil 38. Afrika savannalarında dırnaqlı heyvanların qida yarusu üzrə yerləşməsi: 1-zürafə, 2-antilop herenük, 3-antilop tik-tik, 4-kergodan, 5-fil, 6-zebr, 7-antilop çnu, 8-qrenta ceyranı, 9-antilop bubal.

Lakin populyasiyadaxili ierarxiya heç vaxt onun tamlığıını pozmur. Fördlər arasında kimyəvi, akustik və vizual əlaqələr populyasiyanın tamlığını tə'min edir. Fördin öz qrupunda mövqeyi onun irsiyyötündən və təcrübəsindən asılı olaraq yanır. Qrupun başçısı (dominant) səhv davranışına və ya ondan bacarıqlı fördin peyda olmasına görə dominantlığını itirir. Dominanlıq sisteminin dinamik olması qrupun konkret şəraitə uyğunlaşmasını tə'min edir. Qrupda dominanlıq uğrunda rəqabət çox vaxt «yarış» xarakterli olur. Populyasiyanın yerləşdiyi ərazidə populyasidaxili qrupları birləşdirən siqnal sahələri (porsellər) əmələ gəlir. Porsellərin (siqnalların) texniki analoglarını yaratmaqla populyasiyanın davranışını idarə etmək mümkündür.

Populyasiyalar açıq sistemdir, onlar arasında fördlər mübadiləsi var. Bu cür dispersiya cinsiyyət yetginliyinə çatmış cavan fördlərə daha çox xasdır və növü saflaşdırır.

Məməlilərin həyatında olan mövsüm hadisələri müxtəlidir:

**Reproduksiya.** Məməlilərin reproduksiyası əsas e'tibarilə bu hadisə üçün maksimal yararlı olan vaxtda - yazda və yayın əvvəlində olur. Bundan kənarlanma halları konkret populyasiyanın ekoloji şəraitini ilə bağlıdır. Hər halda balaların doğulması qidanın bol olduğu vaxta uyğun gəlir.



**Qişa hazırlığı.** İlin çətin mövsümü olan qış aylarını keçirmək üçün bə'zi məməlilər bədənində ehtiyat piy maddəsi toplayır, tük örtüyünü təzələyir (tüləyir). Bə'zi populyasiyalar isti yerlərə köçür, digərləri ehtiyat yem toplayır və s. Bunlarla yanaşı populyasiyanın quruluşu da dəyişir. Soyuqlar düşəndə kiçik qruplar birləşərək iri sürürlər əmələ gətirir.

**Qiş yuxusu.** Qişda qida bazası zəifləyən məməlilər (cücüyənlər, süməlqırınlar, ərəbdovşanları və s.) qış yuxusu keçirirlər. Bu vaxt onların maddələr mübadiləsi zəifləyir, yemə olan ehtiyacı azalır.


**Miqrasiya.** Məməlilərin çox növü mövsüm miqrasiyası edir (yırtıcılar, gəmiricilər). Sürü halında yaşayan məməlilər daha uzaq miqrasiya edirlər (durnaqlıların bə'zi növü, kürəkayaqlılar, balinakimilər). Emiqrasiya (sahədən çıxma) halları da olur (məsələn gəmiricilər), bunun səbəbi intensiv çoxalma hesab edilir.



Şəkil 39. Dağ qoynunun dincəlmə sahəsində təhlükəsiz (sayiq) yaşıması.



Şəkil 40. Meymun sürüsüne bəbir hücum edərkən fərdlərin yerləyişməsi: S - ana meymunlar, M - cavan meymunlar, V - sürü başçıları, N - sürüdə mövqeyi aşağı olan erkək meymunlar.




Şəkil 41. Bə'zi məməlilərin sutqalıq fəallığı: I - kiçik sümbülquran, II - gəlincik, III - sarıboğaz siçan, IV - qara safsar, V - tarla siçanı, VI - kiçik yereşən.

## 5. ONURĞALI HEYVANLARIN EKOLOJİ GRUPLARI

### 5.1. Onurğalı heyvanların qidalanması

Heyvanların qidalanması maddələrin bioloji dövriyəsinin və zoenergetikanın əsasını təşkil edir. Qidalanma həyatın ayrılmaz hissəsidir. Hazırda dünyada yaşayan 1,5 milyon növdən çox heyvanın qidası, qidalanma yeri, vaxtı və qaydası səciyyəvidir. Hətta eyni növə məxsus olan heyvanın qidası onun yaşından, cinsiyyətdən, ilin və günün vaxtından, qidanın olduğu yerdən asılı olaraq fərqlənir. Lakin konkret ekoloji sistemə daxil olan heyvanlar qidasına görə müxtəlif səviyyəli konsument kimi fəaliyyət göstərir.



Şəkil 42. Dovşanın sayının yaşağın sayı ilə əlaqəsi.

Dedik ki, heyvanlar uzun qida zənciri və geniş qida şəbəkəsi əmələ gotirirlər. Qida obyekti tek olan heyvana (yumurta yeyən ilan, ilan yeyən quş, banan yeyən quş və b.) monofaq deyilir. Eelələri çox deyildir. Bir qrup qida obyekti olana (quş yeyən, balıq yeyən, siçan yeyən, cücü yeyən və s.) olıqofaq deyilir. Eunlar çoxdur. Qida obyekti müxtəlif olan (bitki və heyvan ilə qidalanan) heyvana polifaq deyilir. Bunlar daha çoxdur və geniş yayılıblar.

Heyvanın qidasının kəmiyyəti və keyfiyyəti onu xarakterizə edir. Ona görə heyvanlar qida xarakterinə görə ekoloji qruplara ayrılırlar: fitofaq, zoofaq, o cümlədən entomofaq, ornitofaq, herpetofaq, ixtiofaq, yırtıcı, parazit və s. Lakin bu qrupların arasında kəskin sədd çəkmək olmaz. Bitki yeyən heyvan hər hansı cücü yeyə bilər. Ət yeyən heyvan bə'zən bitki də yeyir. Dən yeyən quşların çoxu körpə balasına cücü yedirir. Siçan ovlayan ilan quş da ovlayır. Balıq yeyən quş körənkələ və siçan da ovlayır. Belə hallar çoxdur. Ona görə Mustafayev Q.T. (2000) quruda yaşayan onurğalı heyvanların qida xarakterini müəyyən etmək üçün onların yediyi obyektlərin sayının, kütləsinin və ya həcminin nisbetinə görə orijinal şkalə təklif etmişdir. Onun «Qida xarakteri şkalası» BDU-nun Onurğalılar zoologiyası kafedrasında praktiki olaraq sınaqdan çıxarılbıdır.

#### Quruda yaşayan onurğalı heyvanların qida xarakteri şkalası (Mustafayevə görə)

№	Qida xarakteri	Qida rasionunun tərkibi, % hesabı ilə					
		Bitki	Onurğalsızlar	Balıqlar	Quşlar	Qalan onurğalılar	Cəmi
1	Fitofaq	<75	1-20	Təsadüfi	Təsadüfi	1-20	100
2.	Zoofaq	1-20	1-20	1-20	1-20	<75	100
2.1.	Entomofaq	1-20	<75	Təsadüfi	Təsadüfi	1-20	100
2.2.	Ornitofaq	Təsadüfi	1-20	Təsadüfi	<75	1-20	100
2.3.	Ixtiofaq	Təsadüfi	1-20	<75	1-20	1-20	100
2.4.	Yırtıcı	Təsadüfi	1-20	1-20	1-20	>50	100
3.	Polifaq	>50	1-25	1-25	1-25	1-25	100


## 5.2. Balıqların ekoloji qrupları

Balıqlar ilk su onurğalılarıdır. Balıqların növlərinin sayı 30 minə qədərdir. Bu rəqəm onurğalıların qalan siniflərinə aid növlərin birlikdə götürülmüş cəmindən artıqdır. Onu da unutmaq olmaz ki, balıqların «inventarizasiyası» hələ başa çatmayıb, okeanların dərinliklərindən və tropik ölkələrin cəngəlliliklərindəki su hövzələrindən hər il 10-larla yeni növ balıq aşkar edilir.

Belə müxtəliflik balıqlara planetimizin bütün su hövzələrini mənimseməyə imkan vermişdir. Həqiqətən də balıqlara dəniz və okeanlarda ən dərin hissələrində (7600-8300 m dərinliklərdə), şəffaf ənlaqlarda və bulanıq bataqlıqlarda, dəniz səviyyəsindən 6000 m yüksəkdə yerləşən dağ göllərində, qaranlıq mağaralarda, hətta yeraltı sularda təsadüf olunur. Balıqların nümayəndələri suyun müxtəlif qatlarında və dib hissəsində, bəziləri hətta sudan kənara çıxaraq (müəyyən müddət də) yaşayırlar. Arktika və Antarktida da balıqlar şor suların donma temperaturuna yaxın (-2°C-dək) olan monfi temperaturlu, Kaliforniyada isə istiliyi 50°C-dən artıq olan (+52°C) termal sularda yaşaya bilirlər.

Balıqların məskunlaşduğu su mühitinin biotopları çox müxtəlif olduğu üçün onların formaları, davranışları və həyat tərzləri ilə yanaşı, böyüklükleri (bədən ölçüləri) də olduqca müxtəlifdir. Uzunluğu 20 m, kütləsi 15-20 t olan akula, bel diskinin diametri 7 m, kütləsi 2-3 tona çatan skat balığı (hər ikisi qıçıraqlı balıqdır), uzunluğu 9 m, kütləsi 1,5 tona yaxın olan Xəzər bölgəsi kimi nəhənglərlə yanaşı, uzunluğu cəmi 1,2-1,5 sm olan filippin dəniz itçiyi və mistixtis xul balığı, uzunluğu 2,1-2,4 sm olan hirkonoqobus Xəzər xulu kimi cirdənlər da mövcuddur.

Hazırda dəniz və okeanlarda dominant mövqeyə malik balıqlar, balinakimilər və iri başayaqlı moluskalarla birlikdə, su ekosistemlərinin axırıcı (son) konsumentləri kimi qida zəncirini tamamlayırlar.




**Şəkil 43.** Balıqların ekoloji qrupları: 1 - yaşama yerinə görə: 1.1 - dəniz balıqları, 1.2 - şirin su balıqları, 1.3 - yarımkəcici balıqlar, 1.4 - keçici balıqlar; 2 - bədən formasına görə: 2.1 - torpedo formalı, 2.2 - oxvari, 2.3 - yanlardan basıq, 2.4 - ilanvari, 2.5 - lentvari, 2.6 - şarvari, 2.7 - yasti balıqlar; 3 - oksigenə tələbatına görə: 3.1 - çox tələbkar, 3.2 - orta tələbkar, 3.3 - az tələbkar; 4 - kürüləmə şəraitinə görə: 4.1 - fitofil, 4.2 - litofil, 4.3 - pelaqofil, 4.4 - traqofil (mollyusk və b. heyvan üzərinə kürüləyənlər), 4.5 - psammofil, 4.6 - diridoğanlar, 4.7 - kürüsünü özündə gözdərlər; 5 - reproduksiya vaxtına görə: 5.1 - qışda nəsil verənlər, 5.2 - yaza nəsil verənlər, 5.3 - yayda nəsil verənlər; bə'zi balıqlar müxtəlif vaxtda nəsil verir.

### 5.2.1. Balıqların yaşama yerinə görə qrupları


Balıqlar yaşama yerinə görə 4 qrupa ayrılır:

a) **Dəniz balıqları.** Dəniz və okeanların duzlu sularında yaşayan balıqlar dəniz balıqları adlanır. Bu balıqlar da öz növbəsində pelagial - qatlarında yaşayan (uçan balıqlar, anco-uslar, tuneslər, ay balığı, akulakimilərin əksəriyyəti, Xəzər dənizində kefal, bo'zi siyənəklər və s.), abissal - dib hissədə yaşayanlar (skatlar, kambalaların əksəriyyəti, tilovçu balıqlar və s.) və litoral - sahil zonada yaşayanlar (xul balıqları, çökikimilərin əksəriyyəti, bə'zi siyənəklər və s.) kimi yarım qruplara ayrılırlar.




Şəkil 44. Siyənəklərin bə'zi nümayəndələri: 1 - qarabel siyənək; 2 - Brajnikov siyənəyi; 3 - irigöz şışqarım; 4 - Xəzər şışqarımı.

b) **Şirin su balıqları.** Bir sıra balıqlar həmişə şirin sularda yaşayırlar, heç vaxt şor sulara keçmirlər. Şirin su balıqları da reofillərə - axar sularda yaşayanlara (qızılxallı, qıjovçu, çalpaqca, qumlaqca, Terek şirbiti və s.) və limnofillərə, yəni dörgün sularda yaşayanlara (karas, çapa, enlibaş körkə, lıl balığı və s.) ayrırlırlar.



Şəkil 45. Çökikimilərin bə'zi nümayəndələri: 1 - kütüm; 2 - hösem; 3 - çapaq; 4 - ağgöz; 5 - çəki; 6 - külme.

c) **Keçici balıqlar.** Bu qrupa daxil olan balıqlar cinsiyyət yetkinliyinə çatana kimi dənizlərdə və şirin sularda yaşayırlar. Lakin kürü tökmək üçün dənizdə yaşayanlar şirin sulara, şirin sularda yaşayanlar isə dənizə keçirlər. Şirin sulara keçənlərə (Xəzər qızıl balığı, nərəkimilər, şəmayı, ilan balığı, hösem və s.) anadrom balıqlar da deyilir. Kürü tökmək üçün şirin sudan dənizə gedən balıqlar isə (məs. çay anqvili) katadrom balıq adlanır.



Şəkil 46. Nərələr: 1 - bölgə, 2 - qaya balığı; 3 - nərə; 4 - uzunburun.

**q) Yarımkeçici balıqlar.** Bu qrupa daxil olan balıqlar dənizlərin çaylarla qovuşan sularında yaşayır, kürü tökmək üçün keçici balıqlar kimi çaylara keçirlər, lakin yuxarıllara qalxmayaraq çayın aşağılarında kürüləyirlər. Xəzər külməsi, çəki, çapaq, naxa, sıf və s. bu qrupa daxildir.

Qeyd etmək lazımdır ki, balıqların ekoloji qruplara bölünməsi müəyyən qədər şərti xarakter daşıyır, çünki ayrı-ayrı qruplara daxil olan balıqların populyasiyaları bə'zən öz yaşadığı yerləri dəyişərək başqa ekoloji qrupa daxil olurlar. Məsələn durna balığı, xanı, qızılızgəc uzun müddət Xəzərin şor sularında qala bilirlər. Qızıl balıq, kütüm və şemayının keçici populyasiyaları ilə yanaşı yarımkeçici populyasiyaları da vardır. Həmçinin bir sıra keçici və yarımkeçici balıqların (həşəm, şemayı, çəki, sıf və s.) daim şirin sularda yaşayan populyasiyaları da mövcuddur.

### 5.2.2. Balıqların bədən formalarına görə qrupları

Balıqlar bədən formalarına görə bir səra qrupa ayrılır:


a) **Oxlov (torpedo) formalı balıqlar.** Yaxşı üzən balıqlardır, su qatlarında yaşayırlar. Siyonək, akula, skumbriya, kefal və qızılbalıq beledorləndəndir.

b) **Oxvari balıqlar.** Əvvəlki qrupa yaxındır, lakin bədəni daha uzundur, tək üzgəcləri xeyli geridə yerləşir. Sür'ətlə üzürler, su qatlarında məskunlaşışblar. Durna balığı, sarqan və s. bu qrupa daxildir.

c) **Yanlarından basıq balıqlar.** Bu qrup xeyli müxtəlifdir, onu adətən çapaqvəri, ay balıq formalı və kambala kimi qruplara ayıırlar.

q) **İlanvari balıqlar.** Bədəni çox uzunsovudur və eninə kəsiyi dairəvidir. Adətən su bitkiləri arasında yaşayırlar; angvil, ilanbalığı, dəniz iynəsi və s. bu qrupa rəsul ola bilər.

ğ) **Lentvari balıqlar.** Bədəni çox uzunsov olub, yanlarından basıqdır. Zəif üzürler, ən məşhur nümayəndəsi siyonək kralı balığıdır.



Şəkil 47. Balıqların bədən forması:

1-skumbriya; 2-sarqan; 3-çapaq; 4-ay balıq; 5-kambala; 6-angvilla; 7-dəniz iynəsi; 8-taclı siyonək; 9-kirpi balıq; 10-dəniz atı; 11-skat.

d) **Şarvari balıqlar.** Bədən tamamilə kürəşəkillidir, quyruq üzgəci adətən zəif inkişaf edir; sandiq balıqlar, panagor balıqlarının bə'ziləri və s. bu qrupun nümayəndələridir.

**e) Yastı balıqlar.** Bədəni üstdən aşağıya doğru yastılaşmışdır. Müxtəlif skatlar, dəniz şeytanı və s. misal göstərmək olar.

### 5.2.3. Suda həll olmuş oksigenə tələbatına görə balıqların qrupları

**a) Oksigenə daha çox tələbkər olanlar.** Bu balıqların normal yaşaması üçün bir litr suda 7-11 kub santimetr oksigen olmalıdır. Qızılıxallı, çılpaqca, çay xulu və s. belə balıqlardır.

**b) Oksigenə tələbkər olanlar.** Bu balıqların normal yaşaması üçün bir litr suda oksigenin miqdarı 5-7 kub sm-dən az olmamalıdır. Üstüzən, enlibaş, qumlaqçı, nalim və s. bu qrupa daxildir.

**c) Nisbətən az oksigen olduqda yaşaya bilirlər.** Sulamızda yaşayan külmə, xramulya və s. bu qrupa misal ola bilər.

**q) Oksigenə ləp az tələbkər olanlar.** Bu balıqlar yaşadıqları suyun 1 l-də hətta 0,5 kub sm oksigen olduqda belə, yaşaya bilirlər: lilibalığı, çəki, karas və s.

### 5.2.4. Balıqların növdaxili qruplaşma formaları

**a) Elementar populyasiya.** Davranışı, bioloji prosesləri və ritmləri uyğun olan, adətən eyni yaşılı balıqlardan ibarət qruplaşmadır. Elementar populyasiya, bir qayda olaraq balıqların kürübən çıxdığı yerlərdə əmələ gelir və uzun müddət saxlanır, lakin çox dinamik olur.

**b) Sürülər.** Müəyyən sahədə yaşayan, qışlama, qidalanma, çoxalma (kürüləmə) yerlərinə bağlı olan, özünü bərpə edən, müxtəlif yaşılı balıqların qruplaşmasıdır. Balıqlar bioloji vəziyyətinə və yaşlarına görə yaxın olan, az və ya çox dərəcədə bir-birinə orientasiya edən, eyni davranışlı və nisbətən qısa müddətli sürünlər də əmələ getirirlər. Sürüdə olan balıqlar bir birilə fəal əlaqə saxlayırlar. Balıqların bir sıra sürürləri müxtəlif səbəblər nəticəsində müvəqqəti birləşib, yiğinlar əmələ getirirlər. Belə yiğinlar kürüləməyə, qidalanmaya və qışlamaya gedəndə əmələ gelir.

**c) Koloniyalar.** Çoxalma yerlərində gələcək nəslə yırıcılarından qorunmağa uyğunlaşma kimi əmələ gəlmiş, adətən eyni cinsiyətli balıqlardan ibarət olan qruplara ixtialoji koloniyalar deyilir.

### 5.2.5. Balıqların çoxalma yerinə görə ekoloji qrupları:

**a) Litofil balıqlar.** Çayların, göllərin və dəniz sahilərinin daşlıq və çinqıllıq sahələrində kürüləyən balıqlara litofil deyilir. Nərəkimilər, qızıl balıqlar, həşəm, şəmayı, poru, altağız, qumlaqçı, xul balıqları və s. daxildir. Bu balıqların kürüləri eyni vaxtda yetişir, iri olur (1 mm-dən çox) və bir dəfəyə tökürlər.

**b) Fitofil balıqlar.** Respublikamızın ixtiofaunasının 40 faizə qədəri fitofil balıqlardır. Bu balıqlar kürülərini zəif axan və durğun sularda bitkilər üzərinə tökürlər. Belə kürülərin diametri kiçik (1 mm-ə qədər) olur. Fitofil balıqlara kütüm, külmə, çəki, sıf, durna, xanı balıqları və s. misal ola bilər.

**c) Pelaqofil balıqlar.** Pelaqofil balıqlar kürülərini su qatlarına tökürlər. Kürü və rüşeym su içorisində sərbəst üzərə inkişaf edirlər. Bu qrupa kılkələr, siyənəklər, Xəzər şirbiti, qılincbalıq aiddir.

**q) Ostraqofil balıqlar.** Bu qrupa respublikamızda yalnız kərkə balığı daxildir. Kərkə kürüsünü hissə-hissə iki qapaqlı molyuskaların (ilbizlərin) manti boşluğununa qoyur, kürülər orada inkişaf edir.

**d) Psammofil balıqlar.** Psammofil balıqlar kürülərini qum üzərinə, bəzən isə bitki kökləri üzərinə tökürlər. Qumlaqçılar, bir sıra çılpaqçılar və s. bu qrupa daxildir.

**e) Diridoğan balıqlar.** Respublikamızda bu qrupa yalnız qambuziya (iqlimləşibdir) daxildir, ümumiyyətlə isə bir sıra çəkidişlilər (quppi, kollineziya, qılincquruq), akulakimilər və s. diridoğan balıqlardır.

**ə) Kürüsünü qoruyan balıqlar.** Buraya daxil olan balıqların məhsuldarlığı adətən aşağı olur. Onların bir qrupu bitkilərdən yuva tikərək kürülərini həmin yuvaya tökür və onu digər balıqlardan fəal qoruyur (üçtikanlı balıq), başqları

kürüsünü daşlar və bitkilər arasına tökərək onu tərk etmədən qoruyurlar (pinaqor), dəniz ayğırı və Xəzər iynəsi isə kürülərini özünün qarın nahiyyəsində əmələ gələn kisədə gəzdirirlər. Mayalanmış kürüləri ağızında gəzdirən balıqlar da var. «Ağız hamiləliyi» adlanan bu hadisə quban, apaqon, qolexit, asperdo və s. balıqlar arasır la geniş yayılıb. Armus adlı naxa balığı mayalanmış kürüləri udaraq mə'dəsində gəzdirir. Kürünü ağızında gəzdirən və idan balıqlar sürfələr çıxanadək heç bir qida qəbul etmirlər.

### **5.2.6. Balıqların cinsiyət yetginliyinə çatma vaxtına görə qrupları**

**a) Tez yetişən balıqlar.** Bunlar 1-2 yaşlarında cinsiyət yetginliyinə çatırlar. Tez yetişən balıqlardan kilkələr, üstüzən, Kür xulu, yastıqarın akvarium balıqlarının (çökidişlilər) bir çoxu, hətta bir yaşı çatmamış cinsiyət yetginliyinə çatırlar. Külmələr, gümüşçülər, altağız, Kür şirbiti, qıjovçu və s. iki yaşında kürüləyirlər.

**b) Yetişmə vaxtına görə orta mövqe tutan balıqlar.** Bu balıqlar 3-4 yaşında çoxalırlar. Kütüm, şəmayı, poru, çəki, sıf və s. bu qrupa daxildir.

**c) Gec yetişən balıqlar.** Bunların yaşı 5 və daha çox oludquda cinsiyət yetginliyinə çatırlar. Xəzər qızılbalığı və şirbiti 6-8 yaşlarında çoxalırlar. Xəzər dənizində yaşayan nəro-kimilər (nəro, uzunburun, qaya balığı, bölgə) 15-18 yaşlarında çoxaldıqlarına görə onları gec yetişən balıqlar da adlandırırlar. İlənbalıq (minoqa) küründən çıxdıqdan sonra 3-4 il sürfə (qumçən) halında çaylarda qaldıqdan sonra Xəzər dənizində qayıdır və orada cinsiyət yetginliyinə çatdıqdan sonra çoxalmaq üçün yenidən çaylara girdiyi üçün gec yetişən balıqlar qrupuna aid edilir. Lakin bu qrup şərti xarakter daşıyır, cünki müxtəlif amillərin tə'sirindən və həyat şəraitində asılı olaraq balığın yetişmə müddəti dəyişə bilir. Məsələn, Yalama çaylarında yaşayan qızılbalıq 2-3 yaşında, orta yetişən qrupa daxil olan çəki balığı isə əlverişli şəraitdə 2 yaşında cinsiyət yetginliyinə çatır. Geniş yayılan balıqlar şimal qurşağına nisbəton

cənubda daha tez cinsiyət yetginliyinə çatır. Məsələn, külmə Finlandiya sularında 5-6 yaşında, Avropada 4-5, Respublikamızın sularında isə 2 yaşında cinsiyət yetginliyinə çatır.

Respublikamızın ixtiofaunasının əsasını tez yetişən balıqlar təşkil edir. Onlar adətən qısa ömürlü olur, kürülərini hissə-hissə tökürlər.

### **5.2.7. Balıqların çoxalma vaxtına görə qrupları**

**a) Qişda çoxalən balıqlar.** Respublikamızın sularında ən soyuq vaxtda çoxalən qızılbalıqdır. O, kürüsünü noyabr-dekabr aylarında tökür, inkubasiya müddəti isə yanvar-fevral aylarınadək davam edir. Sıf və durna balığı fevral-mart aylarında kürüləyirlər.

**b) Yazda çoxalən balıqlar.** Həşərn, külmə, altağız, enlibaş, poru, kütüm və s. mart-aprel aylarında kürüləyirlər. Çapaq, qarasol, qıjovçu, yastıqarın və s. aprel-mayda, çəki, naxa, xramulya isə mayın axırlarında çoxalırlar.

**c) Yayda çoxalən balıqlar.** Bu qrupa şəmayı, şirbitlər, nərələrin bir qismi və s. daxildir. Bə'zi balıqlar kürüsünü həm yaz, həm də yay aylarında tökür. Məsələn, Xəzər şirbiti kürü tökməyə aprelin axırlarında başlayır və avqustun axırlarına qədər davam edir. Şəmayı Kür çayında kürüləməyə may ayının axırlarında başlayır və sentyabrın axırlarında qurtarır.

Suyun temperaturu kürü tökmənin müddətini və vaxtını uzada və qısalda bilir.

### **5.2.8. Balıqların məhsuldarlıq kateqoriyaları**

**a) Mütləq fərdi məhsuldarlıq.** Bir kürüləmə dövründə diş balığın tökdüyü kürülərin miqdarına fərdi mütləq məhsuldarlıq deyilir.

**b) Nisbi məhsuldarlıq -** balığın 1 kq bədən kütləsinə düşən kürülərin miqdarıdır. Balıqların eksəriyyətinin (çapaq, durna balıq, kefal, şəmayı və s.) uzunluğu artıraqca nisbi və mütləq məhsuldarlığı artır.

**c) Təsərrüfat məhsuldarlığı -** balıqartırma məqsədi ilə bir dişdən alınan kürülərin miqdarıdır. Bə'zi qızılbalıqartırma

təsərrüfatlarında məhsuldarlığın bu forması mütləq fərdi məhsuldarlığın 70 faizini təşkil edir.


**q) Növün mütləq məhsuldarlığı** - balığın bütün ömrü boyu tökdüyü kürül in sayı növün mütləq məhsuldarlığı hesab edilir.

#### 5.2.9. Balıqların qida xarakterinə görə qrupları

**a) Bitki və de Bu qrupa Kür xramulyası, qalinalın, aż amur və s. daxildir.**

**b) Heyvani qida ilə - onurğasızlarda qidalananlar.** Çapaq, bə'zi gümüşçələr və s. balıqlar onurğasız heyvanlarla qidalanırlar.

**c) Yırtıcılar - balıqla qidalananlar.** Akulaların əksəriyyəti, durna balıq, xanı, naxa və s. bu qrupa daxildir.



Şəkil 48. Yırtıcı balıqlar: 1 - durna balıq; 2 - naxa; 3 - sıf

**g) Müxtəlif qidalı balıqlar.** Bu qrupa daxil olan balıqların qidalandığı orqanizmlər müxtəlif növə aid ola bilər.

#### 5.2.10. Balıqların qida xarakterinə görə ümumi qrupları

**a) Evrifaq balıqlar.** Müxtəlif qida ilə yemlənən balıqları əhatə edir. Belə balıqlar həm detrit, həm bitki, həm də heyvani qidalalarla qidalanırlar.

**b) Stenofaq balıqlar.** Bu balıqların yem rasionunun tərkibi çox sadə olub, bir neçə növ orqanizmdən ibarətdir.

**c) Monofaq balıqlar.** Bu qrupa daxil olan balıqlar yalnız müyyəyen növ orqanizmlə yemlənirlər.

Nəzərə almaq lazımdır ki, yuxarıda göstərilən hər iki qrupa daxil olan balıqların qidası ilin fəslindən, qida orqanizmlərinin az və ya çoxluğundan, suyun temperaturundan və s. amillərdən aslı olaraq dəyişə bilir.


#### 5.2.11. Balıqların ekologiyasına antropogen amillərin tə'siri

Bütün tarix boyu insan fəaliyyəti ətraf mühitə tə'sirlə müşayiət olunmuşdur. İstehsalın intensivləşməsi insanın təbiətə tə'sirini daha da dərinləşdirərək əxşaxəli etmiş, onun bütün komponentlərinə və bütövlükdə biosferə tə'sirini oludurca gücləndirmişdir.

Sənaye və su nəqliyyatının (gəmiçiliyin) inkişafı, yeni su hövzələrinin yaradılması və rekonstruksiyası, sənaye və moşot suları, turş yağışlar, kənd təsərrüfatının intensivləşməsi və bitkiləri mühafizə üçün kimyəvi maddələrin tətbiqi, tarla və göllərin gübrələnməsi və dezinfeksiyası noticəsində təbii su hövzələrində demək olar ki, hamısının rejimi dəyişərək xeyli pişləşmişdir. Noticədə su hövzələrində canlılar aləminin, xüsusən balıqların növlərinin sayı kəskin surətdə azalmışdır. Qıçıraqlı balıqlara insan tə'siri nisbətən zoifdir.

Neft və neft məhsullarının çirkənləndirdiyi sular daha böyük itkilərə mə'ruz qalır. Neftin hətta on az konsentrasiyası belə (1 l-də 0,2-0,4 mq) nəinki sudan, hətta balıqdan kəskin neft iyi gəlməsinə səbəb olur.

Bu cəhətdən respublikamızın iqtisadiyyatında böyük əhəmiyyəti olan Xəzər dənizinin vəziyyəti olduqca acınacaqlıdır. O bir neçə mənbədən eyni vaxtda neftlə çirkənləndirilir: Xəzərə neft daşıyan tankerlərdən, Xəzərətrafi neft e'mal edən müəssisələrdən, dənizin özündə qazilan və fəaliyyət göstərən neft buruqlarından (bə'zən yeni qazılan quyunun neft fantanının cilovlanmasına günlərlə vaxt gedir) və çayların götirdiyi neftli tullantılar vasitəsilə, bu dənizə 1000 tonlarla neft axıdlılar.



Şəkil 49. Qişirdaqlı balıqlar: 1 - boz akula, 2 - çəkic akula, 3 - baliyabənzər akula, 4 - müşarburun akula, 5 - dəniz məlakəsi, 6 - tikanquruq qadırğa, 7 - tikanlı qadırğa, 8 - elektrikli qadırğa, 9 - avropa ximeri, 10 - kallorinxus ximeri.

Hesablamlar nəticəsində mə'lum olmuşdur, Xəzər dənizinə axıdılan sənaye sularının tərkibində zəhərli maddələrin miqdarı 15-20 dəfə, fenolun konsentrasiyası isə normadan 9 dəfə artıqdır. Neft suyun bütün qatlarını - üst səthini pərdə şəklində, dib hissələrini isə ağır fraksiyalar çöküntüsü şəklinde çirkənləndirir. Məhz bunun nəticəsində onun 200 m dərinliklərində canlıya təsadüf edilmir.

#### a) Balıqların keyfiyyət göstəricilərinə antropogen amillərin tə'siri

Dünya sularının ixtiofaunasının növ tərkibinin azalması və kasıblamasında antropogen amillərin tə'siri olduqca böyükdür. Bu, ilk növbədə yuxarıda deyildiyi kimi suların insanlar tərəfindən müxtəlif mənbələrdən çirkənləndirilməsi, rejimlərin dəyişdirilməsi və bə'zi halda balıq ovunda heç bir qayda-qanuna riayət olunmamasının nəticəsidir. Bunu respublikamızın ixtiofaunasına da aid etmək olar.

Qədim arxeoloji qalıqlar, Yunan, Roma, Ərəb və s. mə'xəzləri Azərbaycanda balıqcılığın çox qədim tarixi olduğunu isbat edir. Azərbaycan çox qədim zamanlardan balıqcılıq məhsulları ilə özünün sərhodlarından də kənarda şöhrət qazanmışdır. Bu dövrlərdə Azərbaycanda qiyəmətli balıqlardan nərələr, qızılbalıq və şəmayını tutaraq onlardan yüksək keyfiyyətli balıq məhsulları hazırlayıb xarici ölkələrə göndərmişlər.

Azərbaycanın hazırkı ixtifaunasına 100-ə qədər növ daxildir. Bunlardan ağ amur, qalinalın, sıvriburun, kefal, qızıl kefal, qambuziya (molyariya ağcaqanadı ilə mübarizə üçün), karp və karas insanlar tərəfindən götürülmüşdür. Nalim, somqa, keta və qarbuşanı da buraya daxil etmək olar. Lakin, nalimin introduksiyası müsbət nəticə verməmiş, sonuncu üç növün isə iqlimləşməsi davam edir. Ağ amur, qalinalın, sıvriburun, qızıl kefal və karas müvəffəqiyyətlə introduksiya edilmiş, karpdan isə sün'i balıqartırmada istifadə edilir.

#### b) Balıqların yayılmasında antropogen amillərin rolü

Respublikamızın ixtiofaunasına daxil edilmiş balıq növlərinin əksəriyyəti indi də özlərini yaxşı hiss edir və müvəffə-

qiyyətlə çoxalıb inkişaf edirlər. Onlardan bitki yeyən balıqlar - ağ amur və qalinalır. Isə bütün qamış və digər su bitkiləri ilə zəngin olan su hövzələrinə keçirilərək arecallarını genişləndirir. Qambuziya demək olar ki, respublikamızın bütün şirin sularını əhatə edir. Nalim və angvilla demək olar ki, təsadüf olunmur. Şirvan külənəsi, soyuqbulaq küləməsi və qılınc balığın yaşadığı su hövzələri antropogen amillərin tə'siri nəticəsində o qədər dəyişmişdir ki, onların nəsillərinin kəsilmək təhlükəsi var. İlən balığının (c, Azərbaycanın «Qirmizi kitab»ına daxildir) ehtiyatı demək olar ki, bərpa olunur.

### c) Balıqların sayıma antropogen amillərin tə'siri

Son illərdə Kür çayının insandan asılı vəziyyətə salınması və Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsi ilə əla-qədar olaraq vətəgə balıqlarının ehtiyatı xeyli azalmışdır. Respublikamızın ən qiymətli və mühüm vətəgə balıqları olan nərələrin tutulma miqdarı 1940-ci illərə nisbətən 4 dəfə, kütümün miqdarı 2,5 dəfə azalmış, şəməyi, poru, həşəm və qızıl balığın miqdarı isə daha çox azalmışdır. Hazırda adı çəkilən balıqların ovu ya məhdudlaşdırılmış, ya da tamamilə qadağan edilmişdir. Bunların əksinə olaraq bir sıra qeyri-vətəgo balıqlarının sayı xeyli artmışdır. Belələrinə qambuziyani, gümüşçələri, bə'zi şirbitləri və s. misal göstərmək olar.

## 5.3. Suda-quruda yaşayanların ekoloji qrupları

Suda-quruda yaşayanlar en qədim heyvan qruplarından biridir. Yaşadıqları və mövcud olduqları 200 milyon il müddətində onların bir çox formaları əmələ gəlmışdır. Bunların arasında hətta kütłəsi 300 kq-a çatan nəhənglər də olmuşdur. Lakin təəssüflər olsun ki, onlar indiyə kimi qalmamışdır və hazırda yaşayan suda-quruda yaşayanların ən irisi Çin nəhəng salamandrasıdır ki, onun uzunluğu 160 sm, kütłəsi 50 kq-a çatır. Müasir amfibilər içərisində uzunluğu 1 sm az olanlar da mövcuddur. Məsələn, Braziliya qıسابəş qurbağası və ya Kuba fitçil qurbağası.

Müasir suda-quruda yaşayanlar onurğalı heyvanların ən az növlü sinifidir. Planetimizdə onların cəmi 2440 növü yaşayır. Onları 3 dəstəyə ayıırlar: ayaqsızlar - 60, quyruqlular - 280 və quyruqsuzlar - 2100 növ. Ayaqsız suda-quruda yaşayanlar yalnız tropik ölkələrdə, quyruqlular şimal yarımkürəsində, quyruqsuzlar isə hər iki qurşaqdə yaşayırlar, lakin Cənuba getdikcə onların da növlərinin sayı artır və rütübətlə tropiklərde maksimuma çatır.

Respublikamızda suda-quruda yaşayanların cəmi 9 növünə təsadüf edilir: bunların 2 növü quyruqlulara (adi və daraqlı tritonlar), 7 növü isə quyruqsuzlara aiddir.


### 5.3.1. Suda-quruda yaşayanların yaşama yerinə görə qrupları

a) Tam su həyatı keçirən amfibilər. Bu qrupa daxil olan növlər heç vaxt sudan kənara çıxmırlar. Quyruqlu amfibilərdən proteylər, sirenlər, bə'zi amfiumlar, quyruqsuzlardan isə yalnız Afrika mahmızlı qurbağaları tamam su həyatı keçirirlər.

b) Yarımsu həyatı keçirən amfibilər. Bunlar çoxalma vaxtı suda, sonra isə quruda yaşayırlar və çox vaxt su hövzələrindən xeyli uzaq məsafələrdə məskən salırlar. Quru qurbağaları, qonur qurbağalar və sarımsaq qurbağalar bu qrupa aiddir. Yaşıl quru qurbağasına hətta Qaraqum və Qızılqum səhralarında təsadüf edilir.

c) Ağacda yaşayan amfibilər. Bu qrupa yalnız quyruqsuz amfibilər daxildir və onlar tropik meşələrin sakinləridir. Onların çoxalmalayı da ağacda olur. Bunun üçün onlar koğularda və iri yarpaqlar üzərində toplanmış sudan istifadə edirlər. Respublikamızda da bir növ ağac qurbağası yaşayır, lakin o kürüsünü su hövzələrinə tökürlər.

q) Qazıcı həyat keçirən amfibilər. Bu qrupu əsasən ayaqsızlar təşkil edirlər və rütübətlə torpaq altında olurlar, çox nadir hallarda torpağın üst qatlarına çıxırlar. Yuxarıda göstərildiyi kimi müxtəlif şəraitdə yaşamalarına baxmayaraq, suda-quruda yaşayanların coğrafi yayılması bir sıra xüsusi (spesifik) amillərin olmasından asılıdır. Bunlardan ən başlıcaları temperatur, xüsusi istilik, yüksək rütubət, su hövzəsinin olması, su və torpağın kimyəvi tərkibidir.



**Səkil 50.** Amfibilərin əsas ekoloji qrupları: 1 - yaşama yerinə görə: 1.1. - tam su həyatı keçirənlər-sirenlər, 1.2. - yarımsu həyatı keçirənlər - quru qurbağaları, 1.3. - ağacda yaşayanlar - ağac qurbağası. 2. Hərəkət formalarına görə: 2.1. - üzənlər - triton, salamandra, 2.2. - dırmaşanlar - sormacayaqlılar, 2.3. - havada süzənlər - uçan qurbağa, 2.4. - tullanmaqla hərəkət edənlər - göl qurbağası. 3 - çoxalma qaydasına görə: 3.1. - kürüləməklə çoxalarlar - çox növü, 3.2. - yumurta qoyanlar - ayaqsızlar, quyruqlular, 3.3. - diri bala doğanlar - odlu salamandır, 3.4. - nəsil qayğısına qalanlar - kiseli ağac qurbağası, poyituxa quru qurbağası və s. 3.5. - neotonik çoxalanlar - proteylər, sirenlər və s.

### 5.3.2. Suda-quruda yaşayanların hərəkət formalarına görə qrupları

**a) Uzən amfibilər.** Ayaqsızlardan bəzi növlər, əsl qurbağalar, triton və salamandralar buraya daxildir.

**b) Dırmaşan amfibilər.** Buraya çox kiçik, olduqca elvan və əksəriyyəti zəhərli olan qurbağalar daxildir. Onlar ağaca, budaqa, yarpağa çox məharotlə dırmaşırlar. Barmaqlarının ucunda sormaclar olur.

**c) Uçan (havada süzən) amfibilər.** Quyruqsuzlar dəstəsinin kürəkayaqlılar fəsiləsinə (400 növ) daxil olan qurbağaların əksəriyyəti bir ağacdan digərinə keçmək üçün xeyli məsafəni havada uçmaqla def edirlər. Ən məşhuru Hava uçan qurbağasıdır.

**q) Tullanmaqla hərəkət edən amfibilər.** Quyruqsuzların əksəriyyəti belə hərəkət edirlər, göl qurbağası, çəmən qurbağası və s. Bunların arxa ətrafları uzundur.

### 5.3.3. Suda-quruda yaşayanların bədən formalarına görə qrupları

**a) Bədəni yastı (qurbağavarı) olan amfibilər.** Quyruqsuzların hamısı bələdir. Onların başı da yastıdır. Başın yastı olması ağız boşluğunun böyük edir ki, bu da cüçüləri ovlamağı asanlaşdırır.

**b) Bədəni kərtənkələyə oxşayan amfibilər.** Quyruqlu suda-quruda yaşayanların hamısı bu qrupa daxildir. Quyruqları kərtənkələlərin quyruğundan fərqli olaraq yanlardan basıq, ayaqları isə zəifdir. Respublikamızda bu qrupa daxil olan tritonlar geniş yayılıblar. Onlar əsasən dağ göllərində yaşayırlar.


### **5.3.4. Suda-qırında yaşayanların çoxalmasma görə qrupları**

**a) Xarici mayalanma və ya kürü tökməklə çoxalanlar.** Qurbağaların 2-3 növü müstəsna olmaqla qalanlarının mayalanması xaricidir - suda baş verir. Belə ki, əlverişli şəraitdə və suyun müvafiq hərarətində qurbağalar cütləşərək çoxalmağa başlayırlar. Lakin kürüsünü suların kənarında nəm sahələrdə, su üzərində olan bitkilərin yarpaqları üzərinə, rütubətli qaya yarıqlarına, yeraltı oyuq və yuvalara və s. yerlərə tökənlər də mövcuddur.

**b) Daxili mayalanma və ya yumurta qoymaqla çoxalan amfibilər.** Quyruqluların əksəriyyətinin və ayaqsızların hamisinin mayalanması daxildir. Quyruqluların (məs. tritonların) erkəyinin xaricə qoyduğu spermatoforu (spermatozoid kilsəleri) diş öz kloakasına çəkir. Ayaqsızların isə erkək fərdi kloakasını buraraq xaricə çıxarıb dişinin kloakasına daxil edir və öz toxum mayesini oraya tökür.

**c) Diri bala doğan amfibilər.** Odlu salamandranın yumurtaları yumurta borularının balalıq hissələrində inkişaf edir, sürfə tam formalaşmış doğulur və sərbəst həyat keçirir. Ayaqsız amfibilərin də bəzi növlərinin sürfəsi ana bədənində inkişaf edir və onun hesabına qidalanır. Doğulduğdan sonra isə ayrıca sərbəst yaşayır.


**q) Nəsil qayıtsına qalan amfibilər.** Bu qrupun müxtolif formaları var və əsasən quyruqsuzlar arasında yayılmışdır. Bütün bu formalar türünü qurumaqdən və yırtıcılardan müdafiə etməyə yönəlmüşdir. Belə uyğunlaşmalara kürüsünü bədənin bel hissəsində emələ gələn dəri kisədə (kisəli ağac qurbağası, pipa, hototretma və s.) və boğaz kisəsində (rinoderma) gəzdirənləri, yuva tikib kürüsünü oraya təkənləri (filomeduza, dəmirçi qurbağa və s.), kürü və ya sürfəni bədəninə yapışdırıran özü ilə daşıyanları (povituxa quru qurbağası, Keldi ağac qurbağası və s.) misal göstərmək olar. Avstraliya reobatraxus qurbağası kürünü udaraq mə'dəsində daşıyır və oradan metamorfozu başa vurmuş kiçik qurbağalar ağızdan xaricə-suya düşürlər, bu müddət ərzində diş qurbağa qidalanır.



Şəkil 51. Suda-quruda yaşayanların müxtolif növləri: 1 - daraqlı triton (yuxarıda erkəyi, aşağıda dişisi), 2 - adi triton (yuxarıda erkəyi, aşağıda dişisi), 3 - göl qurbağası, 4 - ağac qurbağası, 5 - çəmənlik qurbağası, 6 - anac qurbağı, 7 - xallı salamandra, 8 - halqavarı gimnofon, 9 - protey, 10 - siren.

**d) Neotonik yolla (sürfə mərhələsində) çoxalan amfibilər.** Quyruqlu suda-quruda yaşayanların bir sıra növləri sürfə mərhələsində çoxalmaq qabiliyyətinə malikdirlər. Belə sürfələrin boyu yaşı fərdlərin ki qədər olur, cinsiyət vəziləri inkişaf edir, çoxalmağa başlayırlar, lakin bütün xarici sürfə əlamətlərini saxlayırlar. Bu hadisə neotonik çoxalma adlanır. Gizliqəlsəmələlilər, proteylər, sirenlər və amfiūmlar arasında belə çoxalma geniş yayılıb. Salamandraların ayrı-ayrı fəsilələrinin nümayəndələri neotonik çoxalmaya o qədər uyğunlaşışlı ki, heç vaxt yaşı fərdə çevrilmirlər və bütün ömürlərini sürfə mərhələsində başa vururlar. Şimali Amerika sularında yaşayan pələngi amfistomun sürfəsi aksolotl adlanır və 20-25 sm-ə çatdıqda çoxalmağa başlayır.

Qeyd etmək lazımdır ki, suda-quruda yaşayanların çoxalmağa uyğunlaşmalarının mükəmməlləşməsi ilə məhsuldarlıqları arasında ciddi asılılıq mövcuddur. Belə ki, onların məhsuldarlığı çox geniş miqyasda doyişərək növün ölümü, yaşama müddəti, nəsil qayğısına qalma dorocəsi və digər ekoloji xüsusiyyətlərlə sıx surətdə bağlıdır. Məsolon, xallı salamandra cəmi I, Qara salamandra isə 2 bala doğur, kürüsünü bədəni üzərində gozdironlər (pipi 50-100 ədəd) və kisoyə qoyanlarda (rinoderma - 20-30 ədəd) məhsuldarlıq bir qədər artıq olur. Kürüsünü düzəldiyi yuvaya qoyanlarda isə (Yava uçan qurbağası - 70 kürü, filomeduza - 100 kürü) məhsuldarlıq bir qədər də yüksək olur. Kürüsünü suya tökən və ona heç bir qayğı göstərməyənlərin məhsuldarlığı isə (çəmən qurbağası - 1500-3000 kürü, yaşılı qurbağa - 3-8 min, boz quru qurbağası 1200-7000 kürü) daha yüksək olur. Şimali Amerika sularında yaşayan öküz qurbağası isə amfibilər arasında rekordçu sayılır, o bir dəfəyə 50 minə qədər kürü tökür.



**Şəkil 52.** Amfibilərin nəsil qayğısı: 1 - ana qurbağanın erkəyi - kürünü belində gəzdirib qoruyur; 2 - surinam pipası - belində küründən körpələr çıxır; 3 - ağac qurbağasının erkəyi - kürünü qarın kisəsində gəzdirib qoruyur; 4 - pərayaq qurbağanın yarpaq üzərində yuvası; 5 - erkək qurbağanın boğaz kisəsində çömcəqurruqun metamorfozu keçir; 6- protey; 7- mağara salamandrası; 8- ayaqsız erkək amfibii kürüsü ətrafına dolanıb yatır.

### 5.3.5. Suda-qurada yaşayanlara antropogen amillərin tə'siri

Suda-qurada yaşayanlara, xüsusən qurbağalara antropogen amillərin tə'siri digər heyvanlara nisbətən daha güclü və amansızdır. Bu tə'sir ister birbaşa, istərsə də dolayı yolla olsun, nəticəsi acınacaqlıdır. Heç bir fəal müdafiə orqanı olmayan bu aciz heyvanları növlərinin və fərdlərinin sayı daim azalır, bir sıra ölkələrdə isə ayrı-ayrı növlərinin nəslənən kəsilmişdir.

**a) Suda-quruda yaşayanların keyfiyyət göstəriciləri-nə antropogen amillərin tə'siri.** Antropogen amillərin tə'siri altında planetimizin bə'zi ölkələrində suda-quruda yaşayanların növünün kəsilməsi bu heyvanların keyfiyyət göstəricilərinin zəifləməsində insanın günahkar olduğunu göstərir. Külli miqdarda ovlandığı üçün Almaniya və Fillañdiyada göl qurbağasının nəslə 25 il əvvəl kəsilmişdir. 1950-ci illərdə İsrail Xallı qurbağası məhv edilmişdir. Kiprda göl qurbağasının nəslə kəsilməkdə idi, yaşıl quru qurbağasını görmək hər adama nəsib olmur. Fransada amfibiləri və onların kürüsünü ciddi quruyurlar, qurbağa alveri qadağan edilmişdir, göl qurbağası xüsusü qərarla mühafizə olunur, lakin Avropada qurbağa ətinin ləziz xörək sayan fransızlardır və bu əti ən çox idxlə edən də onlardır. Respublikamızda suda-quruda yaşayanların 9 növü yayılmışdır. Bunlardan 2 növü quyuqlulara, 7 növü isə quyuqqsuzlara aiddir. Quyuqqsuzların 2 növü - adı (boz) quru qurbağası və yaşıl quru qurbağası bioloji mübarizədə kənd təsərrüfatı zərərvericilərini kütləvi surətdə (gecələr) qırdıqları üçün daha faydalı növlər sayılırlar.

**b) Suda-quruda yaşayanların yayılmasına antropogen amillərin tə'siri.** Qeyd etmək lazımdır ki, onurğalı heyvanlar içərisində amfibilərin yayılması olduqca məhduddur. Onlar antropogen amillərdən daha çox asılıdır. Lakin insanlar heç vaxt bu heyvanların yayılması tədbirlərini və ya arealin genişləndirməyi qarşılara məqsəd qoymamışlar. Yalnız son illərdə kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizədə quru qurbağalarından geniş istifadə edildiyi üçün onları artırın xüsusü labotoriyalar fəaliyyət göstərir. Sün'i yolla çoxaldılan quru qurbağaları fermerlər (Kanadada) və digər kənd təsəvvürfatı işçilər nə satılır. XX əsrin 20-ci illərində Almaniya, İtaliya və İngiltərədə mağazalarda boz quru qurbağalarının satılması adı hal olmuşdur.

Quru qurbağaları cücüleyən quşların işini gecələr çox müvəffəqiyətlə davam etdirirlər. Onlar quşlardan fərqli olaraq dadı və iyi pis olan cüçüləri və turtilları da yeyə bilirlər.

**c) Suda-quruda yaşayanların sayına antropogen amillərin tə'siri.** Suda-quruda yaşayanların sayıının artıb-çoxalmasında insanın rolü olduqca böyük və çoxcəhətlidir.

Kimyəvi zəhərli maddələrin tətbiqi quru sahədə və su hövzələrində yayılmış amfibiləri məhv edir. Hətta pestisidlərlə zəhərlənmiş cüçülərlə qidalanan amfibilərin toxumalarında zəhər toplandığı aşkar edilmişdir. Yaz və yay aylarında avtomobil yollarını keçərkən kütləvi surətdə maşın təkərləri altında qalaraq məhv olurlar. Məsələn, 1977 və 1978-ci illərin mart ayında Strasburq şəhərinin (Almaniya) ətrafindakı meşə və göl arasından keçən yolda 1300 qurbağadan 1000 ədədi yolu keçərkən tekər altında qalaraq ölmüşdür.

Hələ də qurbağadan ələ ziyil düşməsi haqda əsassız fikir qalmaqdadır. Odur ki, qurbağanı görən adamların çoxu (xüsusən uşaqlar) ona keç olmasa bir daş atır. Amfibilərin özlərinin də xarici görünüşü bir çox hallarda adamlar arasında ikrah hissi doğurur, bu da onlara qarşı bir çox hallarda qəzəb yaradır. Bə'zi göllərdə çox güclü nasoslar qoyaraq yaz vaxtı (amfibilərin çoxalan dövrü) tarla və bostanları suvarmaq gündəlik

işə çevrilib. Bu vaxt onların kürü və çomçəqyruqları kütləvi surətdə məhv edilir.


Bir çox inkişaf etmiş mədəni ölkələrdə qurbağa əti (salamandralar da) ləziz yemək sayılır. Fransada, Almaniyada, Vyetnam, Hindistan və s. ölkələrdə nəinki qurbağanın ətini, eyni zamanda ondan bişirilmiş şorbası da ləziz yemək kimi qiymətləndirirlər. Məsələn, 1983-cü ildə İndoneziya, Hindistan və Banqladeş 6 min ton qurbağa budu satmışdır ki, bu 15 milyon qurbağanın məhvini deməkdir. Nəhayət, qurbağaları «elm fədailəri» adlandırırlar ki, belə xidmətə görə bütün dünyyanın tibbi və iyozi laboratoriyalarında hər il 10 milyonlarla qurbağa yarılır. Buna «mükafat» olaraq planetimizdə qurbağanın şərəfinə 2 yaşkə ucaldılmışdır: Parisdə Pasternak İnstitutunun qarşısında və Tokio şəhərində amfibiləri eks ctdiron adı mozaikalar çıxdıar.

#### 5.4. Sürünənlərin ekoloji grupları

Sürünənlər onurğalı heyvanların osl quru həyatı keçirən ilk sinifdir. Bu sinif daxil olan növlər suda-quruda yaşayanlara nisbətən daha müxtəlif həyat şəraitlərində yaşamağa uyğunlaşıblar. Onların müxtəlif mühitlərdə yaşamاسını və daha geniş yayılmasını orqanlar sisteminin daha yüksək quruluşlu olması tə'min edir. Bu sahədə onların en başlıca xüsusiyyətləri həm yaşılı fördlərin, həm də rüşeymlərinin inkişaf dövrlərində Yer kürəsinin quru iqlim şəraitinə dözmə qabiliyyətləridir.

Quruda yaşama imkani sürünənlərin yalnız rütubətli iqlim şəraitlərində deyil, çox isti, sərt və quru səhra şəraitində də yaşamağa uyğunlaşmasını tə'min edir. Bunun nəticəsidir ki, sürünənlərin coğrafi yayılması amfibilərə nisbətən daha genişdir. Onlar Arktika və Antraktikadan başqa Yer kürəsinin bütün iqlim şəraitlərində məskunlaşıblar.

Hazırda reptililərin 7000 növü mövcuddur və onları 4 dəstəyə ayıırlar: tisbağalar - 230 növ, pulcuqlular - 6500 növ (buraya kərtənkələləri - 3500 növ, ilanlar - 3000 növ, amfisbenlər - 140 növ və buqələmənənlər - 390 növ), timsahlar - 22 növ və xorlumbaşlılar - 1 növ (hatteriya).



**Şəkil 53. Sürünənlərin ekoloji qrupları:** 1 - yaşama yerinə görə: 1.1. - bozqır və səhra sürünənləri, 1.2. - qazıcı sürünənlər, 1.3. - yarımsu sürünənləri, 1.4. - su sürünənləri, 1.5. - ağaç sürünənləri, 1.6. - sinantrop sürünənlər; 2 - qida xarakterinə görə: 2.1. - fitofaqlar, 2.2 - zoofaqlar, 2.3. - qarışq qida yeyənlər; 3 - qidalanma yerinə və qaydasına görə: 3.1. yerdən qida götürənlər, 3.2. - ovunu püşub tutanlar, 3.3. - ağaçda ov edənlər, 3.4. - ovunu zəhərləyib öldürənlər, 3.5. - ovunu boğub öldürənlər, 3.6. - ovunu dırı (büttöv) udur, 3.7. - ovunu parçalayıb yeyənlər.

Respublikamızda sürünənlərin 54 növünə (kortenkələlər - 27 növ, ilanlar - 24, tisbağalar - 3 növ) təsadüf edilir.

#### **5.4.1. Sürünənlərin yaşama yerinə görə qrupları**

**a) Bozqır və səhra sürünənləri.** Sürünənlərin ekoloji mənşəyini və inkişafını izləsək, bozqır və səhra sürünənlərinin daha qədim qrup olduğunu görərik. Bu qrupa daxil olan növlərin sayı xeyli çoxdur. Onların bütün həyat prosesləri çoxalmaları, inkişaf və qidalanmaları, siğıncaqları və s. bozqır və səhra landşaftları ilə bağlıdır. Qrupa daxil olan heyvanların (çoxlu miqdarda kortenkələ və ilanlar, bir sıra tisbağalar) həyat tərzi, davranışları və bədən quruluşları bozqır və səhralarda yaşamağa uyğunlaşmışdır.

**b) Qazıcı həyat keçirən sürünənlər.** Bu qrupa daxil olan sürünənlərin bədəni adətən qısa, lakin çox güclü olur, torpaq qatlarında hətəti asanlaşdırmaq üçün başında bir sıra uyğunlaşmalar (baş yastı və kürəkşəkilli, boyun əzələləri torpağı aralamağa uyğunlaşıb, gözlər reduksiya edib və s.) əmələ gəlmışdır. Qazıcı həyat keçirən sürünənlər torpağın altından demək olar ki, çox nadir hallarda çıxırlar. Onların qidalanması, çoxalma və inkişaf torpağın altında gedir. Amfisbenlərin bütün növləri eyni zamanda sinklər, kor ilanlar, dar ağızlı ilanlar və qalxan\quyruq ilanların bütün növləri torpaqlı həyat tərzinə uyğunlaşıblar.

**c) Yarımsu həyat keçirən sürünənlər.** Qrupun nümayəndələri əla üzüci olub, uzun müddət suda, hətta suyun altında qala bilirlər, çoxalmaları isə quruda keçir. Bu qrupun ən məşhur nümayəndələri bütün tropik ölkələrdə yaşayan tim-

sahlardır. Timsahlar sürünənlər sinfinin ən yüksək quruluşlu heyvanları olub, müxtəlif şirin su hövzələrində yaşamağa uyğunlaşıblar: bədən axıcıdır, quyruq yanlardan basıqdır, arxa ətraflarının barmaqları arasında üzmə pərdəsi var, gözlər xüsusi qabarlar üzərində - hündürdə yerləşir. Respublikamızın sularında geniş yayılan su ilanı və adı su ilanı, Xəzər tisbağası, bataqlıq (çay) tisbağası da bu qrupa daxildir.

**q) Əsl su həyatı keçirən sürünənlər.** Bu qrupa iki dəstənin-tisbağalar və ilanların nümayəndələri daxildir. Su mühitinə uyğunlaşma ilə əlaqədar olaraq tisbağaların ön və arxa ayaqlarının pəncə sümükləri uzanıb və yuksulaşıb kürəyə çevrilmişdir, zirehləri zəif inkişaf edib, barmaqları arasında üzmə pərdəsi olur. Dəniz tisbağaları (yaşlı tisbağa, karetta) və yumşaqdərili tisbağalar (trioniks) bu qrupa daxildir. Dəniz ilanlarının başı kiçik, quyruqları yanlardan basıq və enlidir. Dənizdən heç vaxt çıxmırlar, yumurta - dırı doğandırlar, çox əlvən, zərif və cəld olurlar, lakin zəhəri quru zəhərlə ilanların zəhərindən döfələrlə güclüdürlər. 50-ə qədər növləri var. Sakit və Hind okeanların tropik sularında yayılıblar.

**d) Ağaç həyatı keçirən sürünənlər.** Sürünənlərin müxtəlif fəsilələrinin bir çox növləri ağacları özləri üçün daimi məskən seçmişlər. Bu qrupun nümayəndələri ağaç və kolunda yaşayır, orada siğınacaq tapır, qidalanır, qorunur və gecələyir. İtbaş yatağan yerə enir. Lakin ağaç həyatına uyğunlaşmaya görə buqələmuna (xameleona) çatan heyvan az tapılır. Buqələmunun ön və arxa ətraflarında olan barmaqlar kəlbətin kimi cüt-cüt bir-birinin qarşısında yerləşir ki, bu onun budaqdan və ağacın gövdəsindən möhkəm yapışmasını təmin edir, quyruğu tutucu olub 5-ci ətraf rolini oynayır. Gözləri bir-birindən asılı olmayaq hərkət edir, biri önə baxıqda digəri arxa tərəfə baxa bilir, dili bədəni uzunluqda olub ov aləti vəzifəsini yerinə yetirir. O, dilini çox sərrast ataraq həşəratı çox ustalıqla ona yapışdırıb udur, rəngini istədiyi vaxt dəyişə bilir... və s. İquanların əksəriyyəti də tipik ağaç heyvanlarıdır.

#### **5.4.2. Sürünənlərin qida xarakterinə görə qrupları**

Sürünənlərin qidası və qidalanma üsulları çox müxtəlifdir. Onların cüçülər ilə, balıqla, amfibilərlə, bitki ilə qidalananlar ilə yanaşı tipik yırtıcı növləri də var. Bunların qidasını kiçik su və quru onurğalılardan başlamış iri məməlilərə qədər müxtəlif heyvanlar təşkil edir.

**a) Bitki ilə qidalanan sürünənlər.** Əsl bitki yeyən reptililər quru tısbağalarıdır. Kərtənkələlərdən kələzlər və iquanlar bitkiləri həvəslə yeyirlər.

**b) Heyvan ilə qidalanan sürünənlər.** Bu qrupa daxil olan reptililər yırtıcı olub, cüçü, hörməcəklər və qurdularla (kərtənkələlərin əksəriyyəti, bir çox ilanlar), balıqlarla (su tısbağaları, dəniz və su ilanları, timsahlar), qurbağalarla (su ilanları), xırda məməlilər, quşlar və onların yumurtası ilə (bir çox ilanlar və kərtənkələlər), ilan və kərtənkələlərlə (varanlar, kələz ilan) qidalanırlar. Nohəng Komodo varanları hətta maral və çöl donuzlarına hücum edir, timsahlar isə antilopları, zolaqlı atları, bə'zən hətta zürafəni su içərkən şuya dartaraq parçalayıb yeyirlər. İri tropik yatağan ilanları (torlu piton, anakonda), meymunları, maral və donuzları boğaraq öldürüb udurlar.


**c) Stenofaq (müəyyən qida yeyən) sürünənlər.** Bu qrupa cəmi 3 növ daxildir: başayaq molyuskalarla qidalanan pelamida (dəniz ilanıdır) və afrika yumurta yeyən ilanı.

**q) Evrifaq (çox növlə qidalanan) sürünənlər.** Bu qrupa daxil olan sürünənlər həm bitki, həm heyvani qida yeyirlər. Belələrinə çöl tısbağalarını (onlar kiçik cüçüləri də yeyirlər) və bə'zi iquanaları misal göstərmək olar.

#### **5.4.3. Sürünənlərin qidalanma qaydasına görə qrupları**

Sürünənlərin qidanı axtarması və tutması üsulları müxtəlifdir. Əldə edilən şikarın öldürülməsi və qəbul edilməsi isə özünəməxsus və maraqlıdır.

**a) Qidanı yerdən götürənlər.** Bunlar şikarını torpağın üzərindən və altından axtarıb tapır və götürürlər: kərtənkələ və ilanların əksəriyyəti.



**Səkil. 54. Müasir sürünenlərin hərəkət tipləri:** Ləng hərəkət: 1 - bozqır tısbağı; Qaçanlar: 2 - cəld kərtənkələ, 3 - bozqır kələzi, 4 - püşki kərtənkələ; Süzmə ucuşu: 5 - uçan kərtənkələ; Dırmananlar: 6 - xəzər gekqonu, 7 - səhra kələzi, 8 - buqələmun; 9 - afrika bumslantı; Ayaqsızlar (yerdə bədəni ilə sürünenlər): 10 - koramal, 11 - amfiston, 12 - ox ilan; Suda üzənlər: 13 - alliqator (timsah), 14 - dəniz iquanası, 15 - dəniz ilanı, 16 - dəniz tısbağı.

**b) Qidasını pusmaqla tutanlar.** Bu qrupa daxil olan sürünenlər pişik kimi pusquda duraraq qəflətən şikarın üzərinə atılıb tuturlar: kələzlər, girdəbaşlar, gürzələr, yatağan ilanlar.

**c) Ağacda ov edənlər.** Buraya daxil olan sürünenlər vaxtinin çoxunu ağac gövdələri üzərində keçirir (bir sıra iquanı və ilanlar) və yalnız qısa müddətdə ağacdan yerə yenirlər. Buqələmun daim ağacda yaşayır, orada qidalanır və gecələyir, yalnız yumurta qoymaq üçün ağacdan yerə düşürlər.

**q) Şikarı zəhərləyib öldürənlər.** Bu qrupa zəhərli ilanların hamısı və iki növ zəhərdiş kərtənkələ daxildir. Zəhərdişlərin ayaqları qısa, quyruqları yoğun və kütdür. Ləng heyvanlardır. Uzunluqları 60 sm-ə çatır, kərtənkələlər arasında bunlardan başqa zəhərli olanı yoxdur. Şimali və Mərkəzi Amerikada yaşayırlar.

**d) Şikarı boğub öldürənlər.** Torlu piton, anakonda, Respublikamızda çox geniş yayılan çöl yatağamı və digər yatağan ilanlar şikara sarılıraq onu öldürüb, sonra bütöv udurlar.

**e) Şikarı bütöv udanlar.** Sürünenlərin hamısı şikarı bütöv udurlar: yalnız timsahlar və tısbağılar şikar çox iri olduqda ondan hissələr qeparıb udurlar.

#### 5.4.4. Sürünenlərin nəsil verməsinə görə qrupları

Quru həyat şəraitinə keçməklə əlaqədar olaraq sürünenlərin çoxalması suda-quruda yaşayanların çoxalmasından xeyli fərqlənir və bir sıra uyğunlaşmalara malikdir. Mayalanma həmişə daxlidir, erkəklərin kopulyativ (cütleşmə) orqanı vardır (hatteriyadan başqa). Yumurta suda deyil, hava quru mühitinin müxtəlif şəraitlərində inkişaf edir. Inkişafları birbaşadır, sərfə mərhələləri olmur, yumurtadan çıxan bala yaşılı fördən yalnız kiçik olması ilə fərqlənir və yaşlılarla eyni şəraitdə həyat keçirir.

**a) Yumurta qoymaqla çoxalan sürünenlər.** Sürünenlərin əksəriyyəti bu yolla çoxalır. Amfibilərə nisbətən sürünenlərin yumurtası daha iri olur, sarılıq maddəsi ilə zəngindir. Yumurtanın torpaq üzərinə qoyulması ilə əlaqədar olaraq onu qurumaqdan qoruyan bir sıra uyğunlaşmalar əmələ gəlmışdır. Belə ki, bə'zi sürünenlərin (hatteriya, timsah və tısbağıların) yumurtası xaricdən sərt kirəc (əhəng) qabıqla, digərlərinki isə (kərtənkələ, ilanlar) nazik perqament şəkili pərdə ilə örtülü olur.


**b) Bala doğmaqla çoxalan sürünenlər.** Kərtənkələ və ilanlar arasında bala doğma hadisəsinə də təsadüf olunur və burada müəyyən qanuna uyğunluq müşahidə edilir. Belə ki, soyuq iqlimdə (şimalda və dağlarda) yaşayan növlərin fəndləri bala doğduğu halda, isti sahələrdə (cənubda və aran rayonlarında) yaşayanlar yumurta qoyurlar. Dəniz ilanlarının hamisi, qazıcı həyat keçirən kərtənkələ və ilanlar, eləcə də ağacda yaşayan formalar (buqələmun müstəsna olmaqla) bala doğurlar.

**c) Yumurta-bala doğmaqla çoxalanlar.** Müasir pulcuqlular arasında yumurta-dırı doğanlar da var. Adı gürzənin, diri doğan kərtənkələnin, ciliz koramalın və s. mayalanmış yumurtası dişinin ciəsiyyət yollarında bütün inkişaf mərhələlərini keçirir və yumurta xarici mühitə qoyulan kimi ondan formalaşmış bala çıxır.

**q) Nəsil qayğısına qalan sürünenlər.** Sürünenlərin əksəriyyəti yumurtasını günəş enerjisi ilə yaxşı isinən yerlərə basdırır, bə'zi növlər isə yumurtalarını bitki qalıqları çürüməkdə olan ağac və kötük'lər altına qoyur, çürümədən alınan istilik rüşeymin inkişafını tə'min edir. Timsahlar yumurtalarını qoymaq üçün xüsusi çalalar qazır, yumurta qoyulduğdan sonra (20-100-ə qədər yumurta qcyur) üzərini bitkilərlə örtürlər. Dişi fərd yuvanı tərk etmir, onu müxtəlif yırtıcılardan (xüsusən varanlardan) fəal surətdə qoruyur, daha sonra isə yumurtadan çıxan balaların yuvadan-qazmadan çıxmasına kömək edir, bə'zən isə balanı ağızında-iti və əcayib dişləri arasında yaxınlıqda olan su hövzələrinə daşıyır. Bə'zi iri kərtənkələlər də (varanlar və s.) yuvanı qoruyurlar. Pitonların dişisi yumurtalarının ətrafına dolanaraq onları həm qoruyurlar, həm də öz bədənin hərarəti hesabına temperaturu yüksəkdir, belə yuvalarda istilik ətraf mühitə nisbətən 6-12°S yüksəkdir.



Şekil 55. Torlu pitonun skeleti.



#### 5.4.5. Sürünənlərin ekologiyasına antropogen amillərin tə'siri

İnsanın təsərrüfat fəaliyyəti bütün sürünenlərə az və ya çox dərəcədə, birbaşa və ya dolayı yolla daim tə'sir göstərib və bu proses indi də davam edir.

a) **Sürünənlərin keyfiyyət göstəricilərinə antropogen amillərin tə'siri.** İnsan amilinin tə'siri altında bir çox ölkələrdə, o cümlədən respublikamızda sürünenlərin ayrı-ayrı növlərinin sayı getdikcə azalır, bəzilərinin isə nəslinin kəsilməsi təhlükəsi yaramışdır. Bunun əsas səbəbi bu heyvanların sahələrin insan tərəfindən zəbt edilməsi, dəyişdirilməsi və çirkəndirilməsidir. Bataqlıqların qurudulması, su hövzələrinin çirkəndirilməsi, çöllərin əkin sahəsinə əvvərilməsi, meşə və kolların qırılması sürünenlərin təbii ehtiyatını acinacaqlı surətdə azaltmışdır.

b) **Sürünənlərin yayılmasına antropogen amillərin tə'siri.** Respublikamızın sürünenlər faunası növtərkibinə görə çox da dəyişmeyib, onların fəndləri-

nin sayı bəzi sahələrdə xeyli azalmışdır. Məsələn, Mingəçevir su anbarı yaradılarkən su basan sahələrdə gürzə və digər ilanların iri ağacların yüksək budaqlarına necə dırmaşıqlarının şahidi olanlar var. Bir çox bataqlıq və göllərimizin qurudulması nəticəsində onların daimi sakinləri olan tısbaga və su ilanları ya məhv olmuş, ya da az bir hissəsi digər (hələ mövcud olan) sahələrdə özlərinə yeni məskən tapmağa məcbur olmuşlar.

1960-1980-ci illərdə ilan zəhərinə böyük tələbatla əlaqədar olaraq zəhərli ilanların ovu və tutulması xeyli artdı. Nəzərə alsaq ki, laboratoriya şəraitində hələ ki, ilanlardan nəsil almaq qeyri mümkündür, onların gelecək aqibətini tösvürü etmək çətin deyil.

Bu heyvanların kəmiyyət göstəricilərinin aşağı düşməsinə uşaqların, hətta böyüklərin də tə'siri az deyil. Adı bir ilanı gören şəxs, o ister zəhərli olsun, isterse də adı kor ilan, çox böyük təlaş və hay-küylə həmin ilanı öldürməsə el çəkmir. Hələ o ilana qarşı bir neçə el məsəli çəkilit və ona əməl edilir. Lakin yaddan çıxarınamalıq ki, 1 qram quru ilan (gürzo) zəhərindən hazırlanan dərman yüzlərlə xəstəyə, həm də ağır xəstələrə şəfa verir.

c) **Sürünənlərin sayına antropogen amillərin tə'siri.** Ölkəmizdə yayılan sürünenlərin hamısına qayğı göstərmək lazımdır. Kərtənkələ və ilanlar külli miqdarda zərərli cüçüləri, ilbizləri və gəmiriciləri məhv edərək kənd təsərrüfatı bitkilərini, meşərimizi onlardan qoruyurlar. Bir çox sahələrdə sürünenlərin xırda növləri ov və sonaye heyvanlarının qidasını təşkil edirlər.

Doğrudur, isti ölkələrdə, o cümlədən Qafqazda və Orta Asiyada zəhərli ilanlar insan üçün təhlükəlidir. Lakin ilan heç vaxt insanı çalmağa cəhd etmir. Yalnız onu narahat etdikdə və incidərək izlədikdə adamı sancır. İlan zəhəri çox qiymətli və güclü müalicəvi əhəmiyyətə malik olduğundan təbabətdə geniş istifadə edilir. Yel (revmatizm), ürək damarlarının spazması, bronxial astma və s. xəstəliklər ilan zəhəri ilə müalicə edilir. İlan zəhərinə olan tələbi ödəmək üçün 10-15 il əvvəl Respublikamızda Abşeronun Zirə kəndində ilansaxlama laborato-

riyasında 2-3 min başdan artıq ilan saxlanılır və hər il onlardan bir neçə kq quru zəhər alınır, qiymətli dərmanlar hazırlanır. Məhz elə buna görə zəhərli ilanları təbiətdə qorumaq, mühafizə etmək və onlardan səmərəli istifadə etmək lazımdır.

Timsahların, iri kərtənkələ və ilanların dərisində qalanteriya sənayesində istifadə edilir. İrikərtənkələ, ilanlar və tısbağaların ətindən bir çox ölkələrdə qida kimi istifadə olunur, timsahların əti isə ləziz xörəklər bişirmək üçün daha qiymətlidir. Ölkəmizdə sürünenlərin xeyli növü qorunur. Bunlardan xarabaliq kələzi, yovşanlıq girdəbaş kərtənkəlesi, qızılı mabuya, ox ilanı, çöl gürzəsi və s. Azərbaycanın «Qırmızı kitabına» daxil ediliblər.

### 5.5. Quşların ekoloji qrupları

Quşlar sinfinin bu və ya digər növünə dünyyanın hər yerdində rast gəlmək nüümədir. Geniş səhralardan buzlu okean adalarına və dağların daima qarla örtülü zirvələrinə qədər quşsuz ərazi yoxdur. Cənən quşları sahildən yüz kilometrlərlə aralıda təsadüf edilir: tırtıla quşu, ağ qağayı, kayra və s. Lakin ekvatorдан qütb'lərə doğru uzaqlaşdırıqca quşların müxtəlifiyi azalır. Dünyada 9000 növə qədər quş mə'lumdur. Onların 80 faizində qədəri tropik zonada yaşayır.

Ekoloji şoraiti müxtəlif olan yerlərdə quş da çox olur. Məsələn, Azərbaycanın ərazisi Rusyanın ərazisindən dəfələrlə az olduğu halda Rusiyada yayılmış quş növlərinin yarıya qədəri Azərbaycanın da faunasına daxildir. Son mə'lumatlara (Mustafayev, 1993) görə Azərbaycanın faunasına 376 növ quş daxildir. Onlar bir sıra ekoloji qruplar əmələ gətirirlər.

#### 5.5.1. Ağac və kol quşları - dendrofil növlər


Quşların meşədə əmələ gəlməsini nəzərə alaraq demək olar ki, ağac və kol quşları ekoloji qrup kimi ən qədim və zəngindir. Bu qrupa daxil olan quşların həyatı ağac və kol bitkiləri ilə əlaqədardır. Onlar meşədə yuva tikir, burada qorunur, dincəlir, qidalanır, gecələyir. Ağac və kol quşlarının bədəninin

quruluşu və həyat tərzi meşədə və kolluqda yaşamağa uyğunlaşmışdır.

a) **Səciyyəvi meşə quşları.** Səciyyəvi meşə quşları ağaçda yuva tikir, ağaçdan qida tapır, ağaçda gecələyir, dincəlir və düşmənlərindən qorunurlar; ağaçdələnlər, kolibrılər, tutuquşlar, eləcə də bayquşların, göyərçinlərin, qırğıların, toyuqkimilərin, cüllütlərin, sərçəkimilərin v.s. quşların bir sıra növləri səciyyəvi meşə quşlarıdır. Lakin ağaçdələnlər əsil meşə quşlarıdır. Onları açıq sahədə yalnız bir meşədən çıxıb başqa meşəyə uçanda görmək olar. Əsil meşə quşları oturaq yaşayır, çox uzaq yerlərə keçə bilmirlər.

b) **Səciyyəvi kolluq quşları.** Səciyyəvi kolluq quşları kolluqlarda məskən salırlar. Bu qrupa daxil olan quşlar hətta meşənin içərisində kollar olmayan yerlərdə yaşaya bilmirlər. Misal üçün qırqovulu, kölgəsevəri, bilibittəni, alacöhrəni və sərçəkimilərin bir sıra başqa növlərini göstərmək olar. Bu quşların qorunması üçün kolluqlar həlliəci rol oynayır.

c) **Səciyyəvi olmayan ağaclıq və kolluq quşları.** Bu qrupa daxil olan quşlar meşədə və kolluqda yaşamalarına baxmayaq, onların həyatı ağac və kol ilə tamam bağlı deyildir. Məsələn qırqovul kolluqda yaşayır, lakin yerdə yuva tikir və yerdə qidalanır. Qırqovulun ağaçca və kola qomması təsadüfi hallarda olur. Meşə cüllütü, meşə turağayı və bu kimi quşlar da meşədə yaşayır, lakin yerdə yuva tikirlər, yerdə qidalanırlar. Meşədə və kolluqda yaşayan bir sıra quşlar (qırğılar, qızılıquşlar, bayquşlar, qarğalar, meşə göyərçini, qur-qurlar v.s.) qidalanmaq üçün açıq sahələrə uçurlar. Lakin elə quşlar da var ki, onlar ağaçda və ya kolda yuva tikir, gecələyir, dincəlir, qidalanmaq üçün isə su sahilinə uçurlar: leyəklər, qarabattaqlar, qarildaqlar, vağlar v.s. Milçəkqapanlar ağaçda yuva tikir, lakin havadan cüccü tutub qidalanırlar. Qaratoyuq ağaçda və ya kolda yuva tikir, gecələyir və dincəlir, lakin qidasını xəzelin altında və torpağın üst qatından tapıb yeyir. Qaratoyuğun ən çox xoşadığı qidası soxulcan və bu kimi torpaq cüçüləridir. Balıqçıl qaraquş meşədə hündür ağaclarда yuva tikir, orada gecələyir və dincəlir, qidasını isə (balıqları) sudan tutur.




**Şəkil 56.** Quşların əsas ekoloji qrupları: 1 - sutkalıq fəallığına görə: 1.1. - gündüz quşları, 1.2. - gecə quşları; 2 - inkişaf tipinə görə: 2.1. - maturonatlar, 2.2. - immaturonatlar, 2.3. - aralıq mövqə tutanlar. 3 - məskunlaşmasına görə: 3.1. - oturaqlar, 3.2. - yalnız yuvalayanlar, 3.3. - yalnız qışlayanlar, 3.4. - köçərilər, 3.5. - azqın düşənlər. 4. İllik fəaliyyətinə görə: 4.1. - çoxalmaya hazırlıq, 4.2. - çoxalma, 4.3. - lələkdəyişmə, 4.4. - qış hazırlıq, 4.5. - qışlama, 4.6. - köçmə. 5 - sosiologiyasına görə: 5.1. - yuva sahəsi olanlar, 5.2. - koloniya əmələ götirənlər, 5.3. - kiçik qruplarla yuvalayanlar. 6 - yuva şəraitinə görə: 6.1. - açıq şəraitdə yuvalayanlar, 6.2. - örtülü şəraitdə yuvalayanlar, 6.3. - açıq və örtülü şəraitdə yuvalayanlar. 7 - yaşama yerinə görə: 7.1. - ağac və kələm quşları, 7.2. - açıq sahə quşları, 7.3. - sahil quşları, 7.4. - su quşları, 7.5. - sinantrop quşlar. 8 - əsas hərəkət qaydasına görə: 8.1. - uçanlar, 8.2. - üzənlər, 8.3. - qaçanlar. 9 - qidalanma yerinə görə: 9.1. - ağacda qidalananlar, 9.2. - yerdə qidalananlar, 9.3. - suda qidalananlar, 9.4 - havada qidalananlar. 10 - qida xarakterinə görə: 10.1. - monofaq, 10.2. - olijofaq, 10.3 - polifaq. 11 - qida obyektlərinə görə: 11.1. - fitofaqlar, 11.2 - zoofaqlar, 11.3. - qarışq qida obyekti olanlar, 11.4. - yırtıcılar.

Beləliklə, bir sıra quşlar meşədə və kolluqda yaşamalarına baxmayaraq, meşəlik və kolluqdan kənarda olan başqa landşaftlar ilə də əlaqədardır. Biz bu qrup quşları səciyyəvi olmayan dendrofil növlər adlandırmışq. Səciyyəvi dendrofil quşların qanadları gödəkdir, onların uzaq məsafəyə uçmağa cəhitiyəcləri yoxdur. Lakin səciyyəvi olmayan dendrofil quşların qanadları nisbətən uzundur. Bu fakt aydın göstərir ki, quşların morfoloji əlamətləri onların taksonomik mənsubiyyyətindən daha çox müasir ekoloji şəraiti ilə əlaqədardır.

### 5.5.2. Açıqlıq quşları – petrofil və oreofil növlər

Əslində qayalıqda yaşayan quşlara petrofil növlər deyilir. Yerdə yaşayanlar oreofil adlanır. Bu qrupa, geniş mə'nada desək, çəmənlikdə, çöldə, yarımsəhrada, səhrada və başqa açıq sahələrdə yaşayan quşlar daxildirlər: doydaq, bəzkək, bağrıqara, dəvəquş, çobanaldadan, cüllüt, qağayı, turağay, çaxraqçıl və s. Açıqlıq quşları yerdə hərəkət edir, yerdə yuva tikir, yerdə qidalanırlar: dəvəquş, bəzgəg, doydaq, bağrıqara, turağay, çaxraqçıl, çobanaldadan və s. Açıq sahələrdə yaşayan quşlar özlərini təbii yırtıcılarından qorumaq, qida və su tapa



**Şəkil 57. Meşə quşları:** 1 - bonazı tetrası, 2 – bildirçinçalan, 3 – alabaxta, 4 – jako tutuquş, 5 – qara ağacdələn, 6 – tukan, 7 – meşə bayquşu, 8- quququş, 9 - cilovlu, 10 – süzər, 11 - kəkilli arıquş, 12- kərgədən quş, 13 – zigzığ, 14 – çilikburun, 15 - kivi.

bilmək üçün az vaxtda çox məsafə qət edə bilməlidirlər. Onların bə’zi növləri bərk qaçırlar (dəvəquşlar), bə’ziləri sür’ətli uçur (baqrıqaralar), başqları isə açıq yerdə möhkəm gizlənə bilirlər (turağaylar, cüllütər və s.). Əsil qayalıq quşları qaya və yarqanların sildiririn divarlarına dirməna bilirlər: dirmancı, qalaqıgırən, kəklik və s. Bə’zi quşlar qaya üzərində yuva tikir, havada süzməklə evunu axtarır tapır və qəflətən enib tuturlar: qartal, quzqun və s. Elə quşlar var ki, onlar açıq sahələrdə torpaqda özünə yuva qazır, ovunu isə havadan tuturlar: qızlarquşu, qaranquş, laçın, qızılıqlıquş və s.

### 5.5.3. Sahil quşları

Bir sıra quşların həyatı çayların, göllərin və dənizlərin sahili ilə bağlıdır: qağayılar, vağlar, cüllütərin çoxu, su fərəloarı və s. Bunlar dərəzin və gölün ləpədöyən sahillərində və ya bataqlıq yerlərdə qidalanır, su basmayan və gizli yerlərdə yuva tikir, dincəlir və gecələyiirlər. Adalarda quşların yuvası təhlükəsiz olduğu üçün onlar yerdə tamam açıq yuvalar tikirlər. Sahil quşları suya baş vura bilmirlər. Vağların uzun ayaqları və uzun boyunu dayaz suyun dibindən qida götürməyə imkan verir. Qağayılar suyun üzərində qalan zəif və ölü balıqları götürə bilir, lakin suya baş vurub fəal ov edə bilmirlər. Su fərələri bataqlıq yerlərdə qidalanır və sahildə olan qamış cəngəlliyyində yuva tikirlər. Cüllütər sahildə açıq yerdə yuva tikir, lakin yuvalarının ətrafinə ilbiz qabığı yığmaqla onları görünməz edirlər. Zərricə çayın divarında torpağı qazıb yuva tikir, qidasını isə suya baş vurmaqla tutur.

### 5.5.4. Su quşları


Su quşları su heyvanı demək deyildir. Su quşları hamisi ağıciyərləri ilə havanın oksigenindən istifadə etməklə tənəffüs edir. Lakin su quşlarının qidalanması, dincəlməsi və özünü təbii yırıcılarından qoruması əsasən su mühiti ilə əlaqədardır.

Pinqvinlər, firtına quşları, flaminqokimilər, qazkimilər, qarabatdaqlar, su sərcəsi və b. quşlar su mühitindən geniş istifadə edirlər. Su quşlarının ayaqları bədənin arxa hissəsinə tərəf çəkilmişdir və barmaqları arasında üzmə pərdəsi yaxşı inkişaf etmişdir. Ona görə bu quşlar yaxşı üzür, bir sıra növü suya baş vura bilir. Su quşlarının büzdüm vəzisi də yaxşı inkişaf etmişdir, onun mayesini quş ərimdiyi ilə götürüb lələklərini yağılayır, özünü suda islanmaqdan qoruyur. Su quşlarının lələkləri çox sıxıdır, yorğan kimi örtük əmələ gətirib quşun bədənini isti saxlayır. Pinqvinlər su mühitinə en yaxşı uyğunlaşmış quşlardır.

Pinqvin suyun altında qanadları ilə üzür, sanki suyun altında qanad çalıb ucu: Balıqçıl zərricə adlı kiçik quş suya yaxın bir budağa qonur. Suda xırda balığı gördükdə özünü daş kimi suya atır və ovunu ərimdiyində çıxarır. Qarabatdaq suyun 5-10 metr dərinliyinə baş vurur, orada balıqları qovub tutur. Qazlar çəmənlikdə və çöllərdə, ördəklər isə dayaz suda və rütubətli yerlərdə qidalanır, dincəlmək və qorunmaq üçün isə suya qonub dərin yerlərə üzürlər.

### 5.5.5. Sinantrop quşlar

Şəhərdə, kənddə və başqa insan tikililərində yuvalayan, insanın ərzaq qalıqlarından istifadə edən quşlara sinantrop quşlar deyilir. Azərbaycanın faunasında qumru, yaxalıqlı qurqur, kənd qaranquşu və dam sərcəsi tamam sinantrop quşlardır. Onlar meşədən, kolluqdan, qayalıqdan və başqa təbii yaşama yerlərindən reproduktiv əlaqəsini tamam kəsib, yalnız insan tikililərində və parklarda yuvalayırlar. Çöl göyərçini, hop-hop, muymul qızılıqlı, göycəqarğası, uzunqanad, şəhər qaranquşu və bu kimi növlərə aid quşlar ilin eyni vaxtında və eyni regionda insan tikililərində və təbii yaşama yerlərində yuvalayırlar. Belə növlərə natamam sinantrop quşlar deyilir (Mustafayev, 1984). Qışda şəhərlərdə ərzaq qalıqları ilə qidalanan, yaz-yayda isə təbii yaşama yerlərində nəsil verən quşlara mövsüm sinantropları deyilir: qağayı, meşə sərcəsi və s. Quşların sinantroplasması insanın onlara münasibətindən asılıdır. İnsanın neytral və qayğıkeş münasibəti quşların sinantroplasması prosesini sürətləndirir, insanın quşları tə'qib etməsi isə bu prosesə mane olur.



Şəkil 58. Açıqlıq quşları: tundrada: 1 – ağ kəkklik, 2 – ağ qaz, 3 – qızılı cüllüt, 4 – ağ bayquş, 5 – buynuzlu turağay; bozqır və səhrada: 6 – Afrika dəvəquşu, 7 – nancı, 8 – doydaq, 9 – bozqır qartalı, 10 – bülbürlük, 11 – saqqallı kəkklik, 12 – rıksaul zığzığı, 13 – qara turağay, 14 – oyndaxraqçıl.



Şəkil 59. Bataqlıq əraḍada flamingo koloniyası

Zooloji növün sinantroplasmanın etoloji uyğunlaşmasının olmasını nəzərə alıb cəmək olar ki, bu proses geriyə döñə bilir. Başqa sözlə desək, tamam sinantrop növ insandan uzaqlaşışın yenidən təbii yaşama yerlərinə qayıda bilər. Mövsüm sinantropunun, qismən və natamam sinantropun geriyə qayıtmasisi tamam sinantropa nisbetən daha tez ola bilər. İnsan hər hansı quş növünə qarşı qləbal, kütləvi, fasiləsiz və məqsədöyənlü mübarizə aparmaqla onu özündən uzaqlaşdırıb təbii biotopuna qaytarıbilər. Səciyyəvi ov heyvanlarının insandan kənar-

gəzib-dolanması və gizli yaşaması sinantroplasmanın geriyə döñə bilməsi ehtimalını təsdiq edir.

Quşların sinantroplasmasına dair nəzəri əsasların praktiki tətbiqi də var (Mustafayev, Al-Ballem, 2000). Hər hansı bir regionda sinantroplasma səviyyəsini praktiki müəyyən etmək üçün xüsusi şkala tərtib edilibdir. Lakin şkalanın istifadəsi onun tədqiq edildiyi rayonda quşların populyasiyasının sıxlığını bilməyi tələb edir. Başqa sözlə desək, ornitofauna təkcə keyfiyyət baxımından (növ tərkibi) deyil, onun kəmiyyət göstəriciləri də mə'lum olmalıdır.

### Quşların sinantroplasma şkalası

Göstəricilər	Populyasiyanın təbii və selitəb sahədə istifadə etmə nisboti, faizlə			
	Təbii sahə		Selitəb sahə	
	qidalanır	nəsil verir	qidalanır	nəsil verir
Mövsüm sinantropu	+	100%	-	0,0%
Qismən sinantrop	+	<75%	-	>25%
Natamam sinantrop	+	>25%	+	<75%
Tamam sinantrop	+	0,0%	+	100%

### 5.5.6. Quşların məskunlaşma vaxtına görə qrupları

Quşların müəyyən sahə ilə əlaqəsi ilin mövsümlərinindən asılı olaraq dəyişir. Mövsüm dəyişəndə bəzi quşlar həyat tərzini (fəallığını, qidasını və s.), başqaları isə yerləşdiyi ərazini dəyişirlər. Bu baxımdan quşlar oturaq, yuvalayan, qışlayan, köçəri və azqın düşən qruplara ayrılır.

a) **Oturaq quşlar.** Konkret bir rayonda ilin bütün fəsilərində yaşaya bilən növlərə oturaq quşlar deyilir. Konkret rayonda növün oturaq olması orada həmin növə daxil olan fəndlərin hamısının oturaq olması demək deyildir. Bəzi oturaq növlərin yerli populyasiyası qışlamaq üçün başqa rayona köçür, onun yerini soyuq rayonlardan gələn populyasiya tutur. Belə növlər də oturaq quşlar qrupuna daxildir. Azərbaycanın


fauna-sına daxil olan 367 növün 148 növü və ya 41 faizi oturaq quşlardır. Qonşu ölkələrin heç birində bu qədər çox oturaq quş növləri yoxdur. Azərbaycanda quşların yaşama şəraitinin müxtəlifliyi və iqlimin yumşaq keçməsi çox quşun oturaq quş yaşamasına imkan verir. Başqa ölkələrdə köçəri olan bir sıra quş növü Azərbaycanda dağlardan düzənliklərə enməklə kifayətlənlərlər: muymul qızılıquş, qara kərkəs, ağbaş kərkəs, bildirçin, ağ sahildəçapan, adı sığırçın, payız bülbüllü və s.

**b) Yuvalayan quşlar.** Konkret rayonda yuva tikib nəsil verdikdən sonra köcüb gedən növlərə yuvalayan quşlar deyilir. Bunlar ilin yaz aylarında gəlir, payızda isə köcüb gedirlər. Azərbaycanın faunasına daxil olan quşlardan 88 növü və ya 22,2 faizi yuvalamaq üçün gələn quşlardır: ağ leylək, qara leylək, ərsindimdirik, qaranaz, qaragöz qızılıquş, muymulu qızılıquş, adı qurqur, meşə bayquşu, adı keçisağan, qara uzunqanad, yaşıl və qızılı qızlarquşu növləri, qaranquş növləri, adı alaçöhrə, adı sarıköynək, cənub bülbüllü və s.

**c) Qışlayan quşlar.** Konkret regionda qışı keçirən, yəni payızda gəlib yaz aylarında köcüb gedən növlərə qışlayan quşlar deyilir. Azərbaycanın qışlayan quşları 58 növdür, bunlar ornito-faunanın 16,1 faizini təşkil edirlər: qırmızıqanad flaminqo, qazlar in, ördəklərin və cüllütlərin bir sıra növləri, adı bəzgək, qaraalın alaçöhrə və s. Azərbaycanda qışlayan quşlar əsasən Xəzər dənizi sahilində və Kür-Araz ovlağında məskunlaşırlar.

**d) Köçəri quşlar.** Bu və ya digər regionda köçmə vaxtında olan, yəni ötüb keçən növlərə köçəri quşlar deyilir, Azərbaycanın faunasına daxil olan quşların 34 növü və 9,2 faizi köçəri quşlardır. Bu növlərə məxsus quşlar yaz aylarında yuvalama arealına, payızda isə qışlaq yerlərinə köçərkən görünür: qılquyruq ördək, güləyən ördək, şimal qazı, uzunquyruq qırtal, tüklüayaq sar, həboz durna, doydaq, cüllütlərin bir sıra növü və bəzi sərçəkimilər.

**e) Azığın düşən quşlar.** Konkret regionda hər il müntəzəm yox, 10-15 ilde bir dəfə olan növlərə azığın düşən quşlar deyilir. Azərbaycanda quşların 32 növü və ya 9 faizi azib gələn quşlardır: qırmızıdöş və q. aradöş qaqqarlar, ağ qaz, ağ durna, əntiq durna, cüllütkimilərin və sərçəkimilərin bir sıra növləri. Azığın düşən növ yalnız bir dəfə də ola bilər. Ona görə faunanı xarakterizə edəndə azığın düşən növlər nəzərə alınır.



Şəkil 60. Qar örtüyü stabil olan zonada qışlayan quşlar:


1- qara ariquş, 2- kəkilli ariquş, 3- süzör, 4 - çataldimdik, 5 – qar quşu, 6 – ziğzığ.

### 5.5.7. Quşların həyatının mövsüm hadisələri

Ətraf mühitin mövsüm dəyişikliyi quşların illik fəaliyyətini tənzimləyir. Tropik zonada ilin yağışlı və quraq keçən dövrləri, başqa zonalarda isə gündüzün uzunluğu və onunla əlaqədar olan fəsil dəyişikliyi ətraf mühitin əsas siqnallarıdır. Əlbəttə başqa ekoloji amillər də tə'sirsiz deyildir: hava şəraiti, yuva yeri, qida rəqabəti, yırtıcılar və s. Quşlar öz həyatını ilin mövsüm hadisələrinə uyğunlaşdırmışlar.

a) **Çoxalmaya hazırlıq dövrü.** Gündün uzanması quşların cinsiyyət orqanlarına oyadıcı tə'sir edir. Onların qışlamaq üçün əmələ gətirmiş olduqları sürürlər tödricən dağlırlar, oturaq quşlar bir erkək və bir dişidən ibarət cütlər əmələ gətirir. Köçəri quşlar qışlaq yerlərindən yuvalama arealına qayıdır. Bə'zi quşlar erkən yazda lələklərinin müəyyən qədərini dəyişib, yuva sahəsinə çatan vaxtda bəzəkli olurlar. Bu vaxt quşlar intensiv qidalanıb kökərlirlər.

b) **Çoxalma dövrü.** Quşların çoxalması ətraf mühitdə qidanın bol və günün uzun olduğu dövrə düşür. Cütlərə ayrılmış quşların erkəkləri cəlbedici hərəkətlər edir və oxumağa başlayırlar: sörçəkimilərin oxuyan növləri ritmik cəh-cəh edir, durnalar və qulələklilər nəvazişi rəqs edir, ağacdələnlər dindiyini quru ağaca döyməklə «təbil çalır», bayquşlar zil səsle çağırır, qartallar havada süzür, qızılıqlıqlar ildirim kimi şığıyrıvə s. Hər növə məxsus erkək quşun səciyyəvi oyunları və səsləri öz növündən olan dişi quşu cəlb edir, başqa növlərə məxsus quşlarla cütləşmə hallarını aradan qaldırır, cütlərin düzgün seçiləməsinə tə'minat verir. Quşların çox növünün əmələ gətirdiyi cütlər ömürlük olur. Nəsil vermək üçün hazır olan cütlər yuva sahəsi seçilir və ya köhnə sahəsini tutur. Sonra yuva tikir, yumurtlaysır, kürt yatırıb bala çıxarıır və onları bəsləyib pərvaz edirlər. Bə'zi quşlar bir mövsümündə 2-3 dəfə nəsil verirlər. Bu dövrdə quşlar çox ariqlayırlar.



**Şəkil 61.** Qar örtüyü stabil olmayan zonada qışlayan quşlar: 1 – meşə sərçəsi, 2 – kətar quşu, 3 – şəfəq bülbülü, 4 – çilingburun cüllüt, 5 – tarla lyci, 6 – boz vəq, 7 – yaşılbəş ördək, 8 – ağalmın qaz.

**c) Lələkdəyişmə dövrü.** Quşların lələk dəyişməsi üçün çox enerji tələb olunur. Lakin quşun köhnə lələkləri onu yaxşı gizlədə bilmir, bədənini isti saxlaya bilmir, uçmasına az kömək edir və s. Ona görə köhnə lələklər yeniləri ilə əvəz olunmalıdır. Quşlar çoxalma dövründə lələklərini dəyişməyə enerji çatdırıa bilməzler. Ona görə də çox quş hər il çoxalma dövrünün ikinci yarısından başlayaraq lələklərini dəyişir. Dağda quşların lələk dəyişməsi arana nisbətən gec başlayıb tez qurtarır. Ona görə ki, dağda quşların lələk dəyişməsi üçün yararlı iqlim və başqa şərait məhdud vaxtda olur. Uzaq ölkələrdə qışlayan quşlar lələklərini dəyişdikdən sonra köçürülər. Cənub ölkələrdə qışlayan bə'zi növlər isə lələkləri i qişlaq yerlərində dəyişirlər. Quşlar lələk dəyişməyə çoxlu zülafl yeməyi tələb edirlər.

**q) Qişa hazırlığı dövrü.** Quşların çoxalma sahəsində yayın ortalarına qədər qida bazası zəifləyir. Ona görə balalarını pərvaz etmiş quşlar bol qida olan yeni sahə axtarıb tapırlar. Bə'zi quşlar dağlardan dərələrə və düzlərə enir, bə'zi quşlar qidasını kəskin dəyişdirib yerində qalır, bə'ziləri isə uzaq ölkələrə köçməyə başlayırlar. Bu vaxt quşlar sürürlər əmələ getirir və intensiv qidalanıb kökərlərlər. Süriydə olan quş tək olan quşa nisbətən qidalı maq üçün çox vaxt sərf edə bilir (qrup effekti). Qiş üçün ehtiyat yem toplamaq istəyən quş da var: zig-zig və s.


**d) Qışlama dövrü.** Oturaq quşlar qışda qidasını kəskin dəyişə bilirlər. Yayda cücü yeyən quş qışda bitki yeyir və ya polifaq olur. Qidasını kəskin dəyişə bilməyən quşlar köçüb elə yerə gedirlər ki, orada bu quşların qidası qiş aylarında da bol olur. Məsələn, qaranquş yaz-yayda Azərbaycanda havadan cücü ovladığı kimi, qışda da Afrikada həmin cüçüləri havada tapa bilir. Qışda günüñ uzunluğu gödək olur, quşlar səhərdən axşama qədər qidalanır. Lakin onlar soyuq havada enerji itirir və adətən arıqlayır.

**e) Quşların köçməsi.** Quşların köçməsi ildə iki dəfə olur, onlar yazda yuvalama sahəsinə, payızda isə qışlama yerlərinə köçürülər. Quşların əraziyə belə münasibəti hər növün təkamülü tarixində formalasılmışdır. Dünyada hələ müasir quşlar olmayıanda ilin fəsilləri var idi. İntensiv dağəmələgəlmə prosesi iqlimin fəsil dəyişkənliliyini daha da kəskinləşdirmişdir. Payızda qidasını dəyişə bilməyən quşlar yerini dəyişmək, hətta başqa qit'ələrə köçmək məcburiyyəti sırasında qalmışlar. Onlar qiş ayları isti keçən cənub rayonlarına çəkilməyin, yaz-yayda isə gündüzü uzun, qidası bol və rəqabət az olan şimal rayonlarına köçməyin üstünlüyünü fərdi təcrübələrində hiss etmişlər. Fərdi həyatda qazanılmış əlamətlər tədricən nəsillərdən nəsillərə keçmişdir. Milyon illər ərzində hər il payızda və yazda yerini dəyişən quşlardan köçəri nəsillər formalasılmışdır. Bu proses indi də davam edir.

Quş köçəndə adı sür'ətlə uçur, köçmə yolunda acanda və çətinliyə düşəndə yerə qonub qidalanır və dincəlir. Quşların yazda köçməsi payızca nisbətən mütəşəkkil keçir. Uzaq məsafəyə dayanmadan uçan quşlar bədənindəki piy ehtiyatından istifadə edirlər. Yaşılı quş qışlamaq üçün haraya köçərə də nəsil vermək üçün köhnə yuvasına qayıtmaga çalışır. Quş köhnə yuva sahəsini yaxşı tamışır, sınaqdan çıxarmış olur, orada uğurlu nəsil verir və salamat qalır. Lakin cavan quşlar valideynlərinin yuva sahəsindən kənara yayilaraq rəqabəti azaldır, nəslin cırlaşmasının qarşısını alır, növün inkişafını tə'min edirlər.

Quşların miqrasiyasını dəqiq öyrənmək üçün onların ayağına yüngül metal halqlar taxırlar. Halqanın üzərində onun №-si onun harada və nə vaxt taxılmasını bildirir. Beynəlxalq müqaviləyə əsasən həmin quş harada ələ keçsə onun ayağındakı halqanın №-si bu işi icra edən elmi müəssisəyə xəbər verilir.

Quş köçəndə səmti bilmək üçün onun anadangəlmə instinkti böyük rol oynayır. Lakin təkcə anadangəlmə instinkt kifayət etmir. Tədqiqatlar göstərmışdır ki, quşlar köçəndə səmti bilmək üçün Günəşin, Ayın və Ulduzların konkret vəziyyətindən istifadə edir. Bu işdə quşlara «bioloji saat» çox kömək edir. Quş vaxtı müəyyən etməkdə olsa-olsa 10-15



Şəkil 62. Qar olmayan zonada qışlayan quşlar: 1- qarabaş kölgəsevər (silvi), 2 - gizlin qamışçı, 3 - qırmızıdırş cüllüt, 4 - kənd qaranquşu, 5 - cırıldayan kölgəsevər, 6 - quququs

dəqiqəlik xəta edir, bu isə köçmənin istiqamotini bilməyə ciddi maneəçilik edə bilməz. Güman olunur ki, quşlarda «kompas hissiyatı» var, onlar buludlu havada özünün «kompasından» istifadə edirlər. Köçəri quş həyat təcrübəsində adət etdiyi sahənin ümumi görkəmini izləməklə köçmə səmtinə bə'zi düzəlişlər verir. Bu işdə təcrübəli fəndlər cavanlara nümunə olur. Təcrübəli fəndlərdən ayrı köçən cavanların əsas bələdçisi anadangəlmə istinktdir.



Şəkil 63. Quşları fərdi tanımaq üçün istifadə edilən müxtəlif halqa və nişanlar.

Deyilənlərin nəticəsi budur ki, quşların eyni bir fərdi köçmənin səmtini bilmək üçün müxtəlif mexanizmdən istifadə edə bilir. Hansı şəraitdə, hansı mexanizm yaxşı effekt verirsə, həmin mexanizm dərhal işə salınır.

#### 5.5.8. Quşların gecə-gündüzlük fəallığına görə qrupları

Şübhə etmədən demək olar ki, öncə quşlar hamisi gündüz fəal olmuşlar. Rəqabətdə uduzan quşlar alaqqaranlıq vaxtda və gecə fəal olmaq məcburiyyəti qarşısında qalmışlar. Müasir quşlar gecə-gündüzlük fəallığına görə 3 qrupa ayrılır: gündüz quşları, ala-qaranlıq quşları və gecə quşları.

a) **Gündüz quşları.** Quşların çoxu gündüz fəal olur, gecə gizlənib yatır: toyuqkimilər, qızılquşkimilər, göyçəqar-qakimilər, ağacdələrkimilər, sərçəkimilər və s. Quşların hiss orqanları və həyat tərzi gündüz fəal olmağa uyğunlaşmışdır.

b) **Ala-qaranlıq quşları.** Bir sira quşlar axşam hava qaralanda və səhər hava işqilaşmağa az qalmış fəal olur, başqa vaxtda dincəlir və yatırlar: dan quşu, vağ, qarildaq, ördəklər, su fərələri, bə'zi cüllütlər və s. Quşlar gündüz fəal olmalarını da qismən saxlamışlar.

c) **Gecə quşları.** Gecə quşları gündüz fəal olmasına tamam dəyişib, yalnız gecə fəal olur, gündüz isə sakit yerdə gizlənib yatırlar: bayquşlar, keçisağan, bə'zi cüllütlər və s. Gecə quşlarının gözləri çox yaxşı inkişaf etmişdir. Bayquşların eşitmə orqanı da çox inkişaf etmişdir. Ona görə xalq arasında deyirlər ki, bayquş qulaqları ilə «görür». Gündüz işığı bayquş üçün çox güclüdür. Onun gözlərini qamaşdırır.

#### 5.5.9. Quşların nəsil qayğısına görə qrupları

Quşların nəsil qayğısının morfoloji və fizioloji-biokimyəvi formaları passiv, ekoloji və etoloji formaları isə fəal olur. Quşların nəsil qayğısı baliqlara, suda-quruda yaşay-anlara və sürünenlərə nisbətən çox təkmilləşmişdir. Quşun yuva tikməsi, kürt yatması, balalarını uzun müddət yuvada və yuvadan kənardə intensiv yemləyib böyütnəsi əvvəlki onurğalılara nisbətən yenilikdir. Quşların əvvəlki siniflərilə müqayi-

səsi, istərsə də quşlar sinfi içərisində ibtidai taksonlardan allı-lərə doğru getdikcə nəsil qayğısı güclənir, yumurtanın sayı isə azalır. Ona görə ki, nəsil qayğısının güclənməsi yumurtanın və balanın itki faizini azaldır. Quşların yuvasının mikroiqlimi ətraf mühitin iqliminə nisbətən balanın ikişəfi üçün optimal olur. Məsələn buzun üstündə pinqvin yumurtasını ayaqları üzərinə qoyub kürt yatır. Orada havanın temperaturu  $10^{\circ}\text{S}$  şaxta olduqda pinqvinin yumurtası  $36\text{-}38^{\circ}\text{S}$  istiliyində olur. Quşun uğurlu nəsil verməsi onun sağlamlığından, ətraf mühitin təmizliyindən, tikdiyi yuvadan və yuvanın yerləşməsindən, yumurtasının sayından və keyfiyyətindən, normal kürt yatmasından, balalarını yemləmə intensivliyindən və s. daxili və xərici mühit amillərindən asılıdır. Nəsil qayğısının fəal formasının müddəti quşun iri və kiçikliyi, həm də ekooji şərait ilə əlaqədardır. Kiçik quşlar yuvada balasını 10-12 gün, qartal kimi iri quşlar isə 4 aya qədər yemləyirlər. Açıq yerdə təhlükəli şəraitdə yuva tikən turağayın balaları ömrünün 7-8-ci günü yuvasından çıxıb, kənardə gizlənirlər (valideynləri onları tapıb yuvadan kənardə yemləyib böyüdürlər). Lakin kütlösinə görə turağay böyüklikdə olan ağacdələn koğuşda, qızlarquşu isə torpaq içərisində qazılmış örtülü yuvada olduqları üçün onların balaları bir aydan çox yuvada yaşınan böyüdürlür, rəhat uça biləndə yuvanı tərk edirlər.

a) **Açıq şəraitdə yuva tikən quşlar.** Quşlar ilk dəfə yerdə yuva tikmişlər. Lakin yerdə yuva tikməyin təhlükəli olması quşların nəsil qayğısının təkmilləşməsinə səbəb olmuşdur. Quşlar açıq şəraitdə tikdiyi yuvalarını müxtəlif qaydada gizlətməyə və təhlükəsiz etməyə başlamışlar. Toyuqkimilər, doydaq, bəzkək, keçisağan, meşə cüllütlü, turağaylar və s. quşlar kol dibində, quru xəzəlin və otun arasında yuvalarını gizlədirirlər. Cüllütlər yumurtalarının ətrafinə cyni röngli ilbiz qabığı düzüb, yuvasını görünməz edirlər. Bə'zi ördəklər yuvasından çıxanda öz bədənidən lələklərini yolub yumurtaları gizlədirirlər. Lakin əlçatmaz qayaların üzərində kayralar və qartallar yuvalarını gizlətməyə heç bir cəhd etmirlər.



**Şekil 64. Quş yuvaları.** 1- keçisağan yuvasız yumurtaları, 2-qumcüllütünün yuvasız yumurtaları, 3 - meşədə yerdə bonazı tetrasının yuvası, 4-adi qağayının yerdə yuvası, 5 - şimalda qaya üzərində kayranın yuvası, 6 - qağayı yuvası, 7- pinqvin öz yumurtasını ayaqları üzərinə qoyub kürətir, 8- kənd qaranquşu yuvası, 9 - bataqlıqda sterma yuvası, 10 - sahil qaranquşunun torpaqdə qazdığı yuvaların giriş yolları, 11 - maygülünən suda üzən yuvası, 12 - qur-qur yuvası, 13 -meşə sörçəsinin yuvası, 14 - kölkəsəvərin yarpaq arasında yuvası, 15 - Afrika sörçələrinin kolonial yuvaları, 16 - olvan ağacdələnin yuvasının giriş yolu.

Quşların çoxu ağacların və kolların budaqları üzərində yuva tikir: qarabatdaq, qarıldaq, vağ, ağnaz, qaranaz, ərsindimdik, leylək, qırğı, qızılıqış, qur-qur, sörçəkimilərin çoxu və s. Bu quşların yuvasının əsas materialı quru çöplərdən və otandan ibarət olur. Yuvası təhlükəli yerdə olan quşlar (qur-qur, turağay, cüllüt və s.) balalarını adamdan, itdən, pişkdən və başqa yirticilərdən qorumaq üçün özünü xəstəliyə vurur; o, qanadlarını açıb adamın qabağına «yixılıb», onu götürmək istədikdə uşub bir neçə metr irəliyə «yixılıb», beləliklə təhlükəni balasından uzaqlaşdırır. Yuvasının üstü açıq olan quşlar (leylək, qağayı, qartal və s.) yağış yağında və ya günorta vaxtı qızmar istidə qanadlarını açıb yuvada dəyanır və balaları onun qanadları altında qorunur. Ordok, qaz, maygülü və s. quşlar balalarını belinə mindirib suda üzürlər. Turac, qırqovul, kəklik və bu kimi quşlar təhlükə hiss edəndə dərhal siqnal verib balalarını çağırır, sonra onları qanadları altında gizlədirib sakit yatar. Bəzi quşların yuvası təhlükəsiz olur. Məsələn, pesnək quşun yuvası yun corabı kimidir. O, yuvasını ağacın və ya kolun dərin su üzərinə öyilmiş nazik budağından asır. Quru sahə ilə gələn yırtıcı dərin sudan, ağaca gələn isə nazik budaqdan keçib yuvaya yaxınlaşa bilmir. Maygülü suda üzən yuva tikir.

**b) Örtülü şəraitdə yuvalayan quşlar.** Örtülü şəraitdə yuvalayan quşlar yumurtalarını və balalarını gizlədə bilirlər. Ağacdələnlər, arıquşlar, anqut, meşə göyərçini, bayquşlar və s. quşlar köhnə ağacların köğuşunda yuvalayır. Ağacdələnlər iskənə kimi dimdiyi vəsítəsilə ağacın gövdəsini dəlib yuva yeri açır, başqa quşlar isə həzər köğüşdən istifadə edirlər. Qız-

larquşu, baliqçıl zərriçə və sahil qaranquşu yarğanlarda və ti-rələrdə torpağı qazıb, orada yuvalayır. Onların köhnə yuvalarından göycəqarğı, lolaşa, çöl gøyərçini, hop-hop, muymul qızılıquş, sərcə, çaxraqçıl və s. quşlar da istifadə edirlər. Şəhər qaranquşu, dağ qaranquşu, qalağagirən və bu kimi quşlar yaş torpaqdan sildirim cıaya divarında örtülü yuva tikir, yalnız öz-ləri çıxmaga yol qayurlar. Goyərçin, uzunqanad, hop-hop, göycəqarğı, muymu pızılıquş, dam sərcəsi və s. quşlar körpü-lərin altında, evlərin kərpicləri arasında və taxtапuçlarda olan gizli yerlərdə yuva tikirlər. Quşlar örtülü şəraitdə yuvada ya-tanda təhlükəni özündən uzaqlaşdırmaq üçün ilan kimi fisil-dayırlar. Onlar balaların zilini dimdiyinə götürür və yuvadan çıxarıb atırlar. Lakin hop-hop yuvası alçaqda yerləşir və yuva-nın giriş yolu çox iri olur, yəni başqa örtülü yuvalara nisbətən təhlükəli şəraitdədir. Ona görə balaların ekskrimenti gözyaş-açı güclü iylidir. Balalar təhlükə hiss edəndə dərhal yuvanın ağızına pis iyi ekskriməntini tökürlər, yırtıcıını oradan uzaqlaşdırır.

### 5.5.10. Quşların «sosiooloji» qrupları

Quşlar növdaxili və növarası əlaqələri tənzimləmək, ekoloji şəraitdən səmərəli istifadə etmək, vaxt büdcəsini düz-gün bölgüsürmək, özünü qorumaq və rəqabəti azaltmaq üçün sosiooloji qruplar əməkənə gətirirlər. Quşların çoxalma dövründə onların hər cütü özünə yuva sahəsi tutur, bir sıra növlər isə sərbəst və qarışq düşərgələr (koloniyalar) əməkənə gətirirlər. Çoxalma dövründən sonra sürü halında yaşamaq quşlar arasında çox geniş yayılmış hadisədir. Quş sürüleri kəmiyyətə və keyfiyyətə müxtəlif olur.

a) **Yuva sahəsi olan quşlar.** Bir sıra quşlar yuva sahəsi seçib tutur və onu öz növünün başqa cütlərindən qoruyur. Yu-vaların tək-tək yerləşdirilməsi yuva tikmək üçün yararlı yerin və qida bazasının bol, həm də təxminən bərabər yerləşdiyi sahədə ola bilər. Belə şəraitdə yuva yeri, cüculər, alaq toxumu və s. qida o qədər boi olur ki, uzağa uçub qida axtarmağa ehtiyac qalmır. Ona görə bu quşların uzaqdan yem gətirməyə


morfo-fizioloji uyğunlaşması yoxdur. Yuva sahəsi çox böyük olunda ailələr bir-birindən uzaq düşüb əlaqəsiz qalır, yuva sahəsinin kiçik olması isə ailələrin arasında rəqabəti gücləndirir. Ona görə quşların ayrı-ayrı cütləri ümumi ərazini yuva sahələrinə böləndə bir-birilə siqnal əlaqəsini saxlamağa və rəqabəti azaltmağa çalışırlar. Məhz bu şərt yuvaların arasında məsafəni müəyyən edən səbəbdır.

b) **Koloniya əməkənə gətirən quşlar.** Qida bazası, yuva tikmək üçün yararlı şərait və başqa ekoloji tələblərə cavab verən imkanlar hər yerdə yox, müəyyən bir məhdud sahədə olunda quşlar koloniyalar əməkənə gətirirlər. Belə quşların morfo-fizioloji strategiyası, yəni hərəkət sürəti, qida və su daşımaq imkanı yuvasından çox uzağa uçub-qayıtmaga və balala-rına bir dəfədə çox yem gətirməyə imkan verməlidir. Qutan, qarabatdaq, vağ, qağayı, goyərçin, uzunqanad, qızlarquşu, qaranguş, sığırçın, zağca, sərcə və s. quşlar koloniyalar əməkənə gətirirlər. Qutan gıldə olan kiçik adacılarda yuva tikir, suyun balıq bol olan yerlərini axtarır tapır, çənəsinin altındakı «torbasına» çoxlu balıq doldurub balalarına gətirir. Zağcanın da çənəsinin altında «torbası» var, lakin qutanda olana nisbətən kiçikdir. Bir ağacda 15-20, kiçik sahədə bir neçə yüz ağacda zağca yuvaları olur. Oradan zağcalar açıq və geniş çöllərə -tarlalara uçur, «torbasını» və ağızını cüculərlə doldurub balalarına daşıyır. Qarabatdaq ağacda, qamış və kol üzərində yuva tikir, oradan dənizə və ya dərin suyu olan çaya və gölə uçur, suya baş vurub həzm sistemini mədəsindən ağızına qədər balıqla doldurub balalarına gətirir. Vağ da onun kimi edir, lakin uzun ayaqları ilə suya girib dayaz yerlərdən balıq ovlayır. Qağayılar adalarda koloniyalar əməkənə gətirir, oradan dənizə, çox vaxt isə materikə uçub ov edir və balalarına daşıyır. Goyərçin güclü döş əzələlərinin köməyi ilə koloniyasından çox uzağa uçur, anbar kimi iri çinadanını dənlə doldurub yuvasına qayıdır və balalarının ağızına boşaldır. Uzunqanad, qızlarquşu və qaranguş sıvı qanadlarının köməyilə səhərdən axşama qədər havada müxtəlif istiqamətə uçur, rast gəldiyi cüculəri ovlayıb ağızına doldurur və tez-tez gətirib balalarına

yedirir. Sığırçın və sərçə də yuvasından uzaqda olan qidanı daşıyıb balalarını pərvaz edə bilirlər.

Koloniya halında yaşayan quşlar öncə bir-birini bəyənib cütlər əmələ gətirir, sonra yuva tikməyə başlayır. Ona görə kiçik sahədə yüzlərlə quş olmasına baxmayaraq, onların arasında qısqanlıq rəqabəti zəif olur. Bu quşların əsas rəqabəti yuva yeri uğrundadır. Təcrübəli cütlər yaxşı yerləri tutur, cavanlar isə çox da yararlı olmayan yerlərdə yuva tikməyə məcbur olurlar.

Bir neçə növdən ibarət quşun qarışq koloniyalar əmələ gətirməsi onların yaşama imkanlarını çoxaldır. Bəzi yerlərdə qarabatdaq, ağnaz, qaranaz, sarı vağ, kiçik ağ vağ, misir vağ, ərsindimdir və s. quşlar qarışq koloniyalar əmələ gətirirlər. Bu növlərin hər biri in səciyyəvi üstünlüyü ümumilikdə koloniyanın həyat uğrunda mübarizəsini gücləndirir. Ağ leyləyin yuvasının divarlarında sərçələr koloniya əmələ gətirməklə özlərinin təhlükəsizliyini qismən tə'min etmiş olurlar.



Şəkil 65. Eyni quşun (ağqaş qaratoyuq) yuvasının yerləşmə qaydaları.

Quşların koloniya halında yaşamاسının ən böyük üstünlüyü yuva sahəsindən səmərəli istifadə etməkdir. Məsələn, zağcanın yuva tikməsi üçün geniş düzənlikdə hündür ağaclar və su, qağayılar və qutanlar üçün dənizdə və göldə adalar, qarabatdaqlar və vağlar üçün isə dibi su ilə dolu olan ağaclar və kollar lazımdır. Sahil qaranquşunun və qızlarquşunun yuvalaması üçün əsas şərt yumşaq qumsal torpaqlı tərəflərin və yarğanların olması, gəyərçin üçün isə sildirim qayaların və çardaqlı evlərin olmasıdır. Bütün bu quşlar tələb etdiyi yuva şərtini hər yerdə tapa bilmədikləri üçün koloniya əmələ gətirməklə yararlı sahədən maksimal səmərəli istifadə edirlər.

**c) Sürü halında yaşayan quşlar.** Quşlar nəsil verib balaşlarını pərvaz etdikdən sonra orta hesabla bir aya qədər ailəvi gəzib qidalanır, payızda ailələri birləşib sürülər əmələ gətirir. Sürülər bir növə məxsus olanda sərbəsi sürü, bir neçə növə məxsus olanda isə qarışq sürü adlanır. Quşların tək-tək yaşamasına nisbətən sürü halında yaşamاسının üstünlükləri çoxdur: gör-götür qaydası ilə təcrübə qazanmaq, köməkləşib qida tapmaq, yırtıcılardan birlikdə qorunmaq, vaxt bündəsindən səmərəli istifadə etmək və s. Quş tək olanda onun vaxtının çoxu yırtıcını güdməyə sərf edilir. Lakin sürüdə yaşayan yüzlərlə quş yırtıcını köməkli güddiyü üçün hər quşun payına düşən gözötçilik vaxtı az olur. Belə halda sürüdəki quşların vaxtının çoxu qida tapmağa və qidalanmağa sərf edilir. Buna qrup effekti deyilir. Sürüdə təcrübəli fərdlərin davranışları təcrübəsiz cavanlar üçün nümunə rolü oynayır. Qarışq sürüdə müxtəlif növə məxsus təcrübəli fərdlərin həyat mexanizmləri birləşib onların hamısına daha çox uğur qazandırır.

### 5.5.11. Quşların inkişaf tipinə görə qrupları

Yumurtadan yenico çıxmış balanın inkişaf soviyyəsinə görə quşlar 3 böyük qrupa ayrılır: cüçüllər, ətcəbalalılar və aralıq mövqə tutanlar.



Şekil 66. Zağca koloniyası

**a) Cüçəli quşlar və ya maturonatlar.** Cüçəli quşlar qalanlarına nisbətən daha qədim hesab edilir. Dəvəquşkimilər, qazkimilər, toyuqkimilər, cüllütkimilər, urnalalar və doydaqlar cüçəli quşlardır. Bu quşların yumurtadan təzəcə çıxmış balalarının üzəri rüşeym lələklərilə örtülü, gözləri açıq, əzələ və skelet sistemi yaxşı inkişaf etmiş olur. Onlar yumurtadan çıxandan 1-2 saat sonra bərk qaçırlar, su quşlarının balası isə yaxşı üzür. Cüçəli quşlar balalarını yuvadan kənarda bəsləyirlər. Körpə cüçələr tezliklə sərbəst qidalanmağa başlayırlar. Valideyn quşlar cüçələrini qoruyur və onların qidalanma instinctini təkmilləşdirirlər. Cüçələrin üzərindəki rüşeym lələkləri körpə balanın bədən temperaturunu sabit saxlamasına gömək edir, valideynlərin nəsil qayğısını xeyli yüngüləşdirir.

**b) Ətcəbalalı quşlar və ya immaturonatlar.** Ətcəbalalı quşlara qutankimilər, göyərçinkimilər, tutuquşukimilər, ağacdələnkimilər, sərçəkimilər və s. quşlar daxildir. Bu quşların balası yumurtadan çıxanda lələksiz, զözləri və qulaq dəlikləri qapalı, həm də aciz olur. Ətcə balalar uzun müddət yuvada qalıb valideynləri tərəfindən bəslənirlər. Onlar ilk günlər bütün xarici qıcıqlara eyni reaksiya verir - ağızını açıb zəif səs çıخارır. Bir neçə gündən sonra ətcə balanın göz qapaqları və qulaq dəlikləri açılır, davranışlı təkmilləşir, valideynləri yem gəti-rəndə ağızını açıb civildəşir və yemi qəbul edir, başqa qıcıq olanda isə yuvaya sıgnıb gizlənir. Ətcə bala yuva da olduğu müddətin təxminən yarısına qədərini dəyişkən bədən temperaturlu (poykiloterm), sonralar isə sabit bədən temperaturlu (homoyoterm) olur. Körpə balalar valideynlərinin qanadları altında isinir, bədən temperaturunu tənzimləmək üçün heç bir enerji sərf etmədən tez boy atır. Sonra balanın lələk örtüyü inkişaf edir - o bədən temperaturunu tənzimləməkdə mühüm rol oynayır.

**c) Cüçəlilər ilə ətcəbalalılar arasında keçid mövqe tutan quşlar.** Leyləkkimilər, qızılquşkimilər, bayquşkimilər və bu kimi quşlar cüçəlilər ilə ətcəbalalılar arasında keçid mövqe tuturlar. Bunların balası yumurtadan çıxıbda üzərində az-çox rüşeym lələkləri olur, orqanlar sistemi ətcəbalalara nisbətən yaxşı inkişaf etmiş vəziyyətdə olur və tez formalaşırlar.

Quşlar cüçəlilərdən ətcəbalalılara qədər təkamül etdikcə onların nəsil qayğısı güclənmmiş, dünyaya təzəcə gələn balanın fəallığı azalmışdır. Valideynləri qayığısını çəkən ətcə balaların fəallığa ehtiyacı qalmayıbdır.


### 5.5.12. Quşların qidalanma yerinə görə qrupları

Quşlar müxtəlif yerdə və müxtəlif qaydada qidalanırlar. Bu da onların arasında qida rəqabətini azaldır, son nəticədə isə morfoloji strategiyasına istiqamət verir.

a) **Sudan qida götürən quşlar.** Pingvin suda qidalanan quşlara klassik misaldır. O, suyun altında qanad çıhmaqla ov edir. Qarabatdaq, maygülü və su sərcəsi kimi quşlar suyun dərinliyinə baş vurub ov edirlər. Su sərcəsi suyun altında at kimi çapib körpə balıqları və su cüçülərini ovlayır. Balıqcıl qaraquş və balıqcıl zərricə balığı görəndə özünü daş kimi suya atıb ovunu tuturlar. Fərqi budur ki, qaraquş sudan balığı caynağında, zərricə isə dimdiyində çıxarır. Qarabatdaq ilə qutan köməkləşib balıq ovlayırlar; qarabatdaq balıq sürüsünü qovub sahilo götürür, qutan sahildə qanadlarını suya çırpıb balıqları çəşdirir, sudan qarabatdaq və sahildən qutan hər ikisi öz payını ovlayır. Vağlar uzun ayaqlarını vasitəsilə suya girib balıq ovlayırlar. Flaminqo uzun ayaqlarının və uzun boynunun köməyiylə dənizin dayaz yerində lilli suyu ağzında çıxarıb dimdiyindən süzür, ağzında qalan cüçüləri və ilbizi udur.

Dən yeyən quşlar hamısı qidasını yerdə gəzib tapır və yerdən götürür: göyərçin, qur-qur, turağay, vələmirquşu, sərcə və s. Yerdən həşarat götürən quşlar da var: sığırçın, zağca, dolaşa və s. Lakin qızılıquşkimilər və bayquşkimilər havada uçub yerə baxmaqla ov axtarır, onu görəndə dərhal üzərinə qonub tutur.


v) **Torpaqdan qidalanan quşlar.** Toyuqkimilər dəstəsinə aid olan quşlar torpağı ayaqları və dimdiyi ilə eşib qida tapmaqdə «ustadırlar». Meşə cüllütü, qaratoyuq və s. quşlar xəzəli əsasən dimdiyi ilə eşir və orada gizlənmiş cüçüləri tapıb yeyirlər. Zağca və hop-hop dimdiyini torpağa batırıb eşir və qida tapırlar.



Şəkil 67. Müxtəlif quşların dimdiyi: 1 - bərküt, 2 - tetraçalan, 3 - qızıl quş, 4 - keçisağan, 5 - süzər, 6 - qaratoyuq, 7 - ağacdələn, 8 - hop-hop, 9 - göyərçin, 10 - vələmirquşu, 11 - çataldimdik, 12 - baltadimdik, 13 - qutan, 14 - enliburun ördək, 15 - pazdimdik, 16 - flaminqo, 17 - maygülü, 18 - cilingburun cüllüt.

c) **Ağacdan və koldan qida götürən quşlar.** Quşların böyük bir qrupu qidasını ağacdan və kol üzərindən götürür. Bu quşlar əsasən cüçülərlə qidalanır. Lakin onların qida tapmaq və onu götürmək qaydası fərqli olduğu üçün aralarında rəqabət heç vaxt güclənə bilmir. Məsələn, ağacdələn iskənə kimi dimdiyi vasitəsilə əğacın gövdəsini dəlib, onun qabığı altında və oduncağında gizlənmiş cüçüləri tapır. Süzər adlı quş biz

kimi nazik və qövs kimi əyri dimdiyi ilə ağacın gövdəsinin dar çatları arasından cüçüləri götürə bilir. Sitta (cılowlu) adlı quş ağacın gövdəsini yuxarısından aşağısına doğru axtarır və ağacdələnin görə bilmədiyi cüçüləri görüb tutur. İri ariquş nazik budaqlar üzərindəki cüçüləri, abi ariquş isə yarpaqların altında gizlənmiş cüçüləri, təpib yeyirlər. Sərçəkimilərin çox növü kol üzərindəki cüçüləri ovlayır: bülbül, kölgəsevər, bili-bittan, çərənci, qamışçı və s.



Şəkil 68. Müxtəlif quşların ayaqları: 1- bərküt, 2 - bildirçinçalan, 3 - sahil qaranquşu, 4 - ağacdələn, 5 - cilowlu, 6 - meşə xoruzu, 7 - maygülü, 8 - doydəq, 9 - turağay, 10 - ördək, 11 - bühlürük, 12 - qasqaldaq, 13 - qutan, 14 - yelbə, 15-vağ.

**q) havada ov edən quşlar.** Bir sıra quşlar havada uçan uça ov edir: qızılquş, qırğı, keçisağan, qızlarquşu, uzunqanad,

qaranquş, milçəkqapan və s. Lakin bu quşların da hər növünün ov etmək qaydası səciyyəvidir. Qızılquş göyərçini və başqabaşa ovunu havada qovub tutur, onu hançal kimi çaynağı ilə vurub salır, sonra enib yeyir. Qırğı ovunu havada qovub çaynaqlarına alır və sakit bir yerə aparıb yeyir. Qızlarquşu arıları havada tə'qib edib tutur. Keçisağan və qaranquş ağızını açıb müxtəlif istiqamətə uçur, ağızına tuş gələn cüçüləri udur. Ona görə bu quşlar vaxtının çoxunu havada uçmağa sərf edir. Keçisağan gecə, qaranquş isə gündüz qidalanır. Uzunqanad da gündüz quşudur, lakin qaranquşa nisbətən hündürdən uçub ov edir.

### 5.5.13. Quşların qida xarakterinə görə qrupları

Quşlar qida xarakterinə görə müxtəlifdir. Bu müxtəliflik təbii qida bazasından səmərəli istifadə etməyə və qida rəqabətini zəiflətməyə yönəlmış uyğunlaşmadır.

**a) Monofaq quşlar.** Konkret bir qida obyekti olan quşlara monofaqlar deyilir: ariyeyən, ilanyeyən, baliqyeyən, bannayeyən və s. Lakin ipək qurdı kimi surf monofaq quş növü demək olar ki, yoxdur. Monofaq növlər adətən köçəri olurlar.

**b) Oliqofaq quşlar.** Bir qrup qida obyekti olan quşlara oliqofaqlar deyilir: cüçüyeyənlər, baliqyeyənlər, dəneyeyənlər, ətyeyənlər və s.

**c) Yırtıcı quşlar.** Adətən qızılquşkimilər gündüz yırtıcıları, bayquşkimilər isə gecə yırtıcıları adlandırılır. Lakin əslində yırtılıq edən quşlar təkcə qızılquşkimilər və bayquşkimilər dəstələrinə aid olan növlər deyil. Sərçəkimilər dəstəsinə daxil olan boz qarğı və ziğ-zığ da yırtılıq edirlər. Boz qarğı bəzən zəifləmiş bataqlıq qunduzuna hücum edir. Ziğ-zığ başqa quşların yuvasını dağdırıb balalarını yeyir. Leylək yaxınlığında olan qur-qur, göyərçin, dovşan və bu kimi heyvanları oylaya bilir.

**q) Polifaq quşlar.** Qidası müxtəlif olan növlərə polifaq quşlar deyilir. Bunlar ilin hansı vaxtında nəyi çox tapırsa, əsasən onunla qidalanır. Məsələn, turağay yay aylarında cüçülərlə, qışda isə bitki toxumları ilə qidalanır. Qarğalar fəsiləsinə daxil olan növlər polifaq quşlara klassik misaldır.




Şəkil 69. Kolibrin çiçəkdən şirə çıxarması

#### 5.5.14. Quşların ekologiyasına antropogen amillərin tə'siri

Quşların ekologiyasına antropogen tə'sir birbaşa və ətraf mühiti dəyişdirmək, pozitiv və neqativ, kəmiyyət və keyfiyyət baxımından ola bilər. Quşların yaşama yerinin dəyişdirilməsi onlara antropogen amillərin ən güclü tə'siridir.

**a) Quşların keyfiyyət göstəricilərinə antropogen amillərin tə'siri.** Heyvanlar aləminin, o cümlədən quşların keyfiyyət göstəricisi dedikdə, onların növlərinin və başqa taksonlarının müxtolifliyi hesab edilir. İnsanın mənfi tə'siri nəticəsində dünyada yüzlərlə quş növünün nəslə kəsilmişdir. Azərbaycanın ərazisində dəvəquşun və yabani toyuğun (yerli ev toyuqlarının əcdadı) tələf edilməsində qədim babalarımız günahkar hesab edilirlər. Respublikamızın müasir ornitofaunasına daxil olan quşların heç bir başqa növünün nəslə antropogen səbəbdən kəsilməyib, lakin onların yayıldığı sahə kiçilmiş, yaşama yerləri pisləşmiş, fərdlərinin sayı azalmışdır. Məsələn, çəhrayı qutan, bala doydəq, bəzkək, bağrıqara, əntiq durna və ördəklərin bir neçə iñvü artıq çoxdandır ki, Azərbaycanda nəsil verə bilmir. Təxəlinən 40 növdən artıq quş Azərbaycanda nadir yuvalayır. Bir sıra növün nöslinin kəsilməsi qorxusu yanmışdır: qara leylək, saqqallı qartal, məzar qartalı, aqquyruq qartal, balıqçıl qaraquş, çöl sarı, aralıqdəniz qızılıquşu, xəzəruları və s. Bunların əvəzinə Azərbaycana cəmi 2 növ quş gəlmışdır: qumru, və yaxalıqlı qur-qur.



Şəkil 70. Yırtıcı quşların bəzi növləri:  
1 - balıqçıl qaraquş, 2 - tetraçalan, 3 - bataqlıq ley, 4 - bildirçinçalan.



Şəkil 71. Qağayının ördək cüçələrinə hücum etməsi.

Azərbaycanın ayrı-ayrı rayonlarında nəslə kəsilmiş və ya nadir növ olmuş quşlar daha çoxdur.

#### b) Quşların yayılmasına antropogen amillərin tə'siri.

Quşları insanın uzun müddət tə'qib etməsi və yaşama yerlərini kəskin dəyişdirməsi onların yayılmasına neqativ tə'sir etmişdir. Azərbaycanda yuvalayan 244 növ quşdan 174 növü (70 faiz) antropogen sahələri mənimsəmişdir. Bir neçə növ (qumru, yaxalıqlı qur-qur, kənd qaranquşu, dam sərçəsi) təbii yaşama yerləri ilə reproduktiv əlaqəsini tamam kəsib, yalnız in-

sanın qonşuluğunda yaşayır. Təəssüf ki, belələri xırda quşlardır, ov quşlarının və iri quşların heç biri sinantrop ola bilmeyibdir. Azərbaycanda aparılmış tədqiqatlar (Mustafayev, 1985) göstərmüşdir ki, quşların təbii yaşama yerlərinin antropogen sahələrə çevrilməsi düzənlik quşlarının dağlara tərəf çıxmışına, dağlıq quşlarının isə düzənliyə tərəf aşağı enməsinə səbəb olmuşdur və bu proses davam edir.

c) Quşların sayına antropogen amillərin tə'siri. Təbiətdə quşların nəsil verməsi ilə ölüm faizi arasında müəyyən balans mövcuddur. Lakin bu balans insanın tə'sirilə pozulur, bəzi növlər daha da inkişaf edir, başqları isə normal nəsil vərə bilmirlər.

XX yüzilliyn əvvəllərinə qədər Azərbaycanda hər il 50-60 milyon qaz, ördək, quləlek, qutan, dəvdaq, bəzkək, qaşqaldaq və s. ov quşu qışlamış, 10 milyonda çox qağayı, qarabatdaq, qaranaz, ağnaz və bu kimi quşlar böyük koloniyalar əmələ götirmişlər. Ötən 100 ildə həmin quşların sayı orta hesabla 15 dəfəyə qədər azalmışdır.

Azərbaycan tədqiqatlarına əsasən respublikada 1 km<sup>2</sup> sahədə orta hesabla 600 baş (fərd) quş yaşayır, yəni yuvalayır və qışlayır. Lakin bu rəqəm müxtəlif sahədə kəskin fərqlidir. Təbii sahələrdə yuvalayan quşlar orta hesabla 700, qışlayanlar isə 400 baş, modifikasiya olunmuş sahələrdə yuvalayanlar 600, qışlayanlar isə 720 baş, tamam transformasiya olunmuş sahələrdə yuvalayanlar 630, qışlayanlar isə 840 başdır. Göründüyü kimi, təbii sahələrin antropogen dəyişdirilməsi yuvalayan quşlara pis, qışlayanlara isə yaxşı tə'sir etmişdir. Təəssüf ki, qışlayan quşların çoxalması əsasən sərçə, qarqa kimi sinantrop quşların hesabına düşür.

d) Quşların yaşama yerlərinin antropogen dəyişdirilməsinin onlara tə'siri. Ətraf mühitin antropogen çirkləndirilməsi fiziki, mexaniki, kimyəvi, radioaktiv, bakterioloji və s. olur. Şəhərlərdə, magistral yollarda və başqa selitəb sahələrdə təbii sahələrə nisbətən daha çox quş tələf olur. Bir sıra quşlar təyyarə ilə toqquşur, qatarın və avtomobilin altında qalıb olur. Suyun üzərində olan neft pərdəsi oraya qonan quşların lələk-


lərindəki yağı əridir, quş islanıb tələf olur. Kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə və xəstəliklərinə qarşı mübarizədə tətbiq edilən zəherli maddələr quşların qidası və içdiyi su ilə bədəninə daxil olub, onları zəiflədir, normal nəsil verməyə və bala bəsləməyə qoymur, bə'zən isə tamam zəhərləyib öldürür. Bir sırə quş yüksək gərginlikli elektrik xətlərinə dəyib tələf olur. Sahibsiz qalıb azqın düşmən ev itləri və pişikləri quşların amansız düşmənləridir.

Antropogen sahələrdə kənd təsərrüfatı texnikası və təsərrüfata xidmət eden adamlar quşları narahat edir, onların normal həyat ritmini pozurlar. Belə yerlərdə kolluq quşlarının bə'zi növləri ekologiyasını dəyişib, hündür ağaclarда yuva tikirlər. Bir sırə quşlar ev heyvanları ilə qarışq sürürlər əmələ gətirib, qidasını tez və asan tapırlar. Əkin sahələrində bioloji məhsul qalıqları quşlar üçün əlavə qida mənbəyi təşkil edir. Teleqraf xətləri, yollar və başqa antropogen ünsürlər quşların miqrasiyasına kömək edir. İnsanın hündür daş tikililəri quşlar üçün qayaları, tarlalar çəmənliyi, bağlar və parklar meşəni, su anbarları gölləri, kanallar çayları qismən olsa da əvəz edirlər.

Beləliklə, ətraf mühitin antropogen dəyişdirilməsi quşların ekologiyasına mənfi və müsbət tə'sir edir. Bu mə'lumatlar quşların səmərəli istifadə edilməsinin və onların qorunmasının elmi əsasını təşkil etməlidir.

### 5.6. Məməlilərin ekoloji qrupları

Quşlar hava mühitini yaxşı mənimsəyiblər, məməlilər isə torpaq və su mühitinə quşlara nisbətən cəha yaxşı uyğunlaşıblar. Torpaq altında hərəkət edən, qidalanan və uzun müddət yaşaya bilən quş yoxdur. Lakin yereşənlər və köstəbeklər torpaq altında yaşayırlar. Suda nəsil verən quş yoxdur, lakin belə məməli heyvan var (balina). Müasir məməlilər 4000 növdür, yə'ni quşlardan iki dəfə azdır, lakin biosferin həyatında məməlilərin rolü daha böyükdür. Ona görə ki, məməlilərin ətraf mühitə tə'siri daha güclüdür. İnsanın bioloji varlıq kimi məməlilər sinfinə daxil olmasını da nəzərə alaraq, biosferdə bu heyvanların ekoloji mövqeyini daha düzgün təsəvvür etmiş olarıq.



**Şəkil 72.** Xırda quşlardan ötrü hazırlanan sün'i yuvalar (quş evcikləri): 1 - qapağı açıla bilən evcik; 2 - qərbil taxtadan qayrlan evcik; 3 - qabaq divarı çıxarıla bilən evcik; 4 - kub formalı evcik; 5- koğuş formalı evciyin uzununa kösiyi; 6 - üçbucaq formalı evcik; 7 - arıquş evciyi; 8 - giriş yolu gizlədilmiş evcik; 9 - betondan hazırlanmış evcik.

### **5.6.1. Məməlilərin yaşama yerinə görə qrupları**

Məməlilər sinfinə daxil olan heyvanlar yaşama yerinə görə bir neçə qrupa ayrılır: yerdə yaşayanlar, torpaqda yaşayanlar, ağaçda yaşayanlar, uçanlar, suda yaşayanlar, sinantrop məməlilər.


**a) Yerdə yaşayan məməlilər.** Yerdə hərəkət edən, yerdə qidalanan, yerdə yatan və nəsil verən heyvanlara yerdə yaşayanlar deyilir. Yerdə yaşayan məməlilər qrupu 3 yarımqrupa ayrıılır: açıq yerdə yaşayanlar, meşədə yerdə yaşayanlar və qayalıq yerlərdə yaşayanlar. Açıq sahələrdə yaşayan məməlilər çoxdur: qulan, at, sayqak, dəvə, dovşan, ceyran və başqa antiloplar. Kisəli məməlilərin də bir sıra növü açıq sahələrdə yaşayır. Açıq sahədə yaşayan məməlilər cəld hərəkətli olur, uzaq məsafləyə az vaxtda qaça bilirlər. Bu heyvanların hiss orqanları yaxşı inkişaf etmişdir. Qayalıq yerlərdə yaşayan məməlilər çox deyil: dağ keçisi, göpkör (qarapaça), tur, muflon, bəbir və s. Meşədə, ənənə yerdə yaşayan məməlilərdən maralı, cüyürü, sığırı, vaşağı və s. göstərmək olar. Bu heyvanların təbii yırtıcılarından gizlənib qorunmasında meşə böyük rol oynayır. Vaşaqla da meşədə gizlənir, lakin qorunmaq üçün yox, ovlamaq istədiyi heyvanlara görünməmək üçün gizlənir.

**b) Torpaqda yaşayan məməlilər.** Torpaqda yaşayan məməlilər qrupuna yereşənlər, köstəbəklər, zirehlilər, borudışlılər, gəmiricilərin çoxu ada dovşanları və s. daxildir. Torpaqda yaşayan məməlilər qazıcı həyat keçirirlər. Bu heyvanların gözləri, qulaqları, hətta quyruğu regressiv inkişaf etmiş, xəzi gödəlmüş, torpağı qazmaq üçün adətən ön ətraflarından, bəzəzi növlər isə dişlərindən istifadə edirlər.

**c) Ağaçda yaşayan məməlilər.** Ağaçda hərəkət edən, ağaçda qidalanan, ağaçda yatan və ağaçda nəsil verən məməlilərə ağaçda yaşayanlar deyilir. Bu qrupa meymunlar, yarımqrupa meymunların çoxu, gəmiricilərin eksəriyyəti, meyvə ilə qidalanan yarasalar və kisəli məməlilərin bəzəcə növü daxildir. Cüçüyeyənlərin, kəmənlilərin və yırtıcıların da bir sıra növü ağaçda yaşayır. Ağaçda yaşayan məməlilər üçün uzun ilişkən quyrıq, tutucu pəncələr və bədən səthinin böyük olması səciyyəvidir. Sincab və bu kimi məməlilərin bədənin yanlarında dəri qatlaq və tüklər tarımlaşanda libinin bədən səthini böyür, onun bir ağaçdan başqasına sıçramasına imkan yaradır. Ağaçda yaşayan məməlilərin ətraflarının uzun olması da onların ağaçda hərəkətini asanlaşdırır.

**q) Uçan məməlilər.** Məməli heyvanlar hava mühitini də mənimseməyə cəhd etmişlər. Uçan məməlilər əsasən yarasalarıdır. Yarasaların çoxu havadan cüçü ovayı, mağarada, ağaç koğuşunda və insan tikintilərinin taxtapusunda nəsil verir. Yarasanın ciyin hissəsindən başlamış barmaqlarına qədər, sonra bədənin yanları ilə arxa ətraflarına və qıvrıgunun ucuna qədər nazik uçma pərdəsi əmələ gəlmışdır. Bu pərdə funksiyasına görə quşların qanadlarını əvəz edir. Yarasanın ağız yarığı çox genişdir, onun havada cüçü tutmasını asanlaşdırır. Bu heyvanın çox iri olan xarici qulaqları zəif səs dalğalarını da tutmağa imkan yaradır. Quşlar kimi yarasanın da döş sümüyü üzərində olan til güclü döş əzələlərinin yerləşməsi üçün məkandır. Yarasanın oks-sədadən istifadə etməsi (exolokasiya) çox güclüdür.


**d) Suda yaşayan məməlilər.** Suda yaxşı üzə bilən, suda qidalanan və təbii yırtıcılarından suda qorunan məməlilərə suda yaşayanlar deyilir. Lakin belə heyvanlar hamısı atmosfer havası ilə tənəffüs etdikləri üçün ilk qurğularıdır. Suda yaşayan məməlilər iki yarımqrupa ayrılırlar: yarimsu həyatı keçirənlər və əsil su məməliləri. Yarimsu həyatı keçirən məməlilərə ördəkburun, su yereşəni, ondatra, bataqlıq qunduzu, dəniz donuzcuğu, suiti, su sıçanı və s. daxildir. Bu heyvanların dərisində qıl kimi sərt tüklərin altında yumşaq xəz yerləşir və onları islanmaqdan qoruyur. Suda yaşayan məməlilərin arxa ətrafları üzmə pərdəsinə malikdir. Heyvan onlarla yaxşı avar çökür. Yarimsu məməliləri suda və həm də quruda qidalanırlar.



**Şəkil 73. Məməlilərin əsas ekoloji qrupları:** 1 - yaşama yerinə görə: 1.1.- yerdə olanlar, 1.2.- torpaqda yaşıyanlar, 1.3.- ağacda yaşıyanlar, 1.4.- uçanlar, 1.5.- suda yaşıyanlar, 1.6.- sinantropolar. 2- sutkalıq fəallığına görə: 2.1.- gündüz məməliləri, 2.2.- alaqqarlıq məməliləri, 2.3.- gecə fəal olanlar, 2.4.- hər vaxt fəal olanlar; 3- qida xarakterinə görə: 3.1.- otneyənlər, 3.2.- dənyeyənlər, 3.3.- cütüyeyənlər, 3.4.- yırtıcılar, 3.5. - polifaqlar; 4-seksual münasibətə görə: 4.1.-monoqamlar, 4.2.- qarema saxlayanlar, 4.3.-poliqamilar; 5-illik feallığına görə: 5.1.-bütün mövsümlərdə fəal olanlar, 5.2.-qişa ehtiyat qida yiğanlar, 5.3..- yay yuxusuna gedənlər, 5.4.-qiş yuxusuna gedənlər, 5.5.- qida miqrasiyası edənlər; 6 -nəsil vermə yerinə görə: 6.1.- yerdə balalayanlar, 6.2.-torpaqda qazılmış yuvalarda bala verənlər, 6.3.-ağacda (yuvada, koğuşda) balalayanlar, 6.4.- suda bala doğanlar, 6.5.-sahildə bala verənlər, 6.6.-antropogen tikililərdə bala verənlər; 7-nəsil qayğısına görə: 7.1.- yumurta verməklə çoxalanlar, 7.2.- balasını kisədə gəzdirenlər - kisəlilər 7.3.- xüsusi yuvası olmayan ali məməlilər, 7.4.- xüsusi yuvası olan məməlilər və s.

Əsil su məməliləri yarımqrupuna kürəkayaqlılar, sirenler, balinakimilər və ağ ayı kimi başqa heyvanlar daxildir. Bunların bədəni uzunsovudur, ətrafları kürəyə oxşayır. Balinakimilər su mühitinə ən yaxşı uyğunlaşmış məməli heyvanlardır. Balinaların qidalanması, yatması, hətta nəsil verməsi də suda olur. Lakin gürəkayaqlılar və sirenler bala doğmaq üçün mütləq sahilə çıxırlar. Ağ ayı da sudan balıq ovlayır, suda dincəlir, lakin nəsil vermək üçün sahile, qayaların və böyük buz parçalarının üstünə çıxır.

**e) Sinantrop məməlilər.** Sinantrop məməlilər əsasən ev siçanı, boz siçovul, bə'zi yerlərdə həm də qara siçovuldur. Ev siçanı və boz siçovul kosmopolit heyvanlardır, yə'ni bütün dünyada yayılmışdır. İnsan tikililərini siçansız və siçovulsuz təsəvvür etmək çətindir. Onlar zirzəmilərin «ordersiz» sakınları, nəqliyyatın isə bilesiz sərnişinləridir. Sinantrop məməlilər gizlin həyat keçirdikləri üçün onlara qarşı aparılan mübarizələrin effekti az olur. Dünyada çalışan kənd təsərrüfatı zəhmətkeşlərinin yetişdirdiyi məhsulun 1/5 hissəsinə siçan-siçovul aparır. Quşların sinantropaşma şkalası məməlilərə də tətbiq edilə bilər.



Şəkil 74. Bə'zi məməlilərin lokomotiv xüsusiyyətləri: I- atın və hepardin adı hərəkət formaları: A - at, B - hepard; 1 - addimla yeriş, 2- dördayaq qaçış; II- açıq sahədə səkidici qaçış; 3- qum siçanı, 4- ərobduşanı, 5-kenquru; III- delfinin üzmə fazaları; IV- suiti növlərinin quruda hərəkəti: 6 -adi suiti, 7-dəniz pişiyi; 8- morj.

### 5.6.2. Məməlilərin ərazidə məskunlaşma vaxtına görə qrupları

Məməli heyvanlar ərazidə məskunlaşma vaxtına görə quşlar kimi çoxlu qrupa ayrılmır. Məməlilərin əksəriyyəti konkret regionda oturaq yaşayırlar. Yalnız bə'zi məməlilərin (balinakimilərin, yarasaların bə'zi növləri) qışlama regionu ilə nəsil vermə regionu ayridir. İlin mövsüm dəyişiklərinə uyğunlaşmaq üçün quşların köcməsini məməlilərin qış yuxusuna getməsi əvəz edir.

### 5.6.3. Məməlilərin həyatının mövsüm hadisələri

Təbiətin mövsüm dəyişkənliliyinə məməlilərin uyğunlaşması müxtəlifdir. Onların həyatı üçün vacib olan hər bir boloji hadisə ilin konkret mövsümünə tabe edilmişdir: nəsil vermək, qış hazırlığı, tüləmə, qış yuxusuna getməsi, miqrasiya etmək məməlilərin həyatının mövsümlə bağlı olan hadisəlidir.

**a) Məməlilərin nəsil verməsi.** Məməlilərin nəsil verməsi konkret növ üçün qida çox olan və balanın inkişafına ətraf mühitin müsbət tə'sir etdiyi vaxta düşür. Ona görə bütün növlərin eyni vaxtda nəsil verməsi ola bilməz. Quşlardan fərqli olaraq məməlilərin nəsil verməsi vaxt baxımından yiğcam deyil. Sinantrop məməlilər ilin bütün mövsümlərində nəsil verirlər. Bə'zi gəmiricilər hətta qarın altında balalayırlar. Otyeyənlər əsasən yazda, mevvəyeyənlər isə payızda nəsil verirlər. Yürticilərin nəsil verməsi onların əsas ovunun nəsil verib çoxaldığı vaxta tabe edilmişdir.

**b) Məməlilərin qış hazırlığı.** Məməlilərin qış hazırlığı onların həyatında vacib hadisədir. Bu heyvanlar payızda intensiv qidalanıb kökəlir, piylənir, tüləyir, bə'zi növlər qışa ehtiyat yem toplayır. Otyığanlar və bə'zi siçanlar yayda otu biçib qurudur və daş altında örtülü bir yerə yiğirlər. Dağ siçanı

göbelök qurudub qışa saxlayır. Safsar və norka qurbağaları böyük özünün yuvaçı yaxınlığında gizlədir. Yirtici momolilərin bə'ziləri yeyib öyduqdan sonra ovunun qalan hissəsini torpaqda basdırır gəldir.

**c) Məməlilərin tüləməsi.** Məməlilər adəton ilə bir dəfə tük örtüyünü təzələyir (tüləyir). Onların tüləməsi adəton ilin isti vaxtına düşü və qışa hazırlıqdır.

**q) Məməlilərin qış yuxusuna getməsi** - bioloji oholiyyətinə görə quşların köçməsini əvəz edir. İl in mövsümündən asılı olaraq qidasını kəskin dəyişə bilməyən momolilər qış yuxusuna getməyə məcbur olurlar. Cüütüyeyənlər, yarasalar, porsuqlar, bir sıra gəmiricilər və s. Bu heyvanlar qış yuxusundan övvəl çox piyonır, qış yuxusunda olanda özünün daxili ehtiyatından (piyindən) istifadə edirlər.

**d) Məməlilərin miqrasiyası.** Miqrasiya etmək momolilərə xas olan bioloji hadisədir. Yirtici momolilər səciyyəvi şikarlarını izleyərək qidalanma miqrasiyası edirlər. Gəmiricilərin çox növü ilə hər mövsümündə daha çox yararlı yaşama yeri tutmaq üçün miqrasiya edirlər. Səhrada və çöllərdə sürü halında yaşayan deşquqlular su içmək üçün hər gün uzaq məsafəyə miqrasiya etməli olurlar. Simal maralı, kürökayaqlılar, balınakimilər və bə'zi yarasalar min kilometrlərlə məsafəyə miqrasiya etməklə kəçəri heyvanı xatırladırlar.

#### 5.6.4. Məməlilərin gecə-gündəzlük fəaliyinə görə qrupları

Quşlar kimi məməlilər də gündəz, ala-qaranlıq vaxtında və gecə foal olurlar.

**a) Gündəz məməliləri.** Məməli heyvanların böyük bir qrupu gündəz foal tur: primatlar, qunduzlar, sincablar, xor-tumlular, təkdırnaqlılar, cütdırnaqlılar və s. Bu heyvanların ala-qaranlıq vaxtında foal olması az hallarda müşahidə edilir. Onlar gündəz qidalanır, gecə gizlənib yatırlar.

**b) Ala-qaranlıq vaxtında foal olan məməlilər.** Ala-qaranlıq vaxtında foal olan məməlilər azdır: dovşanlar və bə'zi

yarasalar. Bu heyvanlar gündəz və gecə gizlənib yatır, axşam hava qaralanda və sohət işıqlaşanda foal olurlar.

**c) Gecə məməliləri.** Cüütüyeyənlər, bə'zi yarasalar, gəmiricilərin çoxu və yirticilər gecə foal olur, gündəz isə gizlənib yatırlar. Lakin bu qrupdan olan bə'zi heyvanlar (məs. yirticilər) acənda gündəz də ova çıxırlar. Çölləndən gecə heyvanıdır, lakin bə'zor, gündəz talalara çıxıb qidalanır. Dovşanın da gündəz qidalanmasına rast gəlmək mümkündür.

#### 5.6.5. Məməlilərin nəsil qayğısına görə qrupları

Məməlilərin on böyük nəsil qayğısı rüyəyimi balalığında gözdirib, özünün qanındaki qida maddələri hesabına inkişaf etdirməsi, doğulduğundan sonra isə ovozsız qida olan süd ilə boşlamosıdır. Məməlilərin balası cinsiyyət yetişkinliyinə çatana qədər valideynlərinin qayğılarından nəticədə edir, onların həyat təcrübəsini mənimşəyir. Lakin momolilərin nəsil qayğısı onların təkamülcə inkişaf soviyyəsinə əsasən 3 qrupa ayrılır: ilk momolilərin nəsil qayğısı, kisiə i məməlilərin nəsil qayğısı və ali məməlilərin nəsil qayğısı.

**a) İlk məməlilərə** yumurtlayan momolilər də deyilir. Bınlara ördəkburun, yexidnə və proyekidnə daxildir. Avstraliyada, Yeni Qvineyada və Tasmaniyada yayılmışdır. Uzunluğu 40 sm-ə qədər olan primitiv heyvanlardır. İlk momolilərin bədən temperaturu  $25\text{-}30^{\circ}\text{S}$  olur. Bunlar yumurtlamaqla çoxalırlar. Lakin mayalanmış yumurta 16-27 gün yumurta boğrusunda saxlanılır. Ona görə kürt yatmalan az vaxt apardır (16 gün). İlk momolilərin öməkləri yoxdur, sud vəzərinin axarları qarın tərofdo döriyə açılır, bala südüt də sidən yalayırlar.

**b) Kisəli məməlilərin nəsil qayğısı.** Kisəli momolilər nəsil qayğısına görə ilk momolilər ilə presentəhlər arasında orta mövqə tuturlar. Bunlar bala doğma, çoxalırlar. Lakin balaları doğulanda çox kiçik və zoif olurlar. Nəsəfən, kütləsi 60-70 kq olan kenqurunun yenico doğulmuş balası 80 q-dan çox deyil. Bu heyvanların qarın tərofində torba kimi kisəsi olur. Kisənin içəri divarında öməkler yerləşir. Təzəcə doğulmuş bala anasının köməyi ilə kisəyə sinüsdürür. Orada

bala ömcəyi ağızına salır, ömcək şişib balanın ağızını doldurur. Süd vəzisini xüsusi əzələlər sıxır, süd balanın ağızına axır. Bala xeyli böyüdükdən sonra kisədən çıxıb anasının yanında gozib dolanır, lakin təhlükə hiss edəndə dərhal qaçıb kisəyə girir. Kisəli məməlilər dünyadan müxtəlif qit'ələrində olublar. Lakin Avropada və Asiyada ali məməlilər əmələ gəldikdən sonra kisəliləri sıxışdırıb aradan çıxmışlar. İndi kisəlilər Amerikada, Avstraliyada, Tanzaniyada və Yeni Qvineyada yaşayır.

**c) Ali məməlilərin nəsil qayğısı** daha güclüdür. Bo'zi məməlilər (süleysim, sıçan, sıçovul) quş kimi isti yuva tikib orada balalayırlar. Ayı və çay qunduzu kimi məməlilərin xüsusi daxması olur. Gəmiricilərin torpaqda qazdıqları mürekkeb yuvalarda onların balaları təhlükəsiz böyüyürler. Tülkü, porsuq, tirandaz kimi məməlilər torpaqda çox dərin yuvalar qazıb nəsil verirlər. Ağac koğuşunda balalayan məməlilər də var: sincab, dəlo, yarasə və s.

### 5.6.5. Məməlilərin sosioloji qrupları

Məməlilərin ətraf mühit ilə əlaqəsi, o cümlədən növlərə rəsədi və növdaxili münasibətləri anadangolmə instinkt, şor-tsiz və şortlu reflekslər, həm də fərdi təcrübəyə əsaslanır. Ona görə məməlilər ətraf mühitin konkret şəraitinə (situasiyaya) uyğun davranışa bilirlər. Onların sosioloji əlaqələri quşlara nisbatən daha dəqiq və daha zəngindir. Sosioloji əlaqələr baxımdan məməliləri 3 qrupa ayırmak olar: tok yaşayanlar, ailəvi qrup əmələ gətirənlər, böyük sürünlər əmələ gətirənlər.

**a) Tok yaşayan məməlilər.** Tok yaşayan məməlilər azdır: dovşanlar, tülkürlər, safsarlar, dələlər, cüctiyyeyənlər və gəmiricilərin qışda fəal olan bo'zi növləri tok yaşayırlar. Bunnaların yuva sahəsi və daimi siğınacaq yeri olur, onu qoruyurlar. Tok yaşayan məməlilərin balaları böyüdükdən sonra valideynlərindən ayrılib, özüne yuva sahəsi tutur və tok yaşayır.

**b) Ailəvi qrup əmələ gətirən məməlilər.** Məməlilərin bir sıra növü (sünbülli qırانlar, otyığanlar, meymunlar və s.) bol qida olan yerlərdə düşərgə əmələ gətirir, lakin düşərgədə hər

ailənin ayrıca sahəsi olur. Bu ailələr bir-birilə daima əlaqə saxlayır və onların hamisəsinin yaşama effekti yüksəkdir.

**c) Böyük sürünlər əmələ gətirən məməlilər.** Məməlilərin əksəriyyət növünün ailə sürünləri payızda və qışda birloşib böyük və adətən köçəri sürünlər əmələ gətirirlər. Məsələn, dirnaqlı heyvanların köçəri sürünləri qidalanma yerini dəyişdirməklə otlağın tükənməsinin qarşısını alır, yırtıcılardan qorunmağı asanlaşdırır. Balinaların, morjların və suitilərin böyük sürünləri donuzin qida ilə zəngin hissələrini tez tapmağa imkan yaradır. Sürünlər dominant (başçı), subdominant və tabeçi mövqə tutan föndlərdən ibarət olur. Sürü bağıçısı sürüni idarə etməkdə solvo yer verəndə və ya xəstələndən başçı olmaq mövqeyini itirir və onun yerini dərhal subdominant föndlərdən biri tutur. Sürünlərin müxtəlif mövqeli föndlərdən ibarət olması ekoloji şəraitin dəyişilməsinə populyasiyanın operativ uyğunlaşmasını təmin edir. Bo'zi sürünlərdə vəzifə bölgüsü mövcuddur. Məsələn, şir sürüsünün erkəkləri sahəni qoruyur, dişiləri isə ov edir və balalarının qayğısına qalır. Canavar iri heyvanı ovlamaq istəyəndə sürü əmələ gətirir. Sürüdə olan canavarın bo'zi ovu qovur, bo'zi ovun qabağını kosib geri qaytarır, bo'zi isə pusquda durub qofləton hücumu keçir. Belə halda töbii seçimə təkcə förd soviyyəsində deyil, həm də qrup soviyyəsində gedir və populyasiyanın yaşama imkanı çıxalır. Bo'zi növlərin balaları böyüdükdən sonra anası ilə qalır, bo'zi növlərin balaları isə ayrıca sürü əmələ gətirir. Ümumi qayda olaraq qış aylarında məməlilərin sürüsü daha böyük olur.

### 5.6.6. Məməlilərin cinsiyyətə görə qrupları

Məməlilər cinsiyyət münasibətine görə iki əsas qrupa ayrılır: monoqamlar və poliqam olanlar. Monoqam məməlilərə dovşanlar, cüctiyyeyənlər, gəmiricilər və yırtıcıların bir sıra növləri daxildir. Bu heyvanlar ailəvi yaşayır, hər ailənin yuva sahəsi olur və onu ailə başçısı qoruyur. Poliqam məməlilər dənə çoxdur: bo'z cüctiyyeyənlər, primatlar, bo'zi gəmiricilər, balinakimilər, kürəkayaqlılar, tokdırnaqlılar, cütdırnaqlılar və s. Bu heyvanların bir erkəyi bir neçə dişini mayalayır. Poliqam

heyvanlar büyük sürürlərə yaşayırlar. Sürü başçısı sürünү idarəetir. Sürü başçısının əsəb sistemi və hiss orqanları yaxşı inkişafına görə başqalarından fərqlənir, heyvanın stabil fəaliyyətini təmin edir. Sürü başçısı maksimal sağlam, güclü, dözümlü və təcrübəli olması də diqqəti colb edir. Həmin keyfiyyətlərdən möhrum olub sənədən sürü başçısı mövqeyini itirir.


### 5.6.7. Məməlilərin qida xarakterinə görə qrupları

Quşlar kimi məməlilər də müxtəlif şəraitdə qidalanırlar: yerdə, torpaq içərisində, suda, ağaçda, havada və başqa şəraitdə. Qida xarakterləri ilə görə məməlilər 4 qrupa ayrılır: bitkiyeyənlər, cücüyeyənlər, yırtıcılar və çoxşeyyeyənlər (polifaq).

**a) Bitkiyeyən məməlilər.** Bitgi ilə qidalanan məməlilər çoxluq təşkil edir: briqanad yarasalar, tokdırmaqlılar, cütdırmaqlılar, xortumlular, dovşanlar, gomircilər, yarıummeymənlər və s. Məməlilərin əyni bir növüne aid heyvanın qidası müxtəlif ekoloji şəraitdə fərqli ola bilər. Məsələn, boz ayı Kamçatka sahillərində osason balıqla, Mərkəzi Asiya dağlarında gomircilərlə, Azərbaycanda isə meyvə və gilomeyvə ilə qidalanır. Ona görə ki, soyuq yerdə yaşamaq yüksək kolorılı qida tələb edir. Şimal məralı yay aylarında osason otla, qışda isə mamurla qidalanır.

**b) Cücüyeyən məməlilər.** Yarasaların çoxu, yereşənlər, kirpiler, dişsiz balınlara, boz kişolılara, qarışqayeyənlər, yeyixidnalar və s. Cücüyeyənlər məməlilər qrupuna daxildir. Bu heyvanlara xırda iti dələr, uzun və yapışqanlı dil sociyyəvidir. Dişsiz balınlara xırda su cüçüləri ilə qidalandıqları üçün onların ağızında «balına bağları» adlı çoxlu çıxıntılar yerləşir, heyvanın ağızına su axını ilə daxil olan cüçüləri süzbə saxlayır. Yarasalar yastı və cəli ağızı ilə havada cüçüləri tutub yeyə bilir. Qarışqayeyənlər - zən və yapışqanlı dilinə termitləri yapışdırıb ağızına çəkir, güclənən otaqları ilə termit yuvalarını dağıdır.

**c) Yırtıcı məməlilər.** Canavarlar, pişiklər, dələlər, ayılar yırtıcı məməlilərdir. Bu heyvanlar tökcə kiçik güesüz heyvanları yox, özündən böyük olan heyvanları da ovlaya bilir. Yırtıcı heyvanların köpök dişləri yaxşı inkişaf etmiş, caynaqları iti və



Səkil 75. Məməlilərin yaşama şəraiti və hərəkət qaydaları: Qaçanlar: 1 - kiçik sünbülgir, 2- dovşan, 3- ceyran; Ağaca dirmananlar: 4 - kisəli kuskus, 5- sincab, 6 - hörfümçökvari meymuni, 7 - ərincek; Ağacda uçanlar: 8 - sincab, 9 -süzücü. 10 - kisəli süzücü, 11- yunqanad. 12 hibon; Uçanlar: 13- cürtdan könlüçə, 14 - enliqulaq qırışıqdodaq; Suda üzənlər: 15 - desman, 16 -ağ delfin, Qazıcılar: 17 - köstəbək, 18-korus, 19- kor siçan, 20 - çılpaqdörlü yeresən.


möhkəm olur. Yırtıcılar çox cəld hərəkətli heyvanlardır. Onların fəal ov edə bilməsi üçün hiss orqanları, dayaq-əzələ sistemi və başqa orqanları təkmilləşmişdir, lakin onların ovlamaq istədiyi heyvanlar da özünü qorumaq üçün lazım olan əlamətlərini daima təkmilləşdirmişlər. Beləliklə ovlayan və həm də ovlananlar hər ikisi proqressiv təkamül etmişlər.

**q) Çoxşeyyeyən-polifaq məməlilər.** Məməlilərin bir sıra növlərinin qidası çox müxtəlidir. Belə növlərə çoxşeyyeyən və ya sadəcə polifaq deyilir. Canavar polifaq heyvanlara klassik misaldır. O, qovun, qarpzı və meyvədən başlamış çoyirtkə, siçan, dovşan və matala qədər nə tapa bilsə onunla qidalanır. Ona görə canavar kimi növlər hər yerdə yaşaya bilir və dünyaya geniş yayılmışdır. Tülükü ət tapa bilməyəndən həşərat da ovlayır, meyvədə yeyir. Ayının ləzzətli yediyi qidalardan biri də baldır.

### 5.6.8 Məməlilərin ekologiyasına antropogen amillərin tə'siri

Antropogen amillər quşlara təsir e'diyi kimi məməli heyvanlara da keyfiyyət və komiyyət baxımından, birbaşa və dolayı yollarla təsir edir.

**a) Məməlilərin keyfiyyət göstəricilərinə antropogen amillərin tə'siri.** Antropogen amillərin tə'siri altında dünyada məməli heyvanlarının yüzlərə növünün tələf edilməsi göstərir ki, bu heyvanların keyfiyyət göstəricilərinin zəifləməsində insanın günahı az deyildir. Bunu Azərbaycanın faunası məsləhətində görmək olar. Paleontoloji və arxeoloji qazıntılar isbat edir ki, mamont və ilk öküz kimi heyvanların yox edilməsində keçmiş nəsillərimiz töqsikardırlar. Azərbaycanın orazisində yaşamış məməlilərdən XI-XII əsrlərdə şir və qulan, XVII əsr dən hepard, XX əsrin ovvolorında pələng tələf edilib nəslə kəsilmişdir. Hazırkı vaxtda Azərbaycanda zolaqlı kaftar, çay samuru, manul pişiyi kimi heyvanların qalması şübhəlidir.



**Səkil 76.** Boz məməlilərin zahiri görüşünün qida xarakteri ilə əlaqəsi: 1-zürafə (ağac yarpağı yeyir), 2-bizon (ot yeyir), 3-vaşaq (ovunu pusub tutur), 4-canavar (ovunu qovub tutur), 5-gölincik (sığanı yerindən ovlayır).

Azərbaycanın müasir yerli faunasına daxil olan 92 növ məməli heyvanlara olavə olaraq 10 növ yeni heyvan gətirilmişdir: ada dovşanı, bataqlıq qunduzu, rorka, skuns, yenot, yenotabonzor it, şinşilla, sayqak, zubr, xaşlı maral. Bunlardan norka, skuns, sayqak və zubrun introduksiyası uğursuz olmuşdur. Yenotabonzor it Azərbaycanda iqlimləşmiş, lakin onu faydalı fauna üçün çox zorərli heyvan hesab etmək olar.

**b) Məməlilərin yayılmasına antropogen amillərin tə'siri.** Azərbaycan faunasına daxil olan məməlilərin bir sıra növü inди də respublikada yaşayır, lakin onların yayıldığı rayonlar kiçilmiştir. Məsəlon, nocib maral vaxtilə Azərbaycanda bütün meşələrin sakini olduğu halda, indi yalnız Böyük Qafqazın cənub yamaclarındakı dağ meşələrində Girdimançay ilə Balakon arasındaki massivdə qalmışdır. Keçmişdə yaylaqlarımızda böyük sürülörlə yaşamış muflon indi yalnız Ordubad yaylaqlarında qalmışdır. Bütün dağlarımızın qayalıqlarını özünü məskən etmiş dağ keçisi (bezoar keçi) indi yalnız tək-tək qayalarda qala bilmişdir. Sildirim qayalıqların adı sakini olmuş qarapaçanın nöslinin kəsilməsi qorxusu yaranmışdır. Bəbir və ya xallı pələng əsəson Naxçıvan dağlarında qalmışdır. Kür-Araz ovalığında böyük sürülörlə yaşamış olan ceyran indi əsəson Şirvan qoruğunda və Bondovan yasaqlığında qalmışdır. Çöl pişiyinin nöslü kəsilmək üzrədir.

Bə'zi növlərin yayılma sahəsi genişlənmişdir. Məsəlon, 1960-ci illərə qədər oxlu kirpi (tirandaz) Talyş dağlarında olurdu, indi isə Azərbaycanın aran və dağotayı rayonlarında geniş yayılmışdır. Cücüyeyənlərin, yarasaların, gəmiricilərin, xüsusən sinantrop məməlilərin yayılması genişlənmişdir. Çaq-qal, tülkü, canavar və bu kimi heyvanlar antropogen sahələri asanlıqla mənimşəyiş, kəndlərin və qəsəbələrin faunasına daxil olmuşlar.

**c) Məməlilərin sayına antropogen amillərin tə'siri.** 1950-ci illərə qədər Azərbaycanda hər il orta hesabla 260 min baş məməli heyvan ovlanıb oti tədarük edilmiş, 100 min baş heyvan ovlanıb xez-dərisi tədarük edilmişdir. İndi heç bir ov heyvanlarının oti tədarük edilmir. Yalnız qaban və dovşanın oti üçün icazəli (lisenziyali) ovlanması davam etdirilir. Məməlilərin başqa növlərinin sayı kəskin azallığı üçün onlara qarşı ətlik istiqamətində ov dayandırılmışdır. Xoz-dəri istiqamətli ovçuluqda bataqlıq qunduzu və dovşan əsas yer tutur. Qalan növlərin ovlanıb tədarük edilməsi xeyli azalmışdır. Canavar, boz ayı, çäqqal və tülküün sayı xeyli çoxalmışdır.

## **6. ONURĞALI HEYVANLARIN SƏMƏRƏLİ İSTİFADƏSİ VƏ QORUNMASI**

**H**eyvanlar aləminin səmərəli istifadə edilməsi və qorunması ətraf mühitə qayğılaş münasibətin vaci, tərkib hissəsidir. Onurğalı heyvanlar tək miləşmiş quruluşu, geniş yayılmasına, biokütləsinin çoxluğuna, fəal olması və maddələr mübadiləsinin intensivliyinə görə təbiotin müxtəlifliyinin saxlanmasında əvəzsiz rol oynayır, cəmiyyətin stabil inkişafına pozitiv tə'sir edir. Təbii ekosistemlərdə onurğalı heyvanların konsument mövqeyi güclü biotik faktordur. Müxtəlif ekosistemdə ikinci məhsulun böyük bir hissəsi onurğalı heyvanların hesabına formalaşır.

İnsanın iqtisadiyyatında, elmi, mədəni və estetik inkişafında onurğalı heyvanların əhəmiyyəti daha böyükdür. Ev heyvanlarının, ov obyektlərinin və elmi-tərəübə heyvanlarının əksoriyyəti onurğalı heyvanlardır. Bu baxımdan vətənə balıqları əvəzənilərdir. Bir sözə desək, insan onurğalı heyvanların özündən, məhsulundan və fəaliyyətdən qədim vaxtdan bəri istifadə etmiş və ildən-ilə daha çox istifadə edir.

Müasir dövrdə və golocokdə onurğalı heyvanlara münasibət baxımından insanların əsas vəzifəsi bu heyvanlardan istifadəni dəlia da səmərəli etmək, onların genetik fondunu və bioloji müxtəlifliyini qoruyub golocok nəsillərə ötürürəkdir. Azərbaycan Respublikasında onurğalı heyvanların səmərəli istifadəsinin və qorunmasının konsepsual strategiyası heyvanlar aləmi haqqında (1999) və xüsusi qorunan orazilər (akvatoriya) haqqında (2000) Qanunlarda öz əksini tapıbdır.

### **6.1. Balıqların səmərəli istifadəsi və qorunması**

Zoologiya kursundan bilirsiniz ki, döyirmiağızlılar onurğalı heyvanları ayrıca bir sinifdir, onlar balıq deyildir. Lakin döyirmiağızlıların insan tərəfindən istifadə edilməsi və qorunması tödbirlər tətbiq edilərkən onlar balıqlar ilə birlikdə götürülür.


Müasir döyirmiağızlılar parazit-yırtıcı (miksinlər) və yarım-parazit-yırtıcı (minoqalar) su heyvanlarıdır. Onlar su biozenozu üçün neqativ rol oynayır, vətənə balıqlarına zorə verirlər. Axırıncı soviyyəli konsument olduqları üçün yaratdıqları ikinci məhsul iqtisadi baxımdan insana əlverişli deyildir. Lakin minoqaların bəzi növlərinin vətənə əhəmiyyəti var. Minoqanın oti çox yağlı olduğu üçün yerli əhəmiyyətli tərəfdən yüksək qiymətləndirilir. 1950-1960-cı illərdə Xəzər minoqası hər il 500 sentnerdən çox ovlanmışdır. İndi onun sayı ciddi azaldığı üçün Azərbaycanın Qırmızı kitabına daxil edilib qorunur. Miksinlər dənizlərdə əlçinən yaşayır, sürü əmələ göturmər, ona görə də ovlanması eötindir.

Balıqların populyasiyasının sıxlığı və onların sürülər əmələ göturməsi və sürülərin olduğu məkan onların iqtisadi əhəmiyyətinin əsas şərtidir. Qığırdaqlı balıqların əksoriyyəti növü sürü əmələ götürmədiyi üçün onların kütləvi ovlanması mümkün deyildir. Bu balıqlar dünya balıq ovundan 1-2 faiz təşkil edir. Onlardan yüngül sonayedə (qalanteriya) istifadə edilir, heyvandarlıq yemi, sürümə yağıları, bəzi ölkələrdə (Avstraliya, Yaponiya) orzaq məhsulları istehsal edilir.

Sümüklü balıqlar keyfiyyət (növün sayı) və komiyyət (populyasiyanın sıxlığı) baxımından çox müxtəlifdir. Bunlar dünyanın bütün sularında yayılıblar. Çox fəal balıqlardır. Su ekosistemlərinin konsument bölməsinin bütün soviyyələrində sümüklü balıqlar işirak edirlər (yalnız ifrat parazitlik edən balıq yoxdur). Ona görə su mühitində yaşayan canlılar aləminin həyatında sümüklü balıqlar dominant mövqə tuturlar. «Su heyvanı» dedikdə ilk iövbədə balıq yada düşür. Təbiətdə maddələrin bioloji dövriyyəsində və enerji axımında sümüklü balıqların iştirakı böyük idür.

Sümüklü balıqların əksoriyyət rövü böyük sürülər əmələ götürir, ona görə iqtisadi əhəmiyyət də böyükdür.

İnsanın həyatında balıq və balıq məhsulları geniş yer tutur. Heyvanlardan istehsal edilən zülalın 1/3 hissəsinə balıq məhsulları təşkil edir.




Səkil 77. Heyvanların əhəmiyyəti: I-onurğalı heyvanlar, II-balıqlar, III-amfibilər, IV-sürünənlər, V-quşlar, VI-momolulular; a+(plyus)-təbiət üçün faydası, b+(plyus)-insan üçün faydalı, b-(minus)-insan üçün zorolü; a+1-təbiətdə konsument olması, a+2-canlı təbiətin toksiklilikdə iştirak etməsi, a+3-bitkilərin çapraz tozlaşmasında rolü, a+4-bitkilərin yayılmasında iştirak etməsi, a+5-torpağın aerasiyalarında rolü, a+6-təbiəti sanitər olması, a+7-ziyandevicilərin sayıının azaltılması, a+8-azraq bitkilərinin sayıının azaltılması, a+9-torpağı kübroləməsi; b-1-örzəq mənbəyi olması, b+2-dərmən və parfümeriya mənbəyi olması, b-3-gencə seleksiya fondu olması, b-4-xəz-döri və gön mənbəyi olması, b-5-sü no yağıları mənbəyi olması, b-6-qalanteriya əhəmiyyəti, b-7-suvenər mənbəyi olması, b+8-ovçu heyvan kimi istifadə edilməsi, b+9-əməni-estetika əhəmiyyəti; b-1-bitkiləri toləf etməsi, b-2-insana və ev heyvanlarına xəstəlik yayması, b-3-zorolü yiricilərin fəaliyyəti, b-4-parazitlik fəaliyyəti, b-5-ınsana və ev heyvanlarını zəherləməsi, b-6-məhsulu sahədə və arzalarda korlaması, b-7-mebejli və başqa ləvazimati korlaması, b-8-nəqliyyatda toqquşub qızalara səbəb olması və iqtisadi zoror verənisi.

### Azərbaycanda tutulmuş balıqların orta hesabla illik miqdəri (min sentner hesabı ilə)

İlər	Sıx nömrə	Kilo milər	Cəkiki- milər	Noroki- milər	Qızıl- balıqlar	Cəmi
1913-1915	?	-	?	66	5	866
1931-1935	287	10	235	42	?	576
1936-1940	180	18	116	39	?	355
1941-1945	163	24	82	16	?	288
1946-1950	20	27	69	26	?	244
1951-1955	17	326	6	23	?	334
1956-1960	92	267	50	17	0	426
1961-1965	33	387	26	7	0	463
1966-1968	3,6	705	16,4	3	0	728
1978-1991	4	92	12	3	0	511

Dünyada balıqların yerləşməsi forqlı olğu kimi, onları tətbiq etməsi da eyni deyildir. Tutulan balıqların 80 faizi dəniz və okeanlarda, 15 faizi isə şirin suların 1 məbinadır. Dəniz və okeandan olunan balığın çoxu 90 % sahil ən 200 m dərinlikdə qədər olan hissəsindən tutulur, belə yerləşmiş isə cəmi 5 faiz



Səkil 78. Balıq ovunun düzgün (ağ röngli ox işaretləri) və sohv (qara röngli ox işaretləri) aparılması:


1 - balıqların kürüləmə yerində ovun qadağan edilməsi; 2 - töredici balıqların kürüləmə yerinə buraxılması; 3 - moşot *sh.ymun*un tarlaya yönəldilməsi; 4 - balıqların qarşısı alınmış irriqasiya kanalı; 5 - balıq yolu qoyulmuş bənd; 6 - su qoruyan meşənin saxlanması; 7 - su anbarında bahqçılıq təsərrüfatı; 8 - balıqların kürüləmə yerində c. kamması; 9 - dinamitlə balıq ovu; 10 - suyun çirkəndirilməsi; 11 - balıq - su olan irriqasiya kanalı; 12 - bənd qarşısında balıq ovu; 13 - balıq yolu olmayan bənd; 14 - meşənin qırılıb su ilə axıdılması; 15 - suqoruyucu meşənin qırılması.

təşkil edir. Bo'zi yerdə suyun  $2 \text{ km}^2$  sahədən  $50-60$  ton balıq düşdüyü halda, bo'zi suda  $10 \text{ kq}$  və daha az olur. On çox ( $95\%$ ) balıq Sakit və Atlantik okeanadadır.

Su mühitində antropogen faktorların neqativ tə'siri balıqlardan yan keçmir və balıq ovunu azaldır. Azərbaycan sularında qiymətli balıqların azalmasının osas səbəbi antropogen faktorların birbaşa və dələyi ilə tə'siridir.

Balıqlardan səmorolı istifadə edilmə inə və onların qorunmasına nail olmaq üçün strateji və tətki tədbirlər kompleksi həyata tətbiq edilməlidir:

- balıq ovu və balıqcılıq haqqında qanunlara əməl edilməsi;
- balıq ovunun yeri, vaxtı, norması və qaydasının elmi osaslarla düzgün müəyyən edilməsi və həqata tətbiqi;
- balıq ovu yerlərində insanın iqtisadi, hərbi-müdafia və başqa fəaliyyəti üzərində dövlət və ietimai nəzarət;
- qanunsuz balıq ovunun qarşısının alınıması;
- balıqların kürüləmə, qidalanma və oşlama müraciyyəsinə mane olan tədbirlərin aradan qaldırılması;
- balıqların kürüləmə-yetişdirmə tətbiqlərinin və zavod üsulu ilə balıq yetişdirilməsinin yüksək effekti;
- vətənə balıqlarına kürü, sürfə, körpə və yetkin morhələlərdə zorər verən yurciların və bioloj. roqiblərin sayının tənzimlənməsi;
- su daşqınlarında toləf olan balıq körpələrinin xilas edilməsi;



Şkil 79. Azərbaycanda əsas sonaye balıqları ovunun dinamikası:  
A-ovun sayıları, B-ilçələr, 1-nörokimilər, 2-irri çökikimilər, 3-kicik çökikimilər, 4-oru, 5-siyomk, 6-kilko.

-balıq ovlanan suların fiziki, kimyəvi, bioloji və radioaktiv çökələnməsinin qarşısı alınması;

-vətənə balıqlarının parazit və xəsteliliklərinə qarşı mübarizə aparılması və s.

### Azərbaycanın Qırmızı kitabına (1989) daxil edilmiş dəyirmiağzılar və balıqlar

Şinif Dəyirmiağzılar- Cyclostomata

Dəsto Minoqakimilər- Petromyzonthes

Fosilo Minoqalar- Petromyzonidae

1. Minoça- Caspiomyzon Vagneri (Kessler), 1870

Şinif Sümüklü balıqlar- Osteichthyes

Dəsto Qızılbalıqlar- Salmoniformes

Fosilo Qızılbalıqlar- Salmonidae

2. Qızılıxallı- Salmo fario., 1758

Dəsto Çökikimilər- Cypriniformes

Fosilo Çökiler- Cyprinidae

3. Poru (Cənubxozor aqgözü)- Abramis sara bergi Belyaev, 1929

4. Qılınçbalıç- Pelecus enustratus (L), 1758

Dəsto Xan kimilər- Perciformes

Fosilo Xamlar- - Percidae

5. Doniz sıfi- Luciopercat mariae Cuvier, 1928.

### 6.2. Suda-quruda yaşayanların somoroli istifadəsi və qorunması

Şirin sularda və onların sahilində olan biosenozların həyatında suda-quruda yaşayanların sayı və biokütlosi nozori cəlb edən soviyyədə yüksəkdir. Məsələn, Avropanın cənub hissələrindəki göl və çayların sahillərində 1 ha-da 1200-dən çox gö qurbağası olur. Azərbaycanda Kürəğzi balıqçılıq təsərrüfatının hövzələri sahilində 1 ha-da 200-300 göl qurbağası

qeydo alınıbdır. Fransada dağ çayları sahilində 1ha-da 1000-dən çox xallı salam idra olur. Belə sahələrin ekoloji sisteminə amfibilərin yüksək mövqeyini inkar etmək olmaz.

İnsanın iqtisadiyyatında da amfibilərin əhəmiyyətini göz yummaq olmaz. Onlar zorərverici cüçüləri yeməklə faydalı fəaliyyət göstərir, ləliqların kürüstünü və körpələrini yeməklə isə zoror verirlər. Cüciyyeyən quşların əksəriyyəti gecə yatır. Bu vaxt cüçü yeməkdə onları amfibilər əvəz edirlər. Suda-quruda yaşayanlar özləri, kürüsü, sürfəsi və körpələri faydalı quşların, momoliorin, sürünonlərin, bəliqlərin qidasını təşkil edirlər. Bə'zi ölkələrdə (Avropa, Şimali Amerika, Cənub-Sərqi Asiya) iri qurbağa ovlanır. ABŞ-da öküz qurbağası yetişdirib-artıran fermalar təşkil edilmişdir. Kanada quru qurbağının xüsusi fermalarda yetişdirib kənd tosorrüfatı sahələrinə buraxmaqla zorərverici cüçüləri qarşı bioloji mübarizə aparılır. Elm və tədris, tibbi və bioloji təcrübələrdə amfibilər laboratoriya heyvanı kimi geniş istifadə olunur.

Suda-quruda yaşayanların qorunmasına dair xüsusi tədbirlər azdır. Bunlaçaydalı fauna adı altında qorunur. Amfibilərin yaşama yeriinin qorunub saxlanması faydalı tədbir hesab edilir. Balıqyetişdirmə tosorrüfatları törədici qurbağaları ovlayıb elmi laboratoriyalara verməklə ikitorofli faydalananır.

### Azərbaycanın Qırmızı (1989) kitabına daxil edilmiş amfibilər

Dost Qayıraq ilər- Caudata (Urodele)

Fəsilə salamandrlar- Salamandridae

1. Adı triton- Triturus vulgaris L., 1758

2. Daraqlı triton- Triturus cristatus (Lau), 1786

Dost Qayıraq ilər- Anura

Fəsilə Sarımsaqılırlar- Pelobatidae

3. Suriya sarımsaqılısı- Pelobates syriacus Boettger, 1889

4. Qafqaz xaçlıcası- Pelodytes caucasicus Boul., 1896

5. Quru qurbağası- Bufo bufo (Linn. 1758)

### 6.3. Sürünənlərin səmərəli istifadəsi və qorunması

Sürünənlər əsl quru heyvanları olduqları üçün quruya daha yaxşı uyğunlaşmış və müxtəlifliyi yüksəkdir. Sonradan su mühitində keçmiş və ikinci su heyvanı olan sürünonlər də az deyildir. Beləliklə, müasir sürünonlər torpaq, hava və su mühitlərini mənimsəyə bilmişlər. Bunaqlar amfibilərə nisboton fəaldır, bə'zi yerdə populyasiyanın sıxlığı yüksəkdir, biokütləsi çoxdur. Bə'zi yerdə 1 km<sup>2</sup> sahədə 160 çöl gürzəsi olur. Sürünənlərin qidası müxtəlifdir. Konsumentliyin bütün soviyyəsində sürünonlər iştirak edir, bunların qida zənciri uzun, qida şəbəkəsi genişdir. Özləri də başqa heyvanların qida obyektidir.

Sürünənlərin insan üçün əhəmiyyəti çoxsa həlidir. Kortonkololər və ilanlar cüçüləri, ilbizləri və sıçanabənzər gomiriciləri yeyib azaldırlar. İlən zəhərindən cürbəcür dörmən preparatları hazırlanır. Timsah və başqa sürünonlər yüngül sonayedə (qalanteriya) istifadə edilir. Sürünənlərin oti və tısbagalərin yumurtası qida kimi istifadə edilir. Bə'zi ölkələrdə (Kuba, ABŞ) timsah fermaları təşkil edilmişdir. Dekorativ sürünonlər az deyil.

Sürünənlərin miyyəyyən zorori də var. Tısbagalar Orta Asiyada bostan-torovoz bitkilərini, meyvə ağaclarının körpə cürcüti və tınlarını toləf edir. Su iləni balıq-yetişdirmə tosorrüfatlarında körpə bəliqləri yeyirlər. Sürünənlər (tısbaga, kortonkolə, ilan) xəstilik yayan gənoləri öz üzərində gözdürür insana və ev heyvanlarına yolu xdururlar.

Sürünənlərə insanın neqativ to'siri osason dolayısı ilə olur, yəni onların yaşama şəraitinin pezuhəsi ilə olur. Məsolon, suvarma şəbəkəsi genişləndikcə torpaq altında boş yuvalarda qışlayan sürünonlər suda boğulur və donub olur. Kolluqların qırılması və otun biçilməsi nəticəsində örtülü biotop açıq xarakter alır, sürünonlər ilə qidalanan heyvanlar özünün şikarını asanlıqla görüb ovlayır.

Bə'zi sürünonlər nəqliyyat altında qalib tələf olur. Odur ki, sürünonlərin bir sıra populyasiyasının sıxlığı azalmış, bə'zi növünün nəslinin kəsilməsi töhlükəsi yaranmışdır. Azərbaycan

faunasından sürünenlerin bir sıra növü ölkənin Qırmızı kitabına daxil edilib qorunur: xarabaklı kələzi, girdəbaş kərtənkələ, qızılı mabuya, oxılan çöl gürzəsi, quru tısbağası və b. Bunnar- dan başqa faydalı faunaya daxil olan sürünen növlərinin hamısı az-çox qayğı altına alınmışdır.

### Azərbaycanın Qırmızı kitabına (1989) daxil edilmiş sürünenlər

Dostə Tısbağalar - Testudines, Chelonia.

Fosilo Quru tısbağalar- Testudiidae.

1. Aralıqdəniz tısbağası- *Testudo graeca iberia* Pallas, 1814.

Dostə Pulcuqlular- Squamata.

Fosilo Aqamalar- Aqamidae.

2. Xarabaklı keçəzi- *Aqama ruderata* Olv., 1804

3. Yovşanlıq girdəbaşı- *Phrynocephalus helioscopus* (Pallas, 1771).

Fosilo Ssinklor- Scincidae.

4. Qızılı mabuya- *Mabuya aurata* (L., 1758).

5. Zolaqlı çıl, aqgöz- *Abiepharus bivittatus* (Menries, 1832).

Fosilo Suilank- Colubridae.

6. Eskulap ilanı- *Elaphe longissima* Laur, 1768.

7. Qarabaş rinx okalamus- *Phrynhocalamus melanocephalus satunini* N., 1899.

Fosilo Gürzolor- Viperidae.

8. Kiçik-Asiya gürzəsi- *Vipera xanthina raddei* Boettger, 1890.

#### 6.4. Quşların səmərəli istifadə və qorunması


Quşlar çox horokotlı heyvanlardır. Onların maddələr mübadiləsinin intensivliyi yüksəkdir, bu isə ətraf mühit sərvətlərindən daha da səmərəli istifadə etmək hesabına mümkün olur. Ətraf mühiti öz tələbinə uyğun fəal dəyişdirmək cəhdləri (yuva tikmək, kürt yatmaq, yuvada bala bəsləmək, komensa-

lizm-protokoperasiya əlaqələri və s.) quşların fəaliyyətində aydın görünür. Quşların şərtsiz refleksleri (çoxsa hələ instinktlər) onların fərdi təcrübəsi (şərti refleks hesabına zənginləşir). Valideynin və qrup yoldaşının davranışını təkrarlamak yeni şəraitə uyğunlaşmanı asanlaşdırır. Bunun nəticəsində bir fərdin təcrübəsi populyasiyanın ümumi təcrübəsinə çevrilir, növün yaşamaq imkanı genişlənir. Quşlarda olan mühakimə ünsürləri sürünənlərdə yoxdur. Quşun yaddaşı da pis deyil. Quşların orazi konservativmi yaxşı inikşaf etmişdir. Koloniya halında yaşamığın üstünlüyü də çoxdur. Sürü yaşayışı və sürüdə olan ierarxiya köməkli yaşamamı təmim edir. Beləliklə quşlarda şərtsiz və şərti refleksin birleşməsi onların mövqeyini dəqiqlik və möhkəm edir.

Konkret orazidə olan quşun sayı da çoxdur. Azərbaycan meşələrində reproduksiya vaxtı hər hektara 12, qışda 7 quş düşür; bağlarda müvafiq olaraq 10 və 16, yarımsəhra və boz-qırqlarda 3 və 5, tarlalarda 5 və 3 quş olur. Eto yerlər var ki, 1 ha-da 50-70 quş olur. Bə'zi quş koloniyasında 1 ha-da 20000-dən çox quş olur. Toxminən hesablamalara görə dünyada quşların (fordlorın) ümumi sayı 100 milyardla qədərdir. Təbiidir ki, quşun sayı konkret orazidən, ilin vaxtından, onlara to'sır edən ekoloji faktorlardan, o cümlədən insanların iqtisadi fəaliyyətindən və münasibətindən asılıdır.

Quşlar təbiətin qida zəncirində qida şobkosunda müxtəlif səviyyəli konsument olmaqla nüddələrin bioloji dövriyyəsində və enerji axımında böyük rol oynayırlar. Köçəri quşlar bir-birindən çox uzaq qitələri birleşdirməklə maddələrin global bioloji dövriyyəsində iştirak edirlər.


İnsan üçün quşların əhəmiyyəti pəzətiv və neqativ xarakterikdir. Ziyanvericilərə və alaq bitkilərinə qarşı kimyəvi mübarizənin zorarı çoxəhətlidir və bu sahədə yeni problemlər ilə ailələr daha da çoxalır. Quşlar ziyanvericiləri və alaq bitkilərinin toxumunu yeməkən kütlövi çoxalmasının qarşısını xeyli alırlar. Quşların çoxalması, i şərait yaratmaqla kimyəvi mübarizəni azaltmaq və ondan tədricən uzaqlaşmaq mümkündür.



Sokil 80. Quş «eveik»lorının yerloşdirilməsi sxemi.

Artıq çoxdan mə'lumdur ki, müxtəlif növlü və müxtəlif yaşlı ağaclardan ibarət meşədə və bağlarca faydalı fauna, o cümlədən quşlar çox olduğu üçün ziyanvericilər kütləvi baş qaldırı bilmir. Onları faydalı quşlar vaxtı da tapıb yeyirlər. Faydalı quşları istonılın yero colb etmək üçün onların ekoloji şoraitini yaxınlaşdırmaq yaxşı notico verir:

- əkinin yararsız yerdə kollarının qırılmasının qarşısını almaq;
- parkların konarlarında canlı çopörler çökmək;
- alaq cəngolliliklərinin yandırılması kimi zororli tədbirin qarşısını almaq;
- quş eveikləri və yem toknoləri düzəldib yerloşdurmək;



Səkil 81. Qoruqların müxtəlifliyi: 1-qorunan sahələr, A-dövlət sektorunu, B-özəl sektor; 1-biosfer qoruğu, 2-transmilli qoruq, 3-etalon qoruq, 4-milli qoruq, 5-ir illi park, 6-yasaqlıq, 7-rezervator, 8-fitopitomnik, 9-zoopitomnik, 10-genetik fond sahəsi, 11-təbii abidələr, 12-ovçuluq və balıqçılıq təsərrüfatları.

-kimyəvi mübarizənin bioloji mübarizə ilə növbəli (intenqrasiyalı) tətbiqi və s.


Quşların böyük bir qrupu qədim vaxtlardan indiyə qədər ovlanır: qazlar, ördəklər, toyuqkimilər, su foroları, cüllütlər, bə'zi göyörçinlər və s. Ovçuluq təsərrüfatının elmi osasla inkişaf etdirilməsi olavə və keyfiyyətli orzaq məhsələni əldə etməyə imkan verir. Əsl ovçuluq insanı sağlam, ayıq-sayıq, cəsaretlə, mərd, döyümlü, sobrili, iradəli, tədbirli, qonaqtıl və insaflı edir. Bu yolda qazanılan yüksək fiziki və mə'nəvi dəyərlər voton uğrunda düşmən qarşısına çıxmada həmişə gərokli olmuşdur.

Quşlar digər heyvanlara nisbətən gözə tez çarpar. Məktəblilərdən başlamış sonotkar alimlər (zooloqlara) qədər təbiətə çıxan kəs hər hansı bir quş görür. Odur ki, otraf mühitin dərk edilməsi və düzgün dünyagörüşü formallaşması üçün quşların elmi əhəmiyyəti müstəsnadır. Quşlar əsl bilik mənbəyi və təcrübə obyektidir.

Quşların estetik əhəmiyyətini unutmaq olmaz. Onların al-olvan rongi, cold horokəti və xoş noğməsi adamda müsbət emosiyalar yaradır, yorğunluğu aradan qaldırır, əmək qabiliyyətini artırır. Quşu çox müşahidə edən adam «öziñü quş kimi yüngül hiss edir».

Bə'zi quşlar konkret məkan və zaman çərçivəsində müəyyən qədər zərər verirler:

- meyvə, gilomeyvə, bostan və torovozi tələf etməsi;
- əkin salıncıda toxumlu, cürcərtini və məhsələni yeməsi;
- bo'zi növərin (boz qarğı, ley və b.) faydalı faunaya zərərli tə'siri;
- havada toyyarla ilə toqquşub, qıymətli texnikanı vaxtdan övvəl istismardan çıxarması, bo'zen qozaya səbəb olması;
- ev heyvanlarına və insana xəstəlik yaymaları və s.



A	B								
	1	2	3	4	a	b	c	d	e
<i>Rhinolophus euryale</i>									
<i>Tadarida teniotis</i>									
<i>Miniopterus schreibersii</i>									
<i>Vermela peregusna</i>									
<i>Hyaena hyaena</i>									
<i>Pantheria tigris</i>									
<i>Felis orientalis</i>									
<i>F. pardus</i>									
<i>F. libyca</i>									
<i>F. manul</i>									
<i>Cervus elaphus</i>									
<i>Gazella subgutturosa</i>									
<i>Rupicapra rupicapra</i>									
<i>Capra aegagrus</i>									
<i>Ovis ammon</i>									
<i>Pelecanus onocrotalus</i>									
<i>P. crispus</i>									
<i>Platalea leucorodia</i>									
<i>Egretta alba</i>									
<i>Ciconia nigra</i>									
<i>Phoenicopterus roseus</i>									
<i>Rufibrenta ruficollis</i>									
<i>Cygnus olor</i>									
<i>C. bewickii</i>									
<i>Anas angustirostris</i>									

Şekil 84. Qırızı kitabına daxil edilmiş heyvanların qoruqdan kənar sahələrdə saxlanması üçün əlavə tədbirlər:

A	B								
	1	2	3	4	a	b	c	d	e
<i>Pandion haliaetus</i>									
<i>Buteo rufinus</i>									
<i>Accipiter gentilis</i>									
<i>A. badius</i>									
<i>Aquila heliaca</i>									
<i>A. rapax</i>									
<i>A. chrysaetos</i>									
<i>Haliaeetus albicilla</i>									
<i>Gypaetus barbatus</i>									
<i>Aegypius monachus</i>									
<i>Gyps fulrus</i>									
<i>Circaetus gallicus</i>									
<i>Falco cherrug</i>									
<i>F. biarmicus</i>									
<i>F. peregrinus</i>									
<i>Lyrurus mlokosiewiczi</i>									
<i>Tetraogallus caucasicus</i>									
<i>T. caspius</i>									
<i>Francolinus francolinus</i>									
<i>Fasianus cochinchicus talischensis</i>									
<i>Perdix perdix</i>									
<i>Dorphyrio porphyrio</i>									
<i>Grus grus</i>									
<i>Otis tarda</i>									
<i>O tetraz</i>									

Şekil 84a (davamu)

A	B									
	1	2	3	4	5	a	b	c	d	e
<i>Chlamydosaurus undulatus</i>										
<i>Chettusia gregaria</i>										
<i>Vanellochettus leucura</i>										
<i>Glaeola nordmanni</i>										
<i>Pterocles orientalis</i>										
<i>Iraniagutturalis</i>										
<i>Parus hyrcanus</i>										
<i>Bucanetes githagineus</i>										
<i>Testudo greaca</i>										
<i>Agama ruderata</i>										
<i>Phrynocephalus helioscopus</i>										
<i>Mabuya durata</i>										
<i>Abiepharus bivittatus</i>										
<i>Rhynchoscincus melanostephalus</i>										
<i>Vipera xantina</i>										
<i>Triturus vulgaris</i>										
<i>T. cristatus</i>										
<i>Pelobates syriacus</i>										
<i>P. caucasicus</i>										
<i>Bufo bufo</i>										
<i>Caspromyzon wagneri</i>										
<i>Salmo fario</i>										
<i>Abranis sapa</i>										
<i>Pelecus cultus</i>										
<i>Lucioperca marine</i>										

Sokil 84b (davamı)

Sokil 83. Azorbaycan Respublikasının dövlət yasaqlıqları: A-Böyük Qafqazda: 1-Soki yasaqlığı, 2-İsmayıllı yasaqlığı, 3-Uldüz yasaqlığı, 4-Qusar yasaqlığı, B-Kiçik Qafqazda: 5-Laçın yasaqlığı, 6-Topxana yasaqlığı, 7-Qubadlı yasaqlığı, 8 - Ordubad yasaqlığı, 9 - Sələbüz yasaqlığı; C-Kür-Araz ovalığında: 10-Abşeron yasaqlığı, 11- Gır adası yasaqlığı, 12-Bondovan yasaqlığı, 13-Korçay yasaqlığı, 14-Şəmşəd yasaqlığı, 15-Ağgöl yasaqlığı, 16-Əğstafa yasaqlığı, 17- Bərdə yasaqlığı, Q-Lənkəran bölgəsində: 18-Kiçik Qızıl-Ağac , 19- Zuvand yasaqlığı.

#### Sokil 84

- 1-qanunsuz ovçuluğa qarşı effektli mübarizə aparılması;
- 2-yaşama yerlərinin qorunması qanunçuluğur; v) gücləndirilməsi;
- 3-reproduksiya sahələrinin təbii abidə kimi təklif olunması;
- 4-sün'i şəraitdə yetişdirilməsi və yerli əhaliyə təmidiləşdirilməsi;
- 5-ekoloji şəraitin optimallaşdırılması:
- a) yurticiların tə'sirinin azaldılması;
- b) süm'ü yuvalara colb edilib çoxaldırılması;
- v) olavaş yem ilə tə'min edilməsi;
- q) narahatedici faktorların azaldılması;

**Azərbaycanın Qırmızı kitabına (1989)  
daxil edilmiş quşlar**

Çohrayı qutan- <i>Pelecanus onocrotalus</i> L., 1758	1823
Qırımlılok qutan- <i>Pelecanus crispus</i> Brush., 1832	
Ərsindimdirik- <i>Platalea leucorodia</i> L., 1758	
Qara leylök- <i>Ciconia nigra</i> L., 1758	
Qızıl qaz- <i>Phoenicopterus roseus</i> Pall., 1758	
Fısıldayan qu- <i>Cygnus olar</i> Gmel., 1759	
Kiçik qu- <i>Cygnus bewickii</i> Garr., 1830	
Qırmızıdöş qaz- <i>Rufibrenta ruficollis</i> Pall., 1769	
Mormor cüro- <i>Anas angustirostris</i> Menetr., 1832	
Çay qaranquşu- <i>Pandion haliaetus</i> L., 1758	
Ağquruq doniz qartalı- <i>Haliaetus albicilla</i> L., 1758	
İri qırğı (tetraçalan)- <i>Accipiter gentilis</i> L., 1758	
Türkistan tüvüyu- <i>Accipiter badius cenchroides</i> Sewert., 1873	
Çöl qartalı- <i>Aquila rapax</i> Temminck., 1828	
Mozar qartalı- <i>Aquila heliae</i> Saw., 1809	
Berqut- <i>Aquila chrysaetos</i> L., 1758	
Toğlugötürən- <i>Gypaetus barbatus</i> L., 1758	
İlanyeyən- <i>Circaetus gallicus</i> Gmel., 1788	
Ütolki- <i>Falco cherrug</i> Gray., 1833-1834	
Qafqaz şahını- <i>Falco peregrinus</i> Tunst., 1771	
Xozor uları- <i>Tetraogallus caspius</i> Gmel., 1784	
Qafqaz uları- <i>Tetraogallus caucasicus</i> Pall., 1811	
Turac- <i>Francolinus francolinus</i> L., 1766	
Talış qırqovulu- <i>Phasianus colchicus talischensis</i> Lor., 1888	
Qafqaz tərəsi- <i>Lyrurus mlokosiewiczi</i> Tacz., 1875	
Sultantoyuq- <i>Porphyrio porphyrio</i> L., 1758	
Doydaq- <i>Otis tarda</i> L., 1758	
Bozgög- <i>Otis tetrax</i> L., 1758	
Qoşong doydaq- <i>Chlamydota undulata</i> Jacq., 1784	
Qırıldayan cülliüt- <i>Chettusia gregaria</i> Pall., 1771	

Ağquruq çökükburun- <i>Vanellochettusia leucura</i> Licht.,	1823
Çölhaçaquruq cüllütü- <i>Glareola nordmanni</i> Nordm., 1842	
Qaraqarın bağrıqara- <i>Pterocles orientalis</i> L., 1758	
Ağboğaz bülbül- <i>Irania gutturalis</i> Guérin., 1843	
Hırkan ariquşu- <i>Parus lucubris</i> Temm., 1820	
Səhra qarquşu- <i>Rhodopechus gitagines</i> Licht., 1758	

**6.5. Məməlilərin səmərəli istifadə edilməsi və qorunması**

Məməlilər onurğalı heyvanların ali sinfidir. İnsan da məməlilərə daxildir. Məməlilərin beyin yarımkürələrində neyronlardan (sinir hüceyrosı) ibarət yeni qabıq (neopallium) əmələ gəlib və orqanizmin bütün foaliyyətinə nəzarət edir. Neopallium orqanizmo ətraf mühitdən edilən və gözlənən to'sirlərə qarşı konkret situasiyanı nəzərə almaqla verilən cavab reaksiyalarının mərkəzidir. Deməli neopalliumun osas «məhsulu» şüur-idrakdır. Lakin heç bir heyvanın şüuri insanın şüuri soviyyosunu yüksələ bilməyibdir.

Məməlilərin yerdə, havada - suda və torpaqda geniş yayılması, proqressiv inkişafda olması, populasiyalarının yüksək sıxlığı, biokütləsinin çoxluğu, quruluşunun təkmilləşməsi və maddələr mübadilosinin intensivliyi ekoloji sistemlərdə onların konsument şəhəriyyətini qat-qat artırır.

İnsanın həyatında, maddi və mə'nəvi inkişafında məməlilərin şəhəriyyəti böyükdür:

- heyvandarlıqda seleksiya materialı olması;
- xəz-dərili heyvanların sün'i şəraitdə yetişdirilməsi;
- təcrübə obyekti kimi laboratoriyalarda yetişdirilməsi;
- təbiətdə mövəlv olmaq üzrə olan populyasiyanın bərpə etmək üçün sün'i şəraitdə yetişdirilməsi;
- elm və tədris obyekti olması;
- estetik zövq mənbəyi olması (bozək heyvanları);
- qoşqu heyvanı kimi istifadə edilməsi;
- ov sənayesi və ovçuluq təsərrüfatında şəhəriyyəti və s.

Unutmaq olmaz ki, ev heyvanlarının çoxu (15 növ və ya 60%-dan çox) məməlilər sinfinə daxildir. Bundan başqa xozdorlı heyvanlardan sün'i şəraitdə böyük iqtisadi gəlir oldo edilir. Lakin son illərdə vohsi heyvanların əhliləşdirilməsi çox da perspektivli həsab edilmir. Onlar üçün optimal ekoloji şərait yaratmaqla təbiəti sayını çoxaltmaq çoxcəhətli fayda verir. Südüllük istiqamətində inkişaf etdirilən cinslər (əhli populyasiya) müstəsna olmaqla, heyvandarlıqdan oldo edilən məhsuluların çoxunun ovçuluq təsərrüfatından götürülməsi daha yaxşı hesab edilir. Ona görə ki, vohsi heyvanların məhsulu ev heyvanlarından oldo tənən məhsula nisbətən yüksək keyfiyyətli dir. Belə olan halda onları əhliləşdirib əlavə vəsait və zəhmət sərf etməyə ehtiyac yoxdur. Heyvandarlığın bir sıra sahələrində ovçuluq təsərrüfatının perspektivi əhliləşdirməyə nisbətən daha çox effektiv (intabelli) ola bilər. Ev heyvanlarının sayını artırmaq əvəzində onların məhsulunu əvəz edə bilən vohsi heyvanların populyasiyalarını gücləndirmək daha yaxşıdır.

Məməli heyvənlərin bir sıra növləri konkret məkan və zaman daxilində insən üçün zorob do verir:

-sayı çox olan yırtıcıların vəliyi heyvanları və ev heyvanlarını toləf etməsi;

-sicanabənzər gomiricilərin töbii və modəni bitki örtüyünü, tarlada və anbarlarda saxlanan məhsulu toləf etməsi;

-gomiricilərin və başqa növlərin ev heyvanlarına və insənə qorxulu xəstiliklər (çuma, taun, quduzluq, qarın yatalığı və s.) yayması.

Məməlilərin rəyddali növlərindən somoroli istifadə etmek, zororli əmək və qarşı effektli mübarizə aparmaq üçün onların ekologiyası ətraflı tədqiq edilir. Bu problemin strateji qəmənçuluq əsası «Azərbaycan Respublikasında heyvanlar əlavənin somoroli istifadəsi və mühafizəsi» adlı qanunda (1999) öz əksini tapıbdır. Endən başqa Dövlət Ekologiyası və Təbii ətədən İstifadəyə Nəzarət Komitəsinin rəhbərliyi altında hazırlanmış qanun hüquqlu qərarlar və normativ sənədlər məməlilərin istifadəsini və qorunmasını tənzim etməkdə böyük rol oynayır.

Aksioma xarakterli bir məsoləni hamı bilməlidir ki, heyvanlar alımı dövlət mülkiyyətidir. Lakin dövlətin müəyyən etdiyi taksa müvafiq alılmış damazlıq heyvandan şəxsi vəsait hesabına yetişdirən földlər fiziki və ya hüquqi şəxsin mülkiyyəti ola bilər.

Azərbaycan fəməsına daxil olan 15 növ məməli heyvan Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilib qərunur:

Cənub nalburnu- *Rhinolophus euryale* Blasius., 1853  
Bükük dodaq enliqulaq- *Tadarida teniotis* Rafinesque.,

1814

Adı uzunqanac- *Minopterus schreibersi* Kuhl., 1819

Turan polonqi- *Panthera tigris virgata* Sleviger., 1815

Kaftar- *Hyaena hyaena* L., 1758

Vaşaq- *Felis (Lynx) lyns orientalis*, Satunin., 1905

Bobir- *Felis pardus tullianus* Valenciennes., 1856

Çöl pişiyi- *Felis libyea caudata* Grey., 1874

Manul pişiyi- *Felis (Otocolbus) manul* Pallas., 1778

Safsar- *Vormela peregusna* Guldentstaedt., 1770

Ceyran- *Gazella subgutturosa* Guldentstaedt., 1780

Qarapaça- *Rupicapra rupicapra* Linnaeus., 1758

Bezoar keçisi- *Capra aegagrus* Erxleben., 1777


Dağ qoyunu- *Ovis ammon* Gmelin Blyth., 1840

Azərbaycanda fəaliyyət göstərən qoruq və yasaqlılardan məməlilərin qorunub saxlanması xüsusi əhəmiyyəti olanlar var. Məsələn, Şirvan qoruğu və Bondovan yasaqlığı ceyranın sayını bərpa etmək üçün yaradılıbdır (1969). Laçın yasaqlığı sayını bərpa etmək üçün yaradılıbdır (1969). Laçın yasaqlığında yaşayış eütürnəqəli heyvanların qorunmasında çox faydalıdır. Zaqatala, İlisu və İsmayılli qoruqları meşədə maral, cüfür, yaylaqlarda tur və dağ keçisinin qorunması üçün əhəmiyyətlidir. Ordubad yasaqlığı müflonun (dağ qoyunu), Zuvand yasaqlığı kaftarın (goreşən) qorunması üçün optimall ekoloji şəraitdir.

Biz indi onurğalı heyvanlardan iqtisadi möqsədlər üçün istifadə edərkən keçmişin acı nöticələrini nozərə almaliyiq. Dünyada və yaxud konkret bir ölkədə nəslə kəsilmiş və ya


nəslinin kəsilməsi orxusu yaranmış onurğalı heyvanların siyahısları onlara sohv nəsibətin nəticəsidir.

Aydın məsələdə ki, əhalinin ovlayıb istifadə etdiyi, yəni tədarük olunmuş heç vənənin sayı cədvəllərdə eks edilmişdir. Dərisi və ləloyi üçün ovlanmış olan quşlar da tədarük edilmişdir. Xəzər dənizinin sahilində hər il minlərlə quş dərisi və çoxlu lələk satılmış, adamlar yüz minlərlə qaqayı yumurtası toplamışdır.



Tarpan

Tur və ya ilk öküz



Səyyah göyərçin

Dront

Dəniz inəyi

Şəkil 85. Antropogen tə'sir nəticəsində dünyada nəslə kəsilmiş heyvanların bəzəj növləri.

## Dünyada insan tərəfindən nəslə kəsilmiş heyvanlara məsəllər

Növlərin adı	Harada ol- muşdur	Axırıncı nəslə no- vaxt kəsilmişdir	Qeydlər
Tur (ilk öküz)	Avropa.	1627-ci il	Qobustan qayala- rısında çoxlu rəsmi həkk edilmişdir.
Tarpan (çöl atı)	Avropa.	XIX əsr.	
Dəniz inəyi	Sakit okean, Komandor adaları sahili.	1768-ci il.	Kütlosu 3,5 ton, uzunluğu 7-8 metr. qədim cütdürməqli- lərə qohumdur.
Atabonzor antilop	Cənubi Afrika	1800-ci il.	
Kvaqqa	Sərqi Afrika	1880-ci il	Zəbrin qohunu- dur, dorisindən ta- xıl kisələri tik- mək üçün qırıb qurtarmışlar
Qanadsız qaqqar	Atlantik oke- ni sahilləri.	1884-cü il.	Hündürlüyü 75 sm qədər iri quş olub.
Dront	Madagaskar adaları.	1680-ci il	Göyərçinə qo- humdur, kütlosu 20 kq olub.
Eynəkli qarabatdaq	Bering adası.	XIX əsrin ort.	
Labrador qaqqası	Labrador	1852-ci il.	
Soyyah göyərçin	Şimali Ameri- ka	XX əsrin əvvəli, 1914-cü il.	XIX əsrədə Ameri- ka məşələrində yüz milyonlarla yuvalamışdır. 1879-cu ildə bir milyarda qədər ovlanmışdır.

**Azərbaycanda 1930-1942-ci illərdə tədarük edilmiş ötlik və  
heyvanlarının orta hesabla illik miqdəri  
(N. Vərəşəgin, 1947)**

Ov heyvanları	Sayı	Ətinin çoxası, kq.
Çöl donuzu (qaban)	4.000	200.000
Təkə (dağ keçisi)	2.000	80.000
Qaya keçisi	300	9.000
Dağ qoyunu	200	5.000
Köpgor (qarapaça)	800	20.000
Ceyran	2.000	30.000
Cüyür	1.500	22.500
Maral	100	10.000
Ayi	200	10.000
Dovşan	18.000	36.000
Ada dovşanı	15.000	1.500
Cəmi	260 min baş	750 ton

**Azərbaycanda son 70 ilde tədarük edilmiş  
xəz-dörinin miqdəri**

Xəz-dori heyvanları	Bir ilde tədarük edilmiş dörinin sayı		
	Ən azı	Ən çoxu	Orta hesabla
Boz ayı	23	212	111
Canavar	587	969	831
Çaqqlal	3348	9399	5125
Kaftar	-	2	-
Porsuq	516	5549	2338
Dolo	1612	4243	2542
Safsar	-	44	25
Golincik	-	26	6
Samur	-	8	-
Məşə pişiyi	36	108	60
Qamışlıq pişiyi	2000	3883	3192
Çöl pişiyi	15	154	55
Bəbir	-	8	3
Dovşan	12.143	63.820	32.091
Ada dovşanı	23.128	15.000	19.064
Sincab	114	1817	586
Süleyzin	2210	17.180	7.298
Şıqovul	-	1.585	-
Köstəbək	166	1.460	604
Yenot	515	1.908	1.211
Bataqlıq qunduzu	-		20.323
Cəmi	60 min	140 min	95 min

**XX əsrda quşların və moməli heyvanların  
məhv edilməsinin səbəbləri (Zedləq, 1975)**

Növlərin möhv olmasına səbəbləri	Növün sayı mənşələr	Növün sayı quşlar
Sənaye ovçuluğu	16	15
Hovoskar ovçuluq	6	3
Yuvalardan yumurta və bala götürülməsi	-	3
Zooparklar üçün tutulması	-	3
Zorərlə hesab edilib qırılması	15	6
Yaşama yerlərinin dəyişdirilməsi; məsələ- rin qırılması	7	13
Torpağın şınlaması və tikintilər	1	25
Sabonin otlaq kimi istifadə edilməsi	-	7
İt, pişik, donuz və s. ev heyvanları vasitəsi- lo tolof edilməsi	9	22
Bilərokdən və təsadüfən gotirilmiş vohş heyvanlar (şıqovul, tülkü, manquş, go- lincik və s.) vasitəsilə tolof edilməsi	10	24
Yoluxucu xostolik yaymaqla	-	3

**6.6. Onurgalı heyvanların Azərb. əcənə introduksiyası**

Azərbaycanda onurgalı heyvanların introduksiya tədbirləri (bioloji növün insan tərefindən artdılmış komara yayılması) əsas cətibarılı balıqlara və moməli bacıvanlara yönəlmüşdür.

Balıqların introduksiyası, başlıca olaraq, Xəzor domizino, az hallarda isə daxili sulara edilmişdir. Bu cür tədbirlər hamisə XX əsrde olmuşdur.

Qara donızdən Xəzoro adı kamışla, kalkan kamabalı, çay kamabalası, xamsa, sultanhıq, kefal (3-4 cm) gotarıb buraxılmışdır. Malyariya xostolılının qarşı mənzərə və mövqədilə qambuziyaçı Şimali Amerikadan gotarıb Azərbaycanın şirin sularına (bataqlıq və axmazlara) buraxılmışdır. Bəlli komta Xəzor domizino qorbuşa, keta, kijuç, şirin sulara və şəpeludbaş qızıl balıq, forel, işkan, ağmurdur, ağ və olvan enliçələr buraxılmışdır.

Beloliklo, Azərbaycan sularına 20 növdən çox balıq introduksiya edilibdir. Bunlardan 4 növ (işkan, itibutun, kefal, sinkel kefal və qambuziya) respublikanın tətənəsində stabil yekun tuta bilmüşdür. Qalan balıqların introduksiyası uğursuz olmuşdur.

dur. Azərbaycan sularına tosadüfən gəlib çıxmış iki növ dəbənləq (qızılı və gümüşü dəbənləqlər) da Azərbaycan faunasına qoşula bilmisələr.


Amfibilərin heç bir növü Azərbaycan orazisino introduksiya edilməyibdir. hamısı təbii mexanizmlərlə gəlib yayılıblar. Sürünənlərdən yalnız qulaqlı girdəbaş (kortonkolədir) XX əsrin birinci yarısında Abşeron yarımadasasına (Buzovna sahilləri-nə) nərim qumluğa buraxılmış, tədricən az-çox uyğunlaşmışlar. Quşlardan yalnız qırqovul keçmiş Sara adasında (indi yarımadadır) buraxılmış, orada uğurlu nəsil verib çoxalmışdır. Lakin Sara adası materiklə birleşdikdən sonra oradakı qırqovulların nəslə kəsilmişdir.


Azərbaycanda momoli heyvanların introduksiyasına geniş yer verilmiş, bu işə çox əmək sırf edilmiş və xərc çökilmişdir. Bu tədbirlər «faunanın rekonstruksiyası və daha da zənginləşdirilməsi» adı altında elmi osası olmadan keçirilibdir. Ona görə də zərəri faydasından çox olubdur. Konkret məqədələr bunlar idi:

- ovçuluq toləbatı,
- xəz-dəri toləbatı,
- formakoloji toləbatlar,
- siçanabonzor gomiricilərə qarşı mübarizo.

İndiyo qədər Azərbaycan orazisino introduksiya edilmiş momoli heyvanlar 10 növdür: ada dovşanı, nutriya (buna batlaqlı qunduzu da deyilir), şinşilla, yenot i.i., amerika yenotu, skuns, su samuru, xalı maral, sayqa, zubr. Bunlardan yalnız üç növün (ada dovşanı, nutriya, amerika yenotu) introduksiyasını uğurlu hesab etmək olar. Qalan növlər Azərbaycan şəraitində uyğunlaşa bilməyiblər və ya çətin uyğunlaşırlar.

İndiki vaxtda introduksiya tədbirlərinə münasibət tamam döyişibdir. Ekologiya-otraf mühitə münasibətin nəzəri osasını təşkil edən bir elm kimi isbat etdi ki, ovçuluğa olan toləbatı hər bir ölkənin oborogen (yerli) faunası hesabına ödəmək olar. Xəz-dəriyə toləbat keçmişdə olduğu kimi deyildir. Müasir dövrda sun'i yun istehsalı və ev heyvanlarının dərisinin yeni texnologiya ilə işləniləb hazırlanması xəz-dəriyə olan toləbatı





Səkil 86. Azərbaycana introduksiya edilmiş xoz-döri heyvanları. 1 - adan dovşanı, 2- nutriya, 3 - şenşilla, 4 - yenot iti, 5 - Amerika yenotu, 6 - skums, 7 - norka.

Səkil 86 a (davamı): 1 -xallı maral, 2 - bizon, 3 -sayqa

uğurlu ovəz edir. İntroduksiya tədbirlorinə yeni münasibətin başlıca səbəbi budur ki, hər bir ölkədə genetik fondun və bioloji müxtəlifliyin qorunub saxlanması gec olsa da düzgün dərk edilmiş və indi mühitim beynəlxalq problem kimi e'tiraf edilir. Bu problemin həllinə mane olan hadisələrdən biri do kor-koranı introduksiyadır.

İntroduksiya edilmiş heyvan növü bir çox hallarda obo-ro gen yarımnöv ilə cütləşib, təkamülün milyon illik sımağından çıxmış genefondu korlayır. İntroduksiya edilmiş heyvan növü yəni ekoloji şəraitdə oborgen faunada formalılmış növlərarası münasibəti doyişdirir və təbii bioloji müxtəlifliyi pozur. Halbu ki, genefondun və təbii bioloji müxtəlifliyin qorunub saxlanması boşoruyyotın stabil inikşafi programının ayrılmaz tərkib hissəsidir.

## TÖVSIYƏ OLUNAN ƏDƏBİYYAT

Abbasov H.S., Mustafayev Q.T. və b. Onurğalılar zoologiyası. Bakı, «Təhsib», 1999, 445 s.

Aləkiyev A.M. Zemnovodnye i presmykaющиеся Азербайджана. Bakı, Əlm, 1978, 260 s.

Gadjiev D.V., Rahmatulina I. (red.) Животный мир Азербайджана, т. 1. Позвоночные. Bakı, Əlm, 2000, 693 s.

Mustafayev Q.T. Ekologiyadan konспект. Bakı, Azərbaycan Dövlət Ekologiya Komitəsi, 1993, 204 s.

Mustafayev Q.T., Sultanzadə F.V. Ekologiya sxemlərə. İstanbul, 1998, 288s.

Mustafayev Q.T., Əlizadə E.Ə. Ekologiya (dörslik). Bakı, «Ozan», 2001, 200 s.

Novikov I.A. Основы общей экологии и охраны природы. Ленинград, 1979, 350 с.

## \* ANƏ ƏDƏBİYYAT

Azərbaycan Respublikasının heyvanlar alımı haqqında Qanunu. Bakı, 1992.

Azərbaycan Respublikasında xüsusi qorunan sahələr (akvatoriya) haqqında Qanun. Bakı, 2000.

Azərbaycanda otrəf mühitə tə'sirin qiymətləndirilməsi prosesi haqqında əsasnamə. Bakı, Dövlət ekologiya Komitəsi, 1996, 40 s.

Azərbaycanın Qırmızı kitabı. Bakı, «İşləq», 1989, 543 s.

Azərbaycan Respublikasının balıqçılıq haqqında Qanunu. Bakı, 1998, 20 s.

Azərbaycan ekologiyası, təbiəti mühafizə (1969-1998). Bakı, Dövlət Ekologiya Komitəsi, 1993.

Abbasov H.S. Donizlərin faunası (Balıqlar). Bakı, BDU 1985, 262 s.

Abdurrahmanov Yu.A. Рыбы пресных вод Азербайджана. Bakı, Əlm, 1962.

Babayev M.S., Mustafayev Q.T. və təmimi biologiyaya ekologiyadan əlavələr. Bakı, Təhsil nazirliyi, 1992, 118 s.

Vernadskiy A.I. Biocfera. Moscow. Nauka, 1967, 376 c.

İsmayılov R.Ə. Suda-quruda yaşayışları və sürüñönklərin biologiyası. Bakı, BDU, 1985.

Makfedyen E. Ekologiya животных. Moscow, «Mir», 1965, 375 c.

Mustafayev Q.T. İnsan və təbiət. Bakı, Azərnşəhər, 1976.

Mustafayev Q.T. Təbiətin qorunma. Bakı, BDU, 1970, 194 s.

Mustafaev G.T. Ohrana ptic v Azerbaydzhanе i zadachi obshchestvennosti. Bakı, Azerneftegaz, 1984, 61 c.

Mustafaev G.T. Ptitsy nazeimnykh ekosistem Azerbaidzhan. Moscow, MGU, ADU, 1985, 54 c.

Mustafayev Q.T. və b. Onurğalı heyvanların ekologiyası (metodik göstəriş). Bakı, ADPU, 1994, 60 s.

Mustafayev Q.T. İnsanın ekologiyası. Bakı, BDU, 1999.

Naumov N.N. Экология животных. Moscow, MGU, 1963, 533 c.

Nikolskiy I.V. Экология рыб. M. Vyschaya shkola, 1974.

## MÜNDƏRİCAT

**Redaktordan .....** ..... 3

**1. Onurğalı heyvanların ekolojiyası haqqında  
ümumi mə'lumat .....** ..... 5

**2. Xordahların mənşeyinin ekoloji aspekti.....** ..... 26

**2.1. Onurğalıların mənşeyinin ekoloji aspekti .....** ..... 26

2.1.1. Doyirmiağızlıların mənşeyinin ekoloji aspekti ..... 27

2.1.2. Balıqların mənşeyinin ekoloji aspekti ..... 27

2.1.3. Suda-quruda yaşayanların mənşeyinin ekoloji  
aspekti ..... 28

2.1.4. Sürünənlərin mənşeyinin ekoloji aspekti ..... 32

2.1.5. Homoyotermliyin ekoloji aspekti ..... 35

2.1.6. Quşların mənşeyinin ekoloji aspekti ..... 35

2.1.7. Məməlilərin mənşeyinin ekoloji aspekti ..... 38

**3. Onurğalı heyvanların coğrafi yayılmasının ekoloji  
aspekti .....** ..... 39

3.1. Doyirmiağızlıların coğrafi yayılmasının ekoloji  
aspekti ..... 39

3.2. Balıqların coğrafi yayılmasının ekoloji aspekti..... 39

3.3. Suda-quruda yaşayanların coğrafi yayılmasının  
ekoloji aspekti ..... 42

3.4. Sürünənlərin coğrafi yayılmasının ekoloji aspekti..... 42

3.5. Quşların coğrafi yayılmasının ekoloji aspekti ..... 45

3.6. Məməlilərin coğrafi yayılmasının ekoloji aspekti ..... 45

**4. Onurğalı heyvanların davranışı və həyat tərzi .....** ..... 48

4.1. Doyirmiağızlıların davranışı və həyat tərzi ..... 48

4.2. Qiğırdaklı balıqların davranışı və həyat tərzi ..... 52

4.3. Sümüklü balıqların davranışı və həyat tərzi ..... 52

4.4. Suda-quruda yaşayanların davranışı və həyat tərzi..... 54

4.5. Sürünənlərin davranışı və həyat tərzi ..... 56

4.6. Quşların davranışı və həyat tərzi ..... 57

4.7. Məməlilərin davranışı və həyat tərzi ..... 63

**5. Onurğalı heyvanların ekoloji qrupları .....** ..... 70

5.1. Onurğalı heyvanların qidalanması ..... 70

5.2. Balıqların ekoloji qrupları ..... 72

5.3. Suda-quruda yaşayanların ekoloji qrupları ..... 86

5.4. Sürünənlərin ekoloji qrupları ..... 96

5.5. Quşların ekoloji qrupları ..... 105

5.6. Məməlilərin ekoloji qrupları ..... 141

**6. Onurğalı heyvanların səmorəli istifadəsi  
və qorunması .....** ..... 160

6.1. Balıqların səmorəli istifadəsi və qorunması ..... 160

6.2. Suda-quruda yaşayanların səmorəli istifadəsi  
və qorunması ..... 167

6.3. Sürünənlərin səmorəli istifadəsi və qorunması ..... 169

6.4. Quşların səmorəli istifadəsi və qorunması ..... 170

6.5. Məməlilərin səmorəli istifadəsi və qorunması ..... 183

6.6. Onurğalı heyvanlarının Azərbaycanın ətraflısiyasi ..... 189

Nəşriyyatın direktoru:  
Baş redaktor:  
Mətbəə üzrə direktor  
müavini:  
Redaksiya müdürü:  
Texniki redaktoru:  
Korrektoru:  
Kompyuter tərtibçisi:

B.Q.Ağayev  
M.F.Olzadə  
O.Y.Qasimov  
M.Q.Qədimova  
N.R.Quliyeva  
L.P.İsmayılova  
A.M.İmanova

Yığılmaga verilmişdir: 30.03.2001. Çapa imzalanmışdır: 6.07.2001  
Formatı 60x84 1/16. Fiziki çap vərəqi 12,25. Nəşr çap vərəqi 11,5  
Sifariş 120. Tirajı 500.  
Qiyməti müqavilə ilə

---

Bakı Universiteti nəşriyyatı.  
Bakı - 370148, Z.Xəlilov küçəsi 23.  
BDU Nəşriyyatının mətbəəsi